

A portrait painting of Johann Wolfgang von Goethe, an 18th-century German writer, philosopher, and statesman. He is shown from the chest up, wearing a dark blue velvet jacket over a white cravat and a blue waistcoat. He has grey hair and is looking slightly to his right.

JOHANN  
WOLFGANG  
VON  
GOETHE



ŞƏRQ-QƏRB  
DIVANI

WEST-ÖSTLICHER DIVAN

**İohan Volfqanq Höte**

**ŞƏRQ-QƏRB  
DİVANI**

**Çevirən:  
Sahir Rüstəmxanlı**

**Johann Wolfgang von Goethe**

WEST-ÖSTLICHER  
**DİVAN**

Dahi Alman şairi Hötenin “Şərq-Qərb divanı” dünya ədəbiyyatı tarixində bənzəri olmayan bir əsərdir. “Divan”da Şərqi və Qəribi düşünə və ya həyat tərzləri, fəlsəfələri, din və inanc sistemləri, dünya görüşləri, sözə və gözəlliyyə münasibətləri qarşılaşdıraraq, qovuşaraq gur bir axına, insanın təbiətə və tanrıya bağlılığının orijinal bir təzahürünə çevrilmişdir. Əsərin oxucularımız tərəfindən maraqla qarşılanacağına inanırıq.

**Johann Wolfgang von Goethe WEST-ÖSTLICHER DİVAN** Iohan Wolfgang Höte  
ŞƏRQ-QƏRB DİVANI  
Bakı, QANUN nəşriyyatı, 2019, 208 səh.

**Korrektor: Əyyar Tahirov**

**Qapaq dizaynı: Rafael Qasim**

**Mətn dizaynı: Rahilə Şamil**

© QANUN nəşriyyatı, 2019

© Johann Wolfgang von Goethe, 1819

**QANUN nəşriyyatı**

Bakı, Azərbaycan, AZI 102, Tbilisi pros., 76

Tel.: (+994 12) 431 -16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: [info@qanun.az](mailto:info@qanun.az)

[www.qanun.az](http://www.qanun.az)

[www.fb.com/Qanunpublishing](http://www.fb.com/Qanunpublishing) [www.instagram.com/Qanunpublishing](http://www.instagram.com/Qanunpublishing)

**ISBN 978-9952-36-731-7**

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa ziddir.

## **Ön söz**

Bu il dahi alman şairi Johan Volkfanq Hötenin anadan olmasının 270 illiyidir.

İki əsrдən artıqdır ki, insanlıq bu böyük şairin, dramaturqun və alimin sözünün sehrindədir.

O, dünya ədəbiyyatına yön verən, əsərləri ilə bəşəriyyətin yaddaşında iz açmış nəhəng qələm sahiblərindən, ölməz fikir adamlarından biridir. O, dostu Şillerlə birlikdə, klassik alman ədəbiyyatının ən parlaq nümunələrini yaratmışdır.

Hötenin “Faust”əsəri Homerin “İlliada” və “Odisseya”sı, Esxilin “Zəncirlənmiş Prometey”i, Xəyyamın “Rübailər”i, Nizaminin “Xəmsə”si, Dantçının “İlahi Komediya”sı, Fizulinin “Leyli və Məcnun”u, Mövlənənin “Məsnəvi”si, Sərvantesin “Don Kixof”u ilə yanaşı bəşər mədəniyyətinin ən parlaq incilərindən, dünyada ən çox oxunan, ən çox tamaşaaya qoyulan fikir və söz möcüzələrindəndir.

Höte 1749-cu ildə, Frankfurtda varlı bir ailədə anadan olmuşdur. İstisasca hüquqşunas idi. Uzun illər yüksək dövlət vəzifələrində çalışmışdı. Təbiət elmləri üzrə alim olmaqla yanaşı, istedadlı rəssam idi. Lakin o, ilk növbədə

şair və dramaturq kimi şöhrət qazanmışdır. “Gənc Verterin iztirabları” adlı ilk romanı ilə Avropa romantizmini ən uca zirvəyə yüksəltmişdir.

Höte Azərbaycanda da yaxşı tanınır və sevilir. Dünyaca məşhur olan “Faust” faciəsi dilimizə tanınmış şair Əhməd Cəmil tərəfindən uğurla tərcümə edilmişdir.

Şairin “Şərq-Qərb” nəşriyyatında 2010 cu ildə “Dünya ədəbiyyatı klassikləri” silsiləsindən buraxılmış iri həcmli bircildiyinə “Fausf”dan əlavə, Çərkəz Qurbanının tərcüməsində “Gənc Verterin iztirabları” romanı və şeirləri salınmışdır. Şeirləri dilimizə Ələmdar İsa və Həmid Arzulu çevirmişlər.

\* \* ♦

Mənim dahi alman şairinin yaradıcılığı ilə tanışlığım yeniyetməlik illərimdən, daha dəqiq desəm “Gənc Verterin iztirabları” romanından başlanır.

Əsər məni heyran qoymuşdu və uzun müddət onun təsirindən çıxa bilməmişdim. Sonralar öyrəndim ki, romantik sevgi ədəbiyyatının bu parlaq nümunəsi nəşr olunandan sonra Almaniyada və bütün Avropada gəncləri öz təsiri altına alıb; “Verter sindromu” o qədər geniş yayılıb ki, özlərini ona bənzədən gənclər arasında intihar halları cəmiyyətdə ciddi çəşqinqılıq yaradıb və nəticədə roman qadağan edilib, kitabxanalardan yığışdırılıb...

Uğursuz sevginin dərdləri ilə yoğrulmuş romanı oxuyarkən bizim də yaşıımızın qanadlı, romantik çağydı, cavabsız sevgi və ya cəmiyyətdəki hər bir ədalətsizlik bizi də ağlaşırmaz fədakarlıqlara səsləyirdi, başqa yol tapılmayan- da intihar asan çıxış yolu kimi görünürdü.

Romanın rəngli karandaşlarla işaretlədiyim cümlələrinə, abzaslarına gənclik həyatımın və duyğularımın özbəüz şəkli kimi baxır və kitabı dostlarımı, yaşıdlarımı oxutdurmağa çalışırdım. Təəssüf ki, o illərdə dünya klassiklərinin dilimizə çevrilən və rayonlarımıza gələn əsərlərinin sayı o qədər də çox deyildi. Əlimə keçən və məni heyrətləndirən əsərləri barmaqla saymaq olardı: Bayronun mövzusunu Şərqdən almış poemaları, Lermentovun “Zəmanəmizin qəhrəmanları”, Qonçarovun “Adı əhvalat”, R.Taqorun “Bağban”, Hötenin “Gənc Verterin iztirabları”, Servante- sin “Don Kixot”, L.Tolstoyun “Hacı Murad” əsərləri... Öz ədəbiyyatımızdan M.S. Ordubadinin “Qılinc və Qələm” və Mirzə İbrahimovun “Gələcək gün” romanları... Sonralar minlərlə kitab oxusam da uşaqlıq və gənclik illərində əlimə keçən bu əsərlərin təsiri azalmayıb və görürəm ki, elə o vaxtin seçimi də yanlış deyilmiş.

“Gənc Verterin iztirabları”nı Höte 1774-cü ildə yazmışdı. Cəmi üç ay ərzində yazılın məktub-romanda əslində müəllif özünün yaştalarını, 22 yaşındaykən, 1772-ci ilin 9 aprelində bir məclisdə tanış olduğu Şarlotta Buffa duyduğu heyranlığı qələmə almışdır. O vaxt Şarlotta (əsərdə Lotta) 19 yaşındaydı və özündən 11 yaş böyük olan Kastnerlə nişanlı idi. Bir il sonra Şarlotta ilə Kestner evlənirlər və Höte Vetzlardan çıxıb gedir.

Roman nəşr olunar-olunmaz “Verter alovu” bütün Avropanı sarmışdı.

Bu, Hötenin öz tutuşduğu eşq atəşiyidi və maraqlıdır ki, bu atəş onun ömrünün sonuna dək sönmədi.

“Şərq-Qərb divanı”nı isə İohan Volfqanq Höte 65 yaşında yazmışdır.”Gənc Verterin istirabları”nın Almaniyada firtına qopardığı çağlatdan 40 il keçmişdi, lakin müdrik şa-

irin “Divan”ı da 25 yaşında yazdığı facieli eşq romanından fərqlənməyən çılgın bir gənclik heyranlığı və qeyri-adi bir sevgidən doğulmuşdu. Bunun əsas nədəni dahi şairin bu yaşda qırx il öncə olduğu kimi dəlicəsinə eşqə düşməsi, ona xüsusi rəğbəti olan, bankir Villemerin gözəl xanımı Marianne von Villemerlə rastlaşması və ilk tanışlıqdanca bir könüldən-min könülə ona vurulması idi. Ölən gününədək, yəni 1832-ci ilədək ara vermədən çalışan, axtaran, öyrənən, yazan böyük şair, həm də bir sevgi dahisi idi; ixtiyar yanında da gənclik ruhunu qoruyurdur və sevdiyi gənc qız da onu cavabsız qoymamışdı.

Teatp cəmiyyətinin yönəticilərindən olan bankir Ville- mer hələ 12-13 yaşlarında olan Marianneni bir teatr qrupunda görünçə, anasına pul verərək, övladlığa götürmiş və sonra dul qalanda fikrini dəyişərək öz övladlığı ilə evlənmək qərarına gəlmişdi. Şair tam bu ərəfədə bir gəzintidə görmüşdü qızı. Sonra bankirin dəvətini qəbul edərək, 1814 cü ilin sentyabrında bir həftəlikə Obermainda, Main çayının sahilindəki bağ evində onların qonağı olmağa razılıq vermişdi, lakin bu qonaqlıq beş həftə çəkmişdi. Şairin hər gün 2-3 şeir yazdığını xoşbəxt günləriydi!.. Burda ürəyi elə bir atəşlə dolmuşdu ki, qısa müddətdə “Divan”ın ilk yüz şeirini yazmışdı. Taleyn Höteyə hazırladığı başqa bir sürpriz isə 29 yaşı gənc və son dərəcə gözəl xanımın həm də istedadlı bir şairə olması idi və o, Hötenin atəşin misralarına eyni dərəcədə səmimi şeirlərlə cavab verirdi.

Araşdırmaçların gəldiyi nəticəyə görə “Divan”ın “Züleyxanamə” bölümündə Züleyxa adından yazılmış şeirlərinin bir hissəsi məhz Mapianneyə məxsusdur.

Şair ilhamı vulkan kimi bir-birindən gözəl şeirlər püskürdü. Bu şeirlərin Şərq ruhu ilə yoğrulması, Şərq poeziya

sına heyranlıqla yazılması isə o ərəfədə Hafız Şirazı divanının Hötenini əlinə keçməsi və Hammerin tərcümə etdiyi bu ikicildlikdən günlərlə ayrıla bilməməsi idi. Hafız lirikası onu ovsunlamışdı. Gənc yaşlarından Şərqlə, İslam aləmi ilə, Doğunun böyük şairlərinin əsərləri, Quran-i Kərim və Məhəmməd peyğəmbərin həyatı ilə maraqlanan, Avropa üçün sırlı və romantik bir aləm olan Osmanlı dövlətinin mədəni sərvətlərinə xüsusi bir sevgi ilə yanaşan Höte Hafız lirikasından da Mariannenin gözəlliyindən odlandığı kimi duyğulanmışdı.

Höteyə qədər Şərqlə Qərbin dialoqu çox mərhələlərdən keçmişdir: Səlib savaşlarından, Volterin Məhəmməd peyğəmbərə həqarətlə yazılmış pyesinə qədər. Lakin maarifçilik dönəmi Avropanın gözünü açdıqca tədricən Şərqə münasibət də dəyişilməyə başladı. Özəlliklə Osmanlı həyat tərzindən gələn mövzular, türk ruhu Avropada uzun müddət bütün böyük sənət adamlarının rəsm, musiqi, səhnə əsərlərinə, ədəbi əsərlərə hakim olmuşdur

XVIII əsr Almaniyasında Şərq ədəbiyyatına və İslam aləminə marağın artması nəticəsində almanlar Məhəmməd Peyğənbərin həyatı, İslam mədəniyyəti, Qurani-Kərim və Şərqi bəzi böyük şeirlərinin əsərləri ilə tanış olmaq imkanı qazanmışdır.

Osmanlı İmperatorluğu Şərqlə Qərb arasında ən böyük körpü idi. Daha doğrusu, bir müddət Avropanın gözündə Şərq elə Osmanlı İmperatorluğundan, Şərq xalqları da türklərdən ibarət idi. Şərqi və İslam aləmini dərk etmək üçün səyahətlər uc-uca calanır; İstanbula gələn böyük elçilər və diplomatlar əllerinə keçən bütün dəyərli əlyazmalarım, kitabları, Avropaya daşıyırlar.

Marko Poladan başlayaraq Şərqə səyahət edən, Şərq haqqında yazan və gündoğan ölkələrinin ədəbi abidələrini Avropa dillərinə çevirən bütün səyyahların, diplomatların, mütərcimlərin əsərləri ilə Höte yaxından tanışdır. Lakin onlardan ikisi böyük şairə daha çox təsir göstərmişdir: Vya-nalı şərqşünas Joseph Freiherr von Hammer-Piqsallı (Cozef Hammer) və Henrich Friedrich von Diez (Fridrix Dits). Höte Hafızın alman dilinə tərcüməçisi Hammer haqqında yazırkı ki, bu nəcib adama nələr borclu olduğumu bu kiçik kitabım (Doğu-Batı Divanı) ortaya qoymaqdadır.

Türk mədəniyyətinin Avropada tanıdılmasında və sevilməsində xüsusi rolü olan Dits Şərqi tanımaq və duymaq baxımından Höteye yaxından kömək göstərmişdir. "Divan"da adı keçən bir çox şəxslər və hadisələr haqqında bilgiləri şair məhz Ditsin sayəsində əldə edə bilmışdır.

1785-1791 illər arasında İstanbulda Prussiya səfiri olaraq çalışan Dits burada türkcə, farsca, ərəbcə xeyli qiymətli əlyazması toplanmışdır. İstanbulda yaşadığı illərdə türkləri çox sevmiş və hətta Avropaya döndükdən sonra da türk adətlərinə uyğun yaşamaqda davam etmişdir. Onun on yeddi min kitabı arasında türkcə əlyazması xüsusi yer tuturdu. Qayğıyla qoruduğu 835 nadir əlyazmasından biri də Azərbaycan ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud"dur.

Böyük şairi təsirləndirən türk ədəbi inciləri arasında Molla Nəsrəddin (Xoca Nəsrəddin) lətifələri də xüsusi yer tuturdu. Bu lətifələrlə onun tanışlığı da yenə Ditsin xidməti sayəsində mümkün olmuşdur.

"Kitabi-Dədə Qorqud" da. Şərqiin böyük şairlərinin divanları da Avropaya bu yollarla daşınmışdı. Buna görə Avropanı söyməli, yoxsa öyməliyik? Bu, mübahisəli məsələdir,

lakin realliq budur ki, bir çox məşhur əsərlərin, yeganə və ya nadir nüsxələri məhz Avropaya gətirilərək hifz edilmişdir. Gətirilməsə taleyi necə olacaqdı, demək çətindir.

Höte “Şərq-Qərb divam”nda öz sevgisinə həm də Doğuya olan böyük heyranlıq və sayqısını qatmışdır.

Bu qədər qeyri-adi ovqatla, böyük eşqlə yazılmış və alman dilinin bütün zənginliyi ilə bəzənmiş şeirləri tərcümə etməyin nə qədər məsuliyyətli və çətin bir iş olduğunu söyləməyə ehtiyac qalmır. Höte özü usta bir tərcüməçi idi, bununla belə orijinalin bütün gözəlliyini qorumağın mümkünüyünə inanmır və tərcüməyə yalnız orijinala marağının artırılmasına görə qiymət verirdi. Məncə, bu sözdə məqsəd tərcümə işinin nə qədər böyük məsuliyyət tələb etdiyini diqqətə çatdırmaq olmuşdur.

Bu gün dünya xalqları arasındaki ilişkileri ədəbi-bədii tərcümələrsiz təsəvvür etmək mümkün deyil və uğurlu tərcümələrin sayı da getdikcə artır.

“Şərq-Qərb divanı” dahi şairin “Faust” dan sonra ən böyük əsəridir.

Bütün ömrü boyu həyatın mənasını, insanın rahat və hür yaşamasının yollarını arayan, yaradanla yaradılmış arasındaki ilişkiler, yaşam və ölüm, cənnət və cəhənnəm, sevgi və ayrılıq haqqında düşünən, insan oğlunu savaşdan, kindən uzaqlaşdırıb əbədi dəyərlərə yönəldirməyə çalışan, sözün və ilhamın qüdrəti ilə zamana hökm etməyə can atan şair Avropanın inqilab və savaş çirkablarında çəşib qaldığı dönəmlərdə üzünü Doğuya tutur, Şərq ölkələri ona daha cazibədar görünür.

Avropanın dünyası kəşf və dərk etməsi ilə başlayan mərəfətçilik, dirçəliş, intibah davam etməkdə idi.

Qərb səyyahlarının hər səfəri Avropaya dünya haqqında yeni bilgilər və yeni sürprizlər gətirirdi.

Şərq poeziyasının Tanrı ilə insanı bir görən, zərrəni kainatda, kainatı zərrədə dərk etməyə çalışan, sevgini dünyanın məhvəri sayan, kamilliyin yolunu ağılda və mədəniyyətdə görən böyük ruhu Höteni sehirləmişdi.

Hafız onun gözündə bütün Şərq poeziyasının simgəsi idi; ona, Nizami Gəncəviyə müraciətlə Avropada cavabını tapmadığı sualları çözəməyə çalışırı. Onlardan böyük insan sevgisini, humanizmi, dünyani xilas yollarını, şərə qarşıdırəniş gücünü öyrənməyə çalışırı.

Hafızın divanının həm də bütün ovqatlara uyğun bir fal kitabı olması onu heyrətə salmışdı. Ona bənzəmək istəmiş və onun divanı ilə səsləşən bir şeir toplusu yaratmaq həvəsinə düşmüştü. Bu işdə əl atlığı, istifadə etdiyi əsas mənbələr də yenə Şərq hikmətləri, Qurani-Kərim və Məhəmməd Peyğəmbərin həyatı olmuşdur.

“Şərq-Qərb divanı”nın bir çox parçaları Şərq hikmətindən və Qurani Kərimdən iqtibas təsiri bağışlayır. Şərqiin təsiri məzmunla yanaşı, “Divan”dakı bəzi şeirlərin formasında da müşahidə edilir.

Dahi şairin bu böyük əsərinin rus dilində bir neçə tərcüməsini, Anadolu türkcəsinə iki tərcüməsini (Bayram Yılmaz və Senail Özkan) gözdən keçirəndən sonra “Divan”ı dilimizə çevirmək qərarına gəldim.

Böyük polyak şairi Adam Mitskeviçin əsərlərini (lirik şeirlər, balladalar, Krım sonetləri, “Pan Tadeuş” poeması) dilimizə çevirib, üç kitabını nəşr etdirdikdən sonra (bu tərcümələrə görə mənə Polşanın əməkdar mədəniyyət xadimi adı verilib) tərcümədən aralanmışdım və bir də bu işə girisməvə hövsələm catmaz devə düşünürdüm.

Lakin “Şərq-Qərb divanı” da yadımdan çıxmırıldı. Yeni bir romanımı bitirmək üzrəydim ki, qəfildən iş arası, dincəlmək üçün internetdə “Divan”la bağlı yazıları gözdən keçirməyə başladım.

İlk gözümə sataşan Məhəmməd Peyğəmbər haqqında şeiri oldu və nə qədər qeyri-adi olsa da, bir də gördüm ki, artıq “Divan”ın ilk şeirlərini çevirib qarşısında başqa bir iş üçün açdığını iri dəftərə yazmışam. Sonrakı günlərdə də bu işdən ayrıla bilmədim, təxminən iki ay yarım ara vermədən çalışdım və tərcüməni demək olar ki, bitirdim.

Sona üç-dörd şeir qalırdı ki, təsadüfən internetdə “Divan”dan Azərbaycan türkcəsinə çevrilmiş bir neçə şeir gözümə sataşdı. O vaxta qədər əsərin tərcümə edilib- edilmədiyi haqda heç bir bilgim yox idi və nədənsə heç bununla maraqlanmamışdım da.

Xarici dillər institutundan Ələkbər Qubatov adlı alman dili mütəxəssisinin tərcümələrini bəyəndim. Bu işlə başqasının da məşğul olması əlimi boşaltdı, bir neçə gün tərcümədən uzaqlaşdım.

Lakin sonra düşündüm ki, dünyada buna bənzər öməklər var; eyni əsərin bir neçə nəfər tərəfindən çevrilməsində heç bir qəbahət yoxdur. Bunu düşünmək həvəsimi bərpa etdi və tərcüməni bitirdim.

İşin gedisatında Divanın almancası, türkçəyə iki tərcüməsi (sətri tərcümə desəm daha doğru olar) və ruscaya bir neçə bədii tərcüməsi daim masamın üstündə olub və onları tutuşdurmaq, müqayisə etmək və orjinala ən yaxın ifadə tərzini tapmağa çalışmışam. Şübhəsiz əsas amacım “Divan”ın dilimizdə orjinala yaxın və bədii biçimdə səslənməsi olub.

“Şərq-Qərb divanı” adı əsərin ruhunu gözəl ifadə edir. Şərq müdrikliyi, mifologiyası, İslam dəyərləri, Alman dühası ilə dəyərləndirilərkən insanlığın ümumi dünya görüşü, ortaq estetik dəyərləri, bəşəriyyətin əbədi qayğıları, mükəmməl bir şəkildə ortaya çıxır, savaşıar, didişmələr, ayn-seçkililiklər mənasızlaşır.

Uzun illərdən bəri Almaniyada yaşayan və türkcəylə yanaşı almanca da yazan dəyərli dostum Orxan Araza bu tərcümənin bəzi parçalarının almancası ilə tutuşdurmasında mənə yardım etdiyinə görə minnətdarlığımı bildirirəm. “Divan”ın dilimizə çevrilmiş əsərlər arasında layiqli yer tutacağına və oxular tərəfindən maraqla qarşılanacağına ümidi edirəm.

*Sabir Rüstəmxanh*

الْهَدِيَّةُ الْمُشَرِّفَةُ  
لِلْكَوْلَفِ الْعَرَبِيِّ

Müğənnilər kitabı:  
**“Müğənninamə”**



*Yüz il xoş rəftarı Bermekilərin<sup>1</sup>  
İnsani ucaldan mühit yaratdı Mən  
də iyirmi il gözəlliklərin Çəkib  
şirəsini ömrümə qatdım.*

## Hicrət

Şərqdən Qərbə, Şimala dünya başdan-başa qan,  
Tac düşür, ölkə çökür...

Neçə səltənət viran<sup>2</sup>!

Bu zülmətdən yorulsan, saflıq çəksə canını  
Pədərşahlar yurduna sür ömür karvanını!  
Şeir, nəğmə, eyş-işrət...sən də dincəl, nəfəs dər,  
Xızırın həyat suyu səni də gəncləşdirər.

Bəşərin beşiyində ilahi vəhdən gələn, Dünya  
dilləri ilə danışmaq istərəm mən. O ilahi  
nizamda qulaq verim hər səsə. Qutsal Tanrı  
əmrinə, göydən necə gəldisə<sup>3</sup>. Zehnimdə bir  
aydınlıq, köksüm sevgiyle dolu. Öz hökmünə  
çağırıır Ədalətin pak yolu.

Əcdadların baş tacı sayıldığı o yerdə, Dünyanın  
əgyar qəmi silinər ürəyindən. Gör necə  
əyləndirir xalqların gənclik çağı. Hər kəs öz  
imanında, hər ürək eşq ocağı. Kəlmələr hikmət  
saçır, hər sözün dəyəri var insanlığın pak ruhu  
bu sözlərdə qorunar\*.

Çöldə sürü otaran çobanlara qarış gəz, Gündüz  
günəşə vurul, axşam Ayla barış gəz. Ədvayıyat  
sat, şərbət iç, qəhvə istə fincanla. Keç susuz  
səhraları, hikmət yüklü karvanla. Qəmlən qərib  
axşama, gül gülən səhərlərə. Yollarla yoldaşlıq  
et, çöllərdən səhərlərə.

Hafız, getdiyin kavan gədikləri aşanda,  
Sarvan üstünə gələn qorxuya savaşanda  
Sixılıb hürküclərə nicat umanda göydən  
Qovala əşkiyanı cəsur qəzəlinlə sən. Zinqirovu  
dinləyib ulduzlar da mürgülər, Karvanı xilas  
edər söylədiyin türkülər.

Ya meyxana, ya hamam... səni xatırlasa kim,  
Anında uçub gedər ürəyimdən həsrətim.  
Üzündən yaşığını kənara çəkəndə yar, Yer  
qaçar ayağımdan, dünya ətirlə dolar, Hər yanda  
gəlsin dilə Hafızın misraları Bələdçitək aparsın  
bizi mənzilə san.

Orda ki, şair sözü ucadır tacı-taxtdan, Çəkinin  
qısqanlıqla yenə zəhər yaymaqdan! Burda  
şair sözünün yolunu kəsmək çətin, Ərk ilə  
qapısını döyəcləyir cənnətin.  
Çox hikmətlər öyrədib, çalışıb alnında tər.  
Burda isə ölümsüz, əbədi həyat istər!

### **Qurtuluş yazısı**

Əqiq daşı tilsimlidir, İnsanlara şəfa verir,  
sevinc verir, Süd bəyaz bir çərçivədə.  
Sən onu öp, ya da toxun, Dinclik tapsın  
yorğun ruhun. Üstündəki söz Allahsa,  
Nicat buldun, batma yasa.

Qoruduğu ayətlə bir O sənin də köməyindir.  
Pislikləri silib atar, Sevginə də atəş qatar.  
Xanımlara çox yaraşır Bu müqəddəs nəzər daşı<sup>6</sup>.

Daş üstündə oymaq çətin O ilahi ayətləri. Daşda  
söz də qılıqlıdır, Tanrı sözü kağızlara yazılıbdır.  
Kağız Allah səsi olub, Uzun-uzun ayətləri  
mənimsemək Dindarlara nəsib olub.  
Kitab onun əlindəsə  
Daş da mənim boynumdadır.  
Duaların meydanı gen, varaq-varaq. Kim istəsə  
oxuyacaq.  
Bilgisini yayacaqdır qısqanmadan Bu bilgini  
öyrənəcək hər oxuyan.

Abraxasdan deyim bir az,<sup>7</sup> Ondan kənar qaçmaq  
olmaz. Adamları qorxudaraq dəli edən Bu  
görünməz əcinnələr Orda sanki dəyişilir...  
Ey, deyəsən mən çəşirəm, Həmaildən danışıram.

Kiçicik bir medalyonda Ən ülvi bir sözü yazdırın.

Həqiqəti həbs eləyib, Rahatca boynundan  
asdın!

### Azad fikir

Siz təpilin çadırlara, siz qapanın hücrələrə Mən  
yəhərdə hakim olum, uçum uzaq ölkələrə. Ulduz  
yansın başım üstdə, şübh nurunu içib gedim<sup>8</sup>, Mən  
atımın qanadında, yad ellərdən keçib gedim.

Ulduzlar bir bələdçidir, yol göstərir bizə göylər,  
Dağları aş, çölləri keç, qarşısın göy dənizlər.  
Gözünü göydən ayırma, Tanrıının taxt- tacına bax,  
Ondan işıq istəyəndə üzünə günəş doğacaq!..

### Tilsim

Şərq də Allahındır, Qərb də Allahın.  
Cənub, Şimal gözündə tən Pay veribdir  
hamiya bir Öz səxavət kisəsindən’...

Harda olsan ona inan, Təkcə odur “Adil”  
olan.  
Yüz adından biridir bu, “Amin!” demək  
sənin borcun!

Haqq yolundan azsam əgər Həmən səhvimi  
göstərər.

Uçsa da yüz səmtə xəyal Sözüm doğru, şerim  
halal...

Sənin sonsuz sehrin ilə, Sevgin ilə, mehrin ilə  
Qopdum dünya marağından, Cismimi də ucaldı  
can.

\*\*\*

Nəfəsdə Allahın iki lütfü var, İçin hava ilə dolub  
boşalar. Biri sıxışdırır, biri yaşıdır Həyatda nə varsa  
belə qoşadır. Allaha şükr elə işin gəlsə tərs, Şükr elə  
verəndə yeni bir nəfəs!

### **Dörd hədiyyə**

Ərəb çöllərinin sadiq övladı, Uzaq diyarlara çox  
yürdü,bax... Çox karvan bəzədi, çox ov ovladı  
Dörd şey bağışladı onlara Allah.

Birisi çalmadır, başına dolar, Kral taclarından  
gözəldir şəksiz. Birisi çadırdır, qanadları var Hara  
istəsəniz dikəcəksiniz.

Birisi qılınçdır, daş qalalardan Daha etibarlı qoruyur onu.

Bir də mahnilardır çox uzaqlardan Oyadır qızların incə ruhunu.

Dilində nəğmə var, əlində çiçək, Üzündən sürüşüb düşsə örpəyi.

Gözəl camalını gizlətməyərək Yerbəyer eləyər nazla hər şeyi.

Süfrəni bəzəyir dadlı meyvələr Ağacda seyr edib çiçəkləri, mən, Nəğmə söyləyirəm səhərə qədər Ərəbin lütfkar məclislərindən.

## **Etiraf**

Bütün yanğıların atəşdir sonu, Ruhun alovzlara bürünəcəkdir.

Gecə tüstüsünü udsa da onun Alovu hər yandan görünəcəkdir.

Sevgini gizləmək bundan da çətin Onu eləsən də könlündən sürgün Gurlayan atəşi saf məhəbbətin Sənin gözlərindən oxunar bir gün.

Dönüb yaz selinə töküller gözdən Nə fikir, nə arzu qalacaq başda.

Görərsən şairin dediyi sözdə

Heç nə yox, öz dəli eşqindən başqa. İstər sevinc olsun, istər məşəqqət Hər kəs bu nəgməni dinləsin fəqət.

## **Gerçək şeir**

Hansı qaynaqlardan güc alır şeir, Nədən ilham atı yoldadır yenə"? Nədən əcəminin qəlbi titrəyir Köçür aqillərin hafızəsinə?..

Aç öz ürəyini, dayanma bekar, Həyatın sevgiylə yoğrulmalıdır.

Nədən oxuyursan, oxu, nəgməkar, Nəgmənin ilk sözü eşq olmalıdır.

Saqı, dayanmadan bizə mey gətir, Boğaq gül rəngində öz nəfsimizi.

Eşq ilə, şərəbin birdir həsrəti, Yenə tac qoyaraq ucaldar bizi.

Şeirin bir gücü də qılınca bağlı, Əlində şimşəktək parlayan zaman Geləndə cəng səsi, savaş sorağı... Yenə də öndədi şair-qəhrəman.

Bir də nifrət ilə körüklenir söz Şair pisliklərin düşmənidir, bil. Hətta orduyla da gəlsə üzbeüz Gözəli çirkinə dəyişən deyil.

Dörd hikmət söylədi o qoca ozan, Elə ki, su içdin bu dörd çeşmədən. Onda görərsənki qoşa durursan, Şeir meydanında Hafız ilə sən.

## **Yaratmaq və Ruh vermək**

Tanrının əli dəycək Palçıqdan doğdu Adəm. Gəldi yaxşilar tək-tək, Bir də çoxlu ağlı kəm.

Nəfəs verdi Ellohım<sup>12</sup> Ruh ilə doldu insan.

Keçdi səhər küləyi Asqırıqla gəldi can<sup>13</sup>.

O çamır ehtişamlı Qalsada hələ xamdı. Nuhun bulduğu camla Gələn damla ilhamdı.

Palçığın nəbzi vurdu Suyla islanan anda Ruhdan bir maya vurdu Həyat oyandı canda.

Hafız, Nuh qədəhini, Şeirlə doldurub sən Uca dərgaha məni Səcdəyə gətirirsən<sup>14</sup>.

## **Mənzərə**

İşıq Tanrısı gələr Alar yağmurdan səni.  
Yeddi rəngli bir kəmər, Sarar yer kürəsini.

Febdir<sup>15</sup> qapını döyən, Gøyün durulan  
çağı. Sülh yaratmaq istəyən Süslənən göy  
qurşağı.

Saçına baxma, qoca, Darıxma niyə təksən.  
Buludlar dağılıncı Yenə də sevəcəksən.

## **Gözəllik**

Üfüqlər dincəlmir sabahdan bəri, Məni  
səmalara bağlayır bir nur..  
Yerin rəngləriylə göyün rəngləri Qarışib al-  
əlvan bir xırman olur.

Bu nədir, Şirazın min bir çiçəyi Sübh çağrı  
hörülür bulud saçına.  
Ya çadır qurubdur şənlik eləyir, Vəzir  
dirsəklənib dağ yamacına.

Nigah meydanıdır şənliyin, sazin,  
Qarışib qırmızı, yaşıl, mor ala. Hafız,  
uzaqlardan doğma Şirazın Necə yetşibdir  
soyuq şimala<sup>16</sup>.

Al-əlvan çiçəklər sonsuz bir dəniz  
Çöllərdən əl edən lalələr, tək-tək.  
Zəmilər içində qızarır səssiz Savaş  
tanrısına açıq verərək.

Sən bu gözəlliyi qoru həmişə, Ruhunda  
rənglərdən ocaq yandırsın. Hər çiçək  
çevrilib kiçik günəşə Daim yolunuzu  
ışıqlandırsın.

## İxtilaf

Sol sahildə inlədərdi Zöhrə bir vaxt  
fleytanı. Sağ sahildə canq ötərdi  
Merih<sup>17</sup> səslərdi insanı. Qulağında yaz  
havası Dinclik qarışirdı səsə Nəzakətli  
bir fərəhdən.

Savaşlara səsləməsə.  
Atışmalar bizi birdən. Nə var axı qan-  
qadada, Bu qırğından hara qaçaq?  
Savaşmaqmı düşür yada

Fleytalar susmadıqca. Bu İsrafil surudurmu  
Kimdir ürək açan bizə. Heyrətlənmək yeri  
deyil Qulaq asın könlünüzə!

### Ovqatdakı Keçmiş

Qonşu bağda açmış zərif çiçəklər<sup>18</sup>, Şehli güllər,  
zambaqlara qarışır. Arxadakı kolluqlarsa bir  
təhər, Ehtişamh qayalara dırmaşır. Ətəkləri göy  
meşəylə çevrili Dağ şövalye papağıdır tac olmuş.  
Dərələrə “barış” deyir bir əli, Bir əli də zirvələrə  
ucalmış...

Eşq havası!..Dinər köhnə qəmlərim, O bağçanın  
ətri məni vurardı.

Dan işığı dilləndirər simləri, Əldə rübab yar  
yolunda durardım. Ova səslər ovçuları bir soraq,  
Atəş səsi titrədir sıx meşəni. Çöl-çəməni bir-  
birinə vuraraq Dincəlməyə seçdilər bu guşəni!

Pöhrələnib canlanmada ağaclar Bahar gəlir,  
ruhumuz da ayılsın. Burda sizə həyat venniş  
duyğular Bir könüldən min könülə yayılsın.

Sevinc payla! Özünə də nuş olsun Öz  
eşqini neçə eşqə qatınca.  
Bir istəyə yüz min istək qoşulsun  
Məhəbbətin bal dadına çatınca.

Yenə Hafız bizi alıb apardı, Onunla bir  
zirvədədir şövqümüz. Bizi ölü  
durğunluqdan qopardı, Eşq yolunu  
yaşatmaqdır zövqümüz.

### Şeir və görüntü

Palçığını dönə-dönə Qarışdırır, canlanır  
daş<sup>19</sup>.  
Yunan həyat verdiyinə.  
Mehir salır yavaş-yavaş!

Bizim coşan səadət də Fıratdan güc alıb  
gəlir.  
Yogrulmuşuq bu sürətdən  
Sularda ruhum dincəlir

Şerimizi yaydıqca biz Gəlsə bu yanğının  
sonu.  
Dolub-boşalsa badəmiz.  
Əsirgəməz öz suyunu.

## **Cəsarət**

Əməlindən sağlıq dilər Əyilməz ömrün  
qışına. Şair, yenə nəğmə ilə Xalqı toplayır  
başına.

Bülbül kimi oxu, şair, Əyilmədən dünya  
qəminə.  
Yollar səni arzulayır Apara öz aləminə.

Get nəğmənlə tufan qopar, Sizildama acı-  
acı.  
Nəfsinə əsir nəğməkar. Ruhunda tapar  
əlacı.

## **Cəsur və Mahir**

Kimsə mənə hirslenməsin, qızmasın, Xoşbəxt  
şair öz sözüylə bir olsun. Cansız sözlə kimsə  
şeir yazmasın Sözü canlı, duyğulan hürr  
olsun.

Sınaqlara çəkilsəm də yüz adla, Dərd canımı  
tərk eləməz bircə an. Mən dəndləri diz  
çökdürən inadla, Aynlmaram xeyirxahlıq  
yolundan.

Təvazöylə ədəb birdir, düşünsən,  
Ədəblini əyri niyyət əyəmməz.  
Yetkin qızlar ona elçi düşəndən Ədəb  
umar, cahilliyi bəyənməz.

Qoca müdrik belə verib öyüdü O alim ki,  
sonsuzluqdan, zamandan Dərslərini  
dinlədikcə böyüdüm Xoş rəftarı  
öyrənmişəm mən ondan.

Şeir yazmaq hür düşünmək, azadlıq...  
Coşqun ruhla, şövqlə keçər hər anın  
Gözəl xanım, dəyərli dost, yol açıq Gəl  
arzumca xidmətində dayanım!

Sən də papaz, nə təkkən var, nə yerin.  
Yerini bil, deyilənə qulaq as. Ürəyimə  
toxunsa da sözlərin.  
Mənim ədəb çərçivəmi qırammaz!<sup>20</sup>

Ovqatımı poza bilməz bu laflar Sən  
getdiyin bu yolu mən gəlirəm.  
Söz edilən nə ki qutsal dəyər var Səndən  
öncə, səndən yaxşı bilirəm.

Hədyanların məni işdən eləməz  
Dəyirmanım şerimizi üydür.  
Çünki mənim dəyərimi bilən kəs, Sizi  
döyür, məni daim böyür.

## Kainatda yeni həyat

Torpaqdadır başlanğıçı həyatın Hafız anlat,  
cahillərə sən bunu. Şeir söylə şərəfinə sevginin  
İnci sözə hopduraraq ruhunu .

Söylə sevgilimin evindəki toz<sup>21</sup> Bahalı xalıdan  
əzizdir sənə

Mahmud da diz şökər, heyran qalaraq Xalının  
qızıldan işləmlərinə.

Rüzgar sevgilinin qapışmdakı Bütün toz-  
torpağı qaldırsa göyə Onun hər zərrəsi sənin  
gözündə Neçə gülüstana-gülzara dəyər.

Mənim şimaldakı duygularım da Toz kimi  
gizlidir yaşlıqlarda, Cənub qızmannda  
qopardım, şükür Halal qismətimi  
qasırğalaradan.

Susur Babi- ali, o xeyirxahım, Nəyin həsrətiylə  
ürək darıxır.

Mənə müjdə gəlir çəmənliliklərdə, Şükür göy  
gurlayır, leysanlar yağır.

İndi buludlan aralayaraq Şimşəklər dönərkən  
səfil çırağa. O toz xalılan çözüləcəkdir, Yağışın  
önündə enib torpağa.

Təptəzə torpaqdan yaşıl qanla can,  
Fışqırıldı, böyüdü eşq ilə bahar.  
Büründü səssizcə fani dünyani Yaşıl  
çəmənlərlə yaşıl duyğular...

### Bağışlanmaq həsrəti

Təkcə müdrük'lərə söylənsin hər şey<sup>22</sup>  
Kütlə dodağında yüz qeybat bəslər  
Mənim xeyir-duam sizlərədi! Ey Ölüm  
atəşinə tələsən kəslər.

O eşq gecəsinin sərinliyində Səni yaradarı  
yaradır için, Könlünü bir qərib duyu  
titrədir, Göz yaşı axıdır şam sənin üçün.

Sən qala bilməzsən belə zülmətdə İslıqlar  
yox olub, hər tərəf qara Alıb qanadına  
sübħün şəfəqi Səni yetirəcək aydınlıqlara.

Sən bu uzaqlıqda ruhunu bəslə,  
Bu atəş ölməzlik verəcək sənə.  
Alovun üstünə uçub həvəslə Yanıb kül  
olarsan, sən ey Pərvanə.


Ölümmü, olummu? Fərqini bilsən Görərsən  
yaşamaq ən çətin peşə!  
Anla ki, ey yolçu, nə zaman gəlsə Dünyada  
yenidir ölüm həmişə<sup>23</sup>.

\*\*\*

Qamış boy atınca şirinlik yayır, Dünya şirinləşir  
baltək, şəkərtək. Onun hədiyyəsi olan qələmdən  
Dadlı nəğmələrim tökülsün gərək.<sup>24</sup>

الْحَمْدُ لِلّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ  
لِنَعْلَمُ مَا فِي الْأَرْضِ  
وَلِنَعْلَمُ مَا فِي السَّمَاوَاتِ

Hafiz kitabı:  
**"Hafiznamə"**



## Ləqəb

*Sözər gəlin deyilsə,  
Ruha da onun bəyi.  
Onda verib səs-səsə  
Hafizi tərifləyin!*

## **Şair**

Ey Məhəmməd Şəmsəddin<sup>25</sup> Nədən Hafız  
adını Sənə verdi millətin?

## **Hafız**

Dinlə, cavab verim- təltifə əvəz, Adımın sırrını  
mənasında gəz. Xoşbəxt yaranmışam, hafızəm  
dərin, Quran başdan-başa mənim əzbərim,  
Köçürtdüm qəlbimə Tanrı nurunu, Rədd etdim  
hiylənini min oyununu. Öyrətdi peygənbər qutsal  
kəlməni, O da fitnələrdən qorudu məni! Ruhuma  
hopdurduş sözün dadını, Xalq mənə lütf etdi  
Hafız adını...

## **Şair**

Hafız, buna görə bənzəyirik biz, İstəməm  
ayrlılsın fikirlərimiz. Düşüncə ayrılsa qopar  
qardaşlar, Bütün ayrılıqlar fikirdən başlar. Mənsə  
bütünlükə oxşaram sənə, Qəlbim- ürəyinə, şerim  
-şerinə. Müqəddəs kitablar bizləri sardı, O qadın  
yaylığı, o qutsal simgə- Peyğəmbər rəsmini alıb  
apardı.<sup>26</sup>

Yolimu kəssə də neçə maneə Onu əzizləyib  
bağrıma basdım. Mən də hər sözümü imanla  
yazdım. İnancın o sırlı xəyal gücüyle Ürəyim  
rahatca döyüñür hələ...

## Şikayət

Bu şeytanlar, bu cinlər hara belə tələsir Dağda,  
daşda, çöllərdə kimin ardınca gəzir?<sup>2</sup> Hansı al  
dili ilə hökm edirlər aləmə Kimi ovcuna alıb  
atacaq cəhənnəmə? Bunlar oğru, yalançı, əzəldən  
üzüqara Şair yüksək ruhuyla qoşularımı onlara?  
Bax, gör, söz yazanlardan onların fərqi nədir,  
Şərlə vuruşanda da şair xeyirsevəndir!  
Yalqız qalır, təklənir yandıqca məzlumlara,  
Yazır fəryadlarını etibarsız qumlara Rüzgar gəlib  
süpürər yazdığını ananda, O sevməkdən  
yorulmaz, sevilməz zamanında...

Bəzən sözü tərs düşsə Quranla, şəriətlə, Yenə də  
günahından keçərlər mərhəmətlə. Siz ey söz  
əzbərçisi, şəriət alımləri, Bilicilər, uzmanlar,  
müdrik söz həkimləri, Sadiq müsəlmanlara  
fəzilət öyrədin ki, Qəzəbə tuş olmasın bir kimsə  
Hafız təki.

Mirzə isə ağlını çasdırmada hər kəsin Necə  
tapaq, siz deyin, biz bu işin çarəsini?

## **Fitva**

Hafizin şeirinə qulp qoyan kəsin Gərək başı  
çıxsın sözün sehrindən. Şairdi ilhamı sərhəd  
tanımaz, Aşar üfüqləri dünya qəhrindən.  
Şəriət dəllalı elə bilər ki Şair uzaq düşüb  
dinin bəhrindən, Olumu ölümə təslim edərlər  
Tiryəki seçməzlər ilan zəhrindən.<sup>2\*</sup> Bu gizli  
savaşın qalibi kimdir?- Nəfsinə uymadan düz  
yolu gedən. Ruhumu əzabdan qorumaq üçün  
Hafizin yoluyla gedəcəyəm mən.  
“Allah bağışlasın günahımızı!” Dedi  
Əbussuud, o fitva verən...<sup>29</sup>

## **Alman təşəkkür edir**

Ey əziz Əbussuud, düz hədəfə vurmuşdun, Şair  
nə istəyir ki, doğru fitvadan savay? Onun həyat  
sevgisi sığmırsa şəriətə Xırda yanlışlarını  
keçmişin mirası say. Kədər içində belə nəşəli  
görünərsə Heyrətli ucalıqda qorxmaز, cəsur ürəyi  
Onun nəğmələrində fərqi yoxdu qətiyyəن  
Öldürүү zəhərlə, şəfa verən tiryəkin. Çünkü nə  
bu öldürür, nə sağaldır digəri, Çünkü gerçək  
həyatın təsəllisi ayrıdır. Gerçək həyat əbədi  
məsumiyyət əsəri

Şair zərər versə də özünə verər ancaq. Bəlkə qoca şair də cənnət hurilərini Görən kimi gəncləşib, dəliqanlı olacaq. Bu qocaya gənc ömrü yazıbmış yazı yazar, Fitvanla, Əbusuud, düz hədəfə vurmusan.

## Fitva

Misrinin şeirini<sup>35</sup>gətircək dilə Müftinin içindən qəzəb kükredi.

Atr vərəqləri közə qəzəblə Bir gözəlim kitab məhv olub gedir.

“Yansınbu kitablar!” - buyurmuş Qazi,  
“Könlündə Misrinin inancı olan Qurtara  
bilsə də odda yanmaqdan Allahın şairə  
sevgisi ilə.

Ancaq yanlış yola üz tutsa yenə Yalvarıb  
Allahdan mərhəmət dilər!

## Sərhədsiz

Bitirə bilməməyin - böyüklüyün zirvəsi, Başlaya  
bilməməyin - taledir, qaçmaq çətin. Şeirin -  
dönən, firlanan, ulduzlu göy qübbəsi Zərrə qədər  
fərqi ilkinlə nəhayətin.

Ortada gətirilən yenə eyni olandır.  
Sona görəcəyiniz başlangıçdan qalandır....

Sən şeir qaynağısan, sözün dağıdır dərdi<sup>31</sup>,  
Dalğa-dalğa yayılır, yox sözünün sərhəddi. Səni  
öpmək istəyən dodaqlar intizarda Udum-udum  
içəcək bu könül nəğməsini. Sevgi dolu bir ürək -  
dolub-boşalar hər an. Xəncər olsan yenə də içində  
çəkər səni..

Dünya fırlanıb getsin! Uçub olsun bir xəyal Bu  
yarış meydanında, Hafız, təkcə özün qal!

Səninlə, qardaş kimi mən yarışmaq istərəm, Eyş-  
işrət məclisləri... bu sənin qismətindir Çünkü  
ikimizə də bir verilmiş sevinc, qəm. Qürurum və  
həyatım sənə məhəbbətimdir. İndi alış, ey şeir,  
öz odunda yenə sən Çünkü köhnədən-köhnə, ən  
yenidən yenisən!

## Nəzirə

Sənin qafiyə tərzin xoş gəlir mənə, düzü,<sup>32</sup>  
Köhnə ilə yanaşı sevirəm təzə sözü. Mənanı  
seçib sonra uyğun kəlmə gəzirəm, Şeir könlümə  
yatar təkrar etməsə sözü. Əgər çəşib bir şeyi  
yazsam ikinci kərə Yeni anlam verərəm,  
sevdirlən bizə sözü. Mənada məna qalmaz  
işlənsə ikinci kəs, Burda sənin tərzinlə söyləməz  
kimsə sözü. Bir qığılçım paytaxta yanın saldığı  
kimi Niyə yabançı kəlmə alova düzə sözü.  
Alov qalxıb böyüyər, qığılçım unudular,

Rüzgar alıb sovurar, qatar ulduza sözü.  
Bir alman da qeyrətlə yeni bir zövq peşində  
Səndən irəli gedər, özü istəsə, Sözü...

Şehirli səslənir vəzin, qafiyə, İstedad  
hər şeyə nizam verəcək. Ancaq boş  
kəlmələr cansız və qansız Maskaya  
dönüncə diksindirəcək. Hətta ruhları da  
məmənun eləməz Köhnə havalara ölü bir  
biçim, Olmasa önungdə yeni bir seçim.

### Açıq sir

Ey Hafız! Alımlər anlamır səni,  
Qeybdən gəlmiş söz! Yalana bax! O  
hardan biləcək sözün qədrini, Din də  
onlar üçün pərdədir ancaq.

Sənin istedadın yandırır onu, Sənə  
çılğın deyən dəlini tanı.  
Görür məhsulunun zay olduğunu,  
Adınla sıriyır öz şərabını.

Cahilin kamili duyması çətin, Anlamaz  
nadanlar sözdə hikməti. Mutluluq  
sığışmaz sufî qabına... Onlar anlamırlar  
bu həqiqəti.

## **İşarə**

Ancaq anlayıram bu alımları Onları  
dindirən özünsən, özün. Şeirdə Allahın zərif  
pərdəsi, Ardında min məna gizlənir sözün!

Yel vursa oynayan yelpazəyə bax, Çiçəklər  
içində o da çiçəkdir O qızın gözünü örtəcək  
ancaq Özünü gizlədə bilməyəcəkdir.

Di gəl o gözlərdə varlığın itər, Gözlər  
gözündədir, bu. sənə yetər.

## **Hafızə**

Dünyanın dəndləri ağlından çıxmaz  
Gözündən duyarsan kim nə istəsə. Həsrət  
vaxta baxmaz, məqama baxmaz, Vaxtında  
hökmünü kəsər hər kəsə.

Yüz dərdin, acının sinağındasən, Gördüm  
ki, ekizdir göz yaşıyla qan. Birindən nə  
qədər yamanlıq görsən Dönməz bir başqası  
yaxılığından.

O sərvi boyluğunun baxışlarına Vurulub  
çıxdımsa yolumdan bir az Ruhumu  
duyarsan, məni az qına Sevgimi cürətin  
ayağına yaz.

Qaməti sərvdir, ayağı incə Torpağa kök  
atır, ruhuma dalır. Buludlar tələsir, salam  
verincə İçimdə bir şərqli havası çalır.

Ağ üzdə zülfəri bükümlənəndə, Şabalıd  
telləri yaraşır ağa.

Bir anda ruhumu alır bədəndən, Saçlar  
başlayanda dalgalanmağa.

Zülfər oynadıqca açılır alnı Üfuq  
təmizlənmiş, Günmü çıxacaq? Çiynində  
oynadır rüzgar şahni Buludmu yuyunur,  
selmi axacaq.

Lətif bir ədayla titrər dodaqlar, Dodaqlar  
azadlıq bəxş edər sənə.

Ani özgürlüyün öz bədəli var, Qoluna  
zəncirlər vuracaq yenə.

Nəfəslər udulmuş, geriyə gəlməz, Uçub  
qovuşursa əgər ruh ruha.

Müşkün qoxusunda mutlu olan kəs.  
Görməz uçub gələn buludu daha!

Atəş bürüyəndə içini tamam, Atarsan  
özünü boş qədəhlərə.

Saqi, mən dünyani xatırlamıram Saqi,  
bu qədəhi doldur yüz kərə.

Xahişlə üzünə boylanır yandan Gözü  
şölələnər, qəlbə tutuşar. Şərab zəvvarları  
qamçılıyanda Səndən tək nəsihət umacağı  
var.

Sirrini açdıqca qızlı aləmlər İçi rahatlanar,  
duyguları xoş Sinəsi qabarar, biğ yeri tərlər  
Görərsən önungdə bir gənc oturmuş.

Könlünlə kainat - mənası birsə Gizlinlər  
birbəbir açılmış sənə Sadiq bir sevgiyələ  
işarət versən Alimlər yol bular dünya sirrinə!


Heyhat, bu dincliyin qiyməti baha. Taxtdan  
bir soyuqluq duymamalısan. Yeni  
mədhiyələr qosanda Şaha Vəziri kənardə  
qoymamalısan<sup>33</sup>.

Başqa kim bacarar sən söyləməsən, Söz ilə  
ucaltmaq var iqbalında.  
Sən daim yoldaşlıq edərsən bizə Bu həzin,  
bu aydın həyat yolunda.



الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ  
كَلَمَ الْأَنْجَوْلِي

Sevgi kitabı:  
“Eşqnamə”



*Sinəmdəki od nədir?  
Səndən soracağım bu!  
“Mənim könlüm səndədir  
Özünü qoru!”*

## Örnək aşıqlar

Altı sevən cütlük, eşq divanəsi Gərək  
yaddaşında qalsın hər kəsin. Birinci  
Rüstəmlə Rüdabə gəlir<sup>34</sup> Açı taleləri  
ürəklər dəlir.

Günahdan qaçdırılar Yusif Züleyxa, Tarix  
yollarına qibtəylə baxar.

Vüsalsız sevginin yarası dərin, Yaralı  
getdilər Fərhadla Şirin. Məcnun Leyli  
deyib gəzdi çölləri, Məcnunluq dəb oldu  
o vaxtdan bəri. Qocalıq üz versə bir gün  
insana, Gərək örnək olsun Cəmil,  
Boteyna.<sup>35</sup> Bir də şah Süleyman örnəkdir,  
şəksiz,<sup>36</sup> Onun qismətinə düşmüşdür  
Berkis. Hərdən xatırlasan onları tək-tək  
Məhəbbət səni də tərk etməyəcək.

## Daha bir cütlük

Məhəbbət nə puldur, nə də iqtidar, Onun  
daha böyük bir qüdrəti var. Nə xəzinə  
gərək, nə qızıl saray, Hamısı xəyaldır  
sevgidən savay. Bir eşq dastanı da  
dillərdə gəzər, Hər sözü peyğəmbər  
sözünə bənzər. Vamiq ilə Azra deyilir  
ona<sup>37</sup> Qəmli tarixlərin yadigarma...  
Bilən yox, işləri, məsləkləri nə,

Sadəcə heyranıq sevgilərinə.  
İnsanlıq durduqca xəyaldan çıxmaz  
Vamiqlə Azranı saran ehtiras...

### **Oxu kitabı**

Sevgi salnaməsi ən ali kitab, Orda hər suala taparsan cavab. Özünü güzgündə görmək istəsən Sən də bu kitabı vərəqləyərsən. Beşcə səhifəyə sığmış səadət, Sonra fəsil-fəsil ayrılıq, həsrət. Görüş beş-üç cümlə, ya da bircə an. Xoşbəxtlik büsbütün çıxıbdı yaddan. Bir cild başdan-başa gözyaşıyla qəm. Oxuyub sonuna çata bilmirəm. Ey, böyük Nizami! Sözü sirr dolu! Şerindən başlanır həqiqət yolu. Acsan bu düyüünü, etsən aşikar Aşıqlər biryolluq qovuşardılar...

### **Bəli, o gözlərdi**

Bəli, o baxışlar tapmışdır məni Bəzi o dodaqlar öpmüşdür məni Əllər oxşamağın acıydı, bəli. Döşlər qönçələrin tacıydı, bəli. Yanırdı, sevişmək hərisi idi, Cənnətin ən gözəl pərisi idi.

Mənə təslim oldu, qaça bilmədim O isti  
yuvadan uça bilmədim. O mənim  
qəlbimdə əbədi qaldı, O özünü verib  
canımı aldı.

### **Xəbərdarlıq**

Zülfələri tor misalı, Arxasınca  
süründüm. Nəymış Hafizin həli?  
Mən də dostuma döndüm.

Bizim qadınlara bax, Hörür uzun  
hörüklər. Dəbilqəni qoyaraq  
Əskərtək savaş bəklər

Ağilla həyat sürən Razi olarmı  
buna? Qopub dəmir zəncirdən  
Düşə ipək toruna.

### **Dalmaq**

Gur saçlar qıvrım-qıvrım, içində sevimli baş  
Suya baş vuran kimi bu gur axına dalmaq  
Sevib oxşayıb qəlbən, onun əsiri olmaq Onu  
əzizlədikcə qeyb olmaq yavaş-yavaş... Öpüb  
yanaqlarından, gözündən, dodağından Atılım  
alovuna,kül olum qucağında.

Beş dişli darağımla, lülə saçlar daransın  
Ürəyim yenə sevsin, sevdikcə yaralansın.  
Mərmər sinə önmədə açılıbdır öncədən  
Qulaqlar da kənardə qalmasın əyləncədən.  
Zərif bədən, gül əndam, cənnətin hürr havası,  
Dodaqlar öpə-öpə ölməz bir əsər yazır. Əlim  
saç yolcusudur: sona çatmaq istəmir. Ürək eşq  
oyunundan bezib yatmaq istəmir. Hafız, belə  
yaşadın, yana-yana, sən belə, Növbə bizə  
yetişdi biz varıq indən belə.

### Şübhəli

Baxmaq deyildir asan Zümrüd  
bəzəklərinə.  
Susum, yoxsa yaraşan Sözlər axtarım  
sənə?

Danışsan da, sussan da Unutma yaşıl  
rəngi.  
Xilas ol yaralardan, Gəlsin ömrün  
ahəngi.

Sənə xoşsa qiraət, At bu hökmü, kini  
sən! “Baxsan iksir, duysan dərd... Sən  
də zümrüd kimisən?”

\*\*\*

Ah sevgilim, o dəmir Ciliddə şerin əsir.  
Quşlar qəfəs istəmir, Öz göyünə tələsir.

Zaman pozur, köhnəldir, Şerinsə yaşamalı.  
Hər misrası əbədi Sevgi kimi qalmah.

### **Pis təsəlli**

Duyunca yoxluğunu Gecə zar-zar  
ağladım. Xortdanlar gördü bunu, Göz  
yaşımı saxladım. “Ey xəyal övladları  
Yuxuma girərdiniz, İndi söyləyin bari,  
Nədir sizin dərdiniz? Göz yaşı boğur məni  
Ürəyim istəmədən. Məndən betərlərini  
Gözünüz görmür nədən? Yolumu  
bitirmişəm, Kürəyimdə ağır yük. Bir  
sərvət itirmişəm Mənə qalan dərd böyük...  
Bir alıməm, ya cahil

Məhəl qoymadan mənə, Keçib  
getdilər bir-bir Hərəsi öz işinə...

### **Qənaətkar**

“Nazıyla sığınsa da qucağına, inanma,”  
“Əzizim, ah-zar etmə.səndədir könlü qızın.”  
Yox, dilinə aldanıb, onu özünü sanma.  
Varlığı sevindirməz məni bu vəfasızın

### **Şair**

Sənin üzürxahlığın ehtiramdır, hörmətdir.  
Eşqim mənə aiddir, vərdişim qənaətdir. Sevgi  
işvə-naz deyil, bağlanmaqdır ürəkdən, Etibar  
itməməli yalan söz eşitməkdən.

### **Salam**

Ah mən necə xoşbəxtəm, Səyahət  
elədiyim Bir diyarda daşlarda  
Qədim izlər gəzirkən Gördüm bir  
şanapipik<sup>38</sup> Gökəl tacını açıb.  
Sularda qamətinə, Tacına baxır  
nazla.

Tez üstümə yüyürdü. Dedim ki,  
sən gözəlsən, Tələs vaxt itirmədən,  
Ara sevgilimi sən. Söylə ona  
aşiqəm Ömrümün sonunacan.

Süleyman peyğəmbərdən Savva  
məleykəsinə Sən xəbər aparırdın.  
Şirin bir xatırən var Köməyini  
məndən də Əsircəmə nə olar!

### **Yenilmək**

Təbəssümün azalmır, əriyib getsən də sən,  
Alışib yana-yana nəğmə də söyləyirsən...

### **Şair**

Eşq mənim ömrümə düşmən kəsilmiş,  
Etiraf edirəm, beləymış qədər. Dilimin  
ucunda həzin nəğmələr.

Bax, yanın şamlarda sonsuz qürura!  
Əriyə-əriyə qərq edir nura...

Tənhaliq arayan eşq istirabı Boş guşə  
gəzirkən yuva qurmağa Mənim ürəyimə  
sığınıb qaldı, Onu tərk eyləyib gedərmi  
daha?

## **Qaçılmaz**

Bağçada quşları susduran hanı,  
Nəğmə yaqmurları döyəcək səni. Kim  
yasaq edəcək qırxın zamanı Qorxan  
qoyunların titrəməsini.

Mən də quzu kimi qayçı altında,  
Kilkəli saçımdan əndişələnsəm,  
Dəlləyin əlindən tutub son anda  
Saçıma toxunma, nə olar, desəm

Kim yasaq qoyacaq nəğməmə görən,  
Göylərə oxuyub durulmağıma?  
Mənə yağışını minnətsiz verən Dəli  
buludlara vurulmağıma?

## **Əsra rəngsiz**

Anlamı yox sorğuların, sözlərin Bu  
rüzgarlar hardan əsir, bilirom  
Sevgilimin o füsünkar gözləri Nə  
istəyir, nəyi gəzir, bilirom.

Qabaqcadan, ölçüb-biçdim hər şeyi,  
Yaxşı-yaman bu yollarda sınanar. Həm  
nifrəti, həm də dəli istəyi Qəlbinizdən  
çixarın, ey insanlar.

Hamı şaşqın, gözəlliyn gücündən  
Dövranını hansı eldə sürəcək Özü seçir  
adamların içindən Qoluna kim, qoynuna  
kim girəcək.

### **Ən gizli**

Biz nöqtə ovçusu, iz aramada, Mahirik,  
yaşadıq ləyaqət ilə. Əfəndim, bilirik  
sevdiyin kimdir, Başqa istəyini demirik  
hələ.

Zira, gizli deyil, aşiq olduğun Gözündən  
görünür iztirabın çox. Lakin aşiqinin bu  
heyranlıqla Səni sevdiyinə inamımız yox.

Xeyirxah adamlar, ixtiyar sizin, Görüşün!  
Məsləhət verirəm bu gün. Onu görən kimi  
qorxacaqsınız, Getsə, yanarsınız paranız  
üçün...

Salın yadınıza Şəhabəddini Ona iradədir,  
sizə oyundur.

Hamının gözünün qabağındaca Ərəfat  
dağında çılpaq soyundu.

İstər kralların taxtı önündə, İstər  
hüzurunda öz sevgilinin Adı zikr olunub  
dilə gəlirsə, Əsil mükafatın bu olar sənin.

Xatırla Məcnunun vəsiyyətini, Qışqırıb nə  
dedi vida anında: Leyli olan yerdə unudun  
məni, Adım çəkilməsin onun yanında.

اللَّهُ يُوَكِّلُ الْمُشَرِّقَ وَالْمُمْسَرِقَ  
لِلْأَوْلَفِ الْغَرْبَيِّينَ

Tekfirnamə kitabı:  
**"Düşüncələr"**



*Dinlə bu rübabın nəsihətini, Kamalın  
vardırsa, susub qulaq as! Ağıldı  
kəmlərə - xoşbəxtliyinin Aşarını versən  
bir şey anlamaz!*

*Rübəb necə öyür təzə gəlini? "Kaş ki,  
ən gözəllər - ən yaxşı ola ". Ancaq  
aramıza dostca gələnin Həm yaxşı,  
həm gözəl naxışı ola...*

## **Beş nəsihət**

Öyündün kimsəyə zərəri olmaz, Onu sırga edib qulağından as.

Doğmaz lovğalıqdan dostluq meyvəsi Batar kobudluqda nəzakət səsi

Böyükük gözləmə pis adamlardan Ağılı adamı anlamaz nadan

Yolları ayırdır yalanla düzün Çıxmasın yadından beş sadə sözüm.

## **Daha beş nəsihət**

Vaxtı unutdurən qüvvə varmı?

-Var!

Çalışan, iş görən vaxtı unudar!

- Nədən uzanır zaman?

- Boş-bekar oturmaqdən!

Nədir borca batıran?

- Miskincə boyun buran...

Bəs qazancın yolu nə!

- Uyma boş düşüncənə!

- Səncə nə deməkdir

Şərəf, əsalət?

- Qorunmaq qüdrəti, düşmənə nifrət!

## **Gənc qızların baxışları**

Gənc qızların göz vurması - ağlı başından alan,  
Xumar gözlər çox dadlıdır, ancaq sərxoş olmadan...  
Bəy əfəndi salam versə rəftarını düz anla, Son bahara  
günəş doğar xoş niyyətli salamlı.  
Bunlardan da daha dadlı və uca Möhtac əli  
sevindirmək doyunca. Bir fağırin ürəyini güldürmək,  
Ehtiyacı mərhəmətlə öldürmək.. O məsunun sahibini  
itirmə, O salamı, o qeyrəti bitirmə

## **«Pendnamə»də nə yazılır**

“Pendnamə”ni oxu coşqun həvəslə Öz fikrindir,  
olacaqdır gərəyin. Ehsan verib bağlandığın hər  
kəslə Yenə səni qovuşdurar ürəyin.

Qoy yoxsullar pay alsınlar əlindən, Xəsis olma,  
çox da həyat xəsisidir. Hafız demiş, ən qayğılı  
günün də Keçən gündən milyon kərə əzizdir!

## **Nalbəndə yolun düşsə**

At sürüb, keçib getsən bir nalbəndin yanından Nə biləsən atını nallayacaq nə zaman Boş çöldə bir küməyə sataşsa da gözlərin Bilməzsən o kümədə bir qız səni gözləyir. Bir cəsur dəliqanlı yoluna çıxsa birdən Bilməzsən yarışsanız o yixacaq, yoxsa sən. Baxırsan üfüqəcən uzanır üzüm bağı, Bilməzsən meyxanaya o bağ verir növrağı. Sən də belə gəlmisən, bu dünyaya sor, ara Daha söhbəti kəsək, ehtiyycə yox təkrara.

## **Yabançının salamını al**

Salam al, salam verən tanış oldu-olmadı, Sanki köhnə dostundur, dilində Allah adı. Sonra ayrılan zaman “Xoşca qal!” söylə ona, Onun yolu Günbatan, sən tələs Gündoğana. İllər sonra yolunuz kəsişərsə qəfildən, Qışqırıb deyərsiniz: “Tanımadın, mənəm, mən! Sanki vaxt orağıyla ömrünüz biçilməmiş. Zirvələr açılmamış, dənizlər keçilməmiş. Sanki saysız günəşlər doğulub batmamışdır. Ruhunuzu heç yerdə təklik qanatmamışdır. İndi malları sayın, paylaşın qazancları, Yeni bir güvənc ilə kəsin əhdipeymanı.

Salam de, xəzinə bul, dal sərvət dəryasına, Salam de, gördüyüնə, salam al, dostcasına.

## **Sənin qüsurların**

Qüsurundan söz düşsə  
Verəcəklər səs-səsə. Söyləsələr  
yaxşısan Səsi çıxmaz, versə can.  
Kaş ki, bu dostlarımın Bir az ağılı  
olaydı. Dillərində tərifin,  
Yaxlılığıń olaydı. O vaxt  
sevinərək mən Kimliyini  
bilərdim. Zövq alıb söhbətindən  
Sirrlərini böləydim. Aldanmaq  
qəbahətmə? Zahidlərdən dərs  
aldım. Yanıldım, tövbə etdim  
Zirvələrə ucaldım.

## **Bazarlar səni çəkər**

Çarşı-bazar çağıracaq səni hər gün,  
Ticarətdən yol açılır bilgi üçün. Ətrafına  
kim boylansa gizli, aşkar Görər Tanrı  
sevgisində nə hikmət var. Əlləşirsən  
dayanmadan, yorğun, üzgün Elm öyrənib,  
çox düşünüb bilmək üçün. Məqsədinə  
gedən yolu təmizlə sən Qapılar aç, heç  
yorulma dinləməkdən. Bir cavaba  
yetişincə, yüzü yağar

Haqqımız yox Tanrımızı unutmağa. İnsan oğlu  
sona qədər, sevsə əgər İlahi də onu seçib,  
əzizləyər!

### **Mən belə dürüst olmaqla**

Belə dürüst olmaqla Axə nə qazanmışam? Ürəyimi  
yeşərək, Özümü yandırmışam. Onsuz da bu  
düzlüün Dəyərini bilən az. Müqəddəs olsan belə  
Nadan səni anlamaz. Bəs nədir çıxış yolu, gecə-  
gündüz aradım, Ürəyim sizildədi bu sağalmaz  
yaradan. Hiylə, kələk, əyrilik...mənə kömək olmadı.  
Yenə düzlükdən başqa ayrı yolum qalmadı. Gördüm  
dürüst yaşamaq namusum, qeyrətimdir. Düzlük  
mənim taleyim, əbədi qismətimdir.

### **Hansı qapıdan girdiyini sorma**

Söylə tanrı hökmünə Açıldı hansı  
pərdə. Sorma nə fərqi sənə Dayan,  
durduğun yerdə.

Alim öz əməlində, İqtidar öz  
işində... Biri dərs deməyində  
Biri sərvət peşində.

Dövlətə sadiq olsan Qorusan  
sifətini. Qazandığın bu ad-san.  
Artırar hörmətini.

Sənin sədaqətini Prins də görər  
bir gün.

Verər öz qiymətini, Yol açar  
sənin üçün.

### **Sorma hardan gəldiyimi**

Mən hayandan gəlmışəm, bu yerlərə nə üçün,  
Məni bu sınaqlara niyə çəkir qədərim?  
İçim dolu fərəhlə, ovqatım xoşdur bu gün, Dost  
kimi qarşılaştı sevinc ilə kədərim.

Onlar birləşə bili, qəm sevincə daşına Ağlamaq,  
gülmək olmur dünyada tək başına...

## **Bir birinin ardınca**

Hər kəsə eynidir həyatın sonu Cəsur da, qorxaq da  
gedəcək, şəksiz. Əl çəkin, qoy qısa ömür yolunu  
Çiçək dərə-dərə keçib gedək biz.

Biri nifrət səpir, biri kin biçir Biz sevgi tarası  
beçərən zaman. Bilmir ki, mərhəmət ondan yan qaçıր  
Ruhuna zülmətə qapdirdığından...

## **Xanımları qırmayaq**

Qoru onu, sərhəddini çox aşma Əyri desən, səni  
əyri sanacaq. Əyriliyi düzəltməyə çalışma, Zor  
eləsən əlindəcə sinacaq.

Heç toxunma qoy yaşasın beləcə, Adəm oğlu,  
yoxsa yolun ayrilar. Qoy artmasın əyriliyi  
getdikcə, Yoxsa sənin bir qabırğan qırılar'.

*Quranda qadının kişinin qabırğasından yaradıldığı yazılmır.  
Bu xristianlıqdan gəlir. Dəhr surəsi ayət 2*

## **Həyat axmaq bir zarafatdır**

Bilirsənmi nədir həyat, Ağıl almaz  
bir zarafat. Su verəndə çörək  
verməz, Yol verəndə ürək verməz.  
Sözün varmı? Gütün necə? Düşmən  
qalır! Öcün necə? Bəxt tanrılıq, oyun  
bizlik Malın, mülküñ - talesizlik Sən  
qıymadın zaman qıyar, Varisinə  
miras qoyar...

## **İllər səndən çox şey aldı**

İllər alıb apardı nə vardısa əlində Ehtirasın,  
şəhvətin sönüb getdi külündə Hani sonsuz  
yolların vətəninin çölündə. Şərəf, ümid, yüz  
tərif böyüklərin dilindən Fəqət bu gün baxan  
yox o keçmiş şöhrətinə Nahaqdan bel bağlama  
xalqın mərhəmətinə Zaman istehza edir artıq  
boş qalmış əlin Araban yaxınlaşır! Əl eləyir  
əcəlin.

Bilirəm nə haldasan, ürəyin necə atır Sus!  
Mənə bəs eləyər keçən eşqim, həyatım!

## **Bilənlərə halımı söyləmək**

Deyirlər gen olar məsləhətli don Sirrini  
açmaqdan olmasın qorxun Bir ağsaqqal alim  
bilsə dərdini Sözüylə bələdan qurtarar səni.  
Bağlı qapıları üzünə açar, O bilir nələrə  
ehtiyacın var.

## **Yaxşılardır aldadılır**

İstismar edilir əyilməz insan, Xəsis də lüt  
qalib soyulduğundan. Fərasət sahibləri yalana  
əsir, Düz deyən dilləri əyri əl kəsir. İşiq  
yananların öz ömrü qara Axmaqlar hökm edir  
ağillılara, Zalımdan çəkinib, pisdən uzaq gəz,  
İlanı gördünmü, tez başını əz!

## **Əmir verə bilən tərifləyir**

Əmir verə bilən həm də mədh edir. Ənam da  
paylayır yeri gələndə Ey sadıq xidmətçi,  
qəzəbin nədir? Kim küsür, kim hesab soruşur  
səndən?

Cavab verməliyikən sorğular sorur  
Onun düşüncəsi dəyişir hər gün Gün  
boyu növbənöv oyunlar qunır. Sənin  
oyununu öyrənmək üçün. Uca  
şəxsiyyətlər qürurlanmasın, Siz də  
yoxsullartək çalışın yenə. Qədər nə  
olacaq göstərər zaman Sığının Allahın  
mərhəmətinə.

### **Şah Şüca və bənzərlərinə**

Qarşı sahilindən Amu Dəryanın Bütün  
gözəlliyi, coşqusu ilə Yayılan  
nəgməmiz tutub dünyani. Sənin  
yollarını vəsf edir hələ.

Diriyik, uzağıq tərəddüdlərdən  
Önündən qaçmadıq heç əziyyətin  
Ömrün uzun olsun söyləyirəm mən Var  
olsun, Şah Şica, qoy səltənətin...

### **Ən böyük lütf**

Öncə sahilində mənə bənzəyən Xəyalı  
göylərdə bir bəyi tapdım. Onunla  
danışib huysallaşınca Yanında bir qəlbi  
kövrəyi tapdım.<sup>39</sup> Onlar da etibar edincə  
mənə Xoş oldu, dünyada hər nəyi  
tapdım.

Qoruduq sayqıyla bir -birimizi Sanki,  
aradığım xəzinəyi tapdim. Durub xidmətində  
iki kişinin Ətrini tən bölən çicəyi tapdim  
Onlar da şad oldu bu tanışlığa Gəzib aradığım  
köməyi tapdim. Sirdaşım oldular illər uzunu  
Yıxılan könlümə dirəyi tapdim.<sup>40</sup>

### **Firdovsi deyir ki**

Ey dünyal Utanmaz və qərəzlisən<sup>41</sup> Böyüdüb,  
öyrədib öldürəcəksən. Təkcə ilahinin  
qoruduğunu Yüksəldib, bəzəyib,  
güldürəcəksən.

### **Zənginlik nədir**

Zənginlik günüşi andırır mənə, Bizi də isidir,  
diləncini də O zaman dünyanın zənginliyinə,  
Yazılıq diləncilər həsrətdir nədən?.

### **Cəlaləddin Rumi deyir ki**


Dünya dedikləri bir yuxudur, bil, Yolçusan,  
getdiyin yer sənlik deyil.

İstini-soyuğu tale seçəcək,  
Göz açıb yumunca ömür keçəcək.<sup>42</sup>

### **Züleyxa deyir ki**

Əlbəttə ki, gözələm aynanın nəzərində,  
Qocalıq söhbətləri əsla xətrimə dəyməz.  
Hər şey əbədidirsə Tanrıının hüzurunda  
Onu sevməkdən başqa bizlərə nə qalır bəs?

Sıxıntılar kitabı:  
**"Rəncnamə"**



## **Hardan aldın**

Bunu kim verdi sənə,<sup>43</sup> Necə keçdi  
əlinə? Hansı odun çıraqısı, Olub tonqal  
yanğısı. Hansı küldən, küllükdən Bu  
fitili buldun sən?

Yox, mən ruhdan düşmədim, Sönmüş  
oqaq eşmədim. Qismətim uzaq yollar,  
Odum parlaq ulduzlar.

Bu dostluğu pozmadım Öz Yolumu  
azmadım.

Bulud-bulud sürülər Təpələri  
bürüyər.

Hər çoban bir pərvanə, İşıq bağışlar  
mənə.

Hər gözdə sevgi vardı, Nə gözəl  
insanlardı!

Gecədən qorxu yağır, Savaş xəbəri  
ağır.

Nərildəyən dəvələr Qara sükutu dələr.  
Bu karvanı qoruyan Hər gənc-məğrur  
qəhrəman.

Fərqi yox isti-soyuq, Bu səfərin  
sonu yox. Bu nə əbədi köçdür,  
Ömrümüz yolda keçdi. Üstdə  
ulduz salxımı, Öndə dəniz ilgimi.

### **Heç bir qafiyəsi yoxdur**

Söz tapa bilməyən qafiyəbazın İçində  
dahilik hikkəsi varkən Coxdan kökdən  
düşmüş kamançasının Səsini göylərin  
dili sanırkən.<sup>44</sup>

Ayaqlar altında yüz zərif fidan, Ağıllar  
möhtacmış xam qoşqusuna. “Yaşadım”  
söyləyə bilərmi insan Verəndə haqqını  
bir başqasına?

Rütbəli, paralı... Ruhları çürük...  
Nə qədər insan var, əməlləri şər.  
Canında bir qətrə insanlığı yox, Ömrü  
siçovul tək zülmətdə keçər.

Yeni süpürgələr süpürən zaman “Nə  
təmiz süpürür” söyləyən alçaq,  
Köhnənin dəyəri itirmi bundan? Axı  
köhnələr də yeniydi bir vaxt.

Xalqlar ayrılmaga qalxırsa birdən  
Nifrətdir, savaşdır bu yolun sonu.  
Hamının qələbə keçir könlündən,  
Bilmirlər sonunun bir olduğunu...

Bu daş qəlblilərin neçə üzü var, Xalqı  
həqarətlə aparır qana Bu yolda  
millətdən imdad umanlar Dözmür  
başqasının uğurlarına.

### **Biri özünü yaxşı və şən hiss etsə**

Biri xoşbəxt olsa, nəşəli olsa, Qonşusu  
partlayar paxılığından. Ona ləkə yaxar  
yerindən duran. Biri bacarıqlı,  
ağılıldırsa.

Böhtanlar içində boğulur yazıq, Qanına  
susayıր başından vuran.

Qəfildən dünyaya göz yumsa ancaq O  
olar birinci yaxxana quran.

Bütün bu böhtanlar unudulacaq.  
Söyənlər birinci verəcək ehsan.

Qəbrini möhtəşəm abidə süslər. Sıraya  
düzülər xatırə yazan.

Bunun nə xeyri var ölündən sonra? Ey  
yasa mənfəət gözüylə baxan!

Yaxşı olardı ki, bu gözəl adam Silinsin  
riyakar yaddaşınızdan.

## Kütlənin gücü

Kütlənin gücündən qorxmaq gərəkir,  
Yox olmuş görünsə yenə də parlar.  
Məni müdriklərin məclisi çəkir, Sonra  
da zalımlar və ağıllılar.

Sabaha səsləyər min bir ümidlə Neçə  
mənzil ara, igidlilik göstər.  
Yenə parabeyin, yarımcıq kütlə Səni  
öz zoruna bağlamaq istər.

Mənim azadlığım sərhəd tanımaz,  
Özgür düşüncəmlə xoşbəxtəm, düzü.  
Dəlinin dünyada qayğısı olmaz,  
Zəhmətdir alimin gecə-gübdüzü.

Sevgiyle, qüdrətlə təfəkkür diri,  
Birləşə bilənlər qorxmaz zamandan.  
Günümü qaraltmaq istəyir biri Birisi  
kölgəmi qılınclayanda.

Hafız də, Huttendə tale ilə tərs, Eyni  
cəhaləti gördülər hər dəm. Eyni zülmü  
çəkir İslam, Xaçpərest, Qəhvəyi, ya  
mavi cübbəlilərdən.<sup>45</sup>

“Mənə düşmənləri söylə birbəbir”,  
Kimsə ayırmasın onlan əsla.  
Bu eldən olanın günü belədir.  
Keçirdim ömrümü əzabla, yasla...

## Mülkünlə məğrursan

Dövlətin çoxdursa batmaram yasa,  
Əksinə, sevinər çevrəmdəkilər. Üstəlik  
qonşuya əl tutursansa Yaxşılıq üstünə  
yaxşılıq gələr. Ancaq baş qaldırıb  
saymazlıq ilə, Sədd çəkib gizləsən öz  
sərvətini Daha adını da almaram dilə,  
Yaddaş kitabımdan silərəm səni.

Hər insan-möcüzə, Tanrı əsəri Bu əsər  
qırılmaz heç vaxt yarida. Birinin etdiyi  
bəd əməlləri Təkrar eləməsə başqaları  
da.

Bir hikmətli kəlam gəlir qədimdən  
Onu ibrət üçün yada salırlar “Çatmaq  
istəyirsən mənzilə əgər, O zaman bir  
yerdə getməyə dəyər”.

Həyat sınaqlarla, hikmətlə dolu,  
Yoluna yüz cürə əngəllər çıxar.  
Bələdçi istəməz məhəbbət yolu, Nə də  
bir ortağa ehtiyyacım var! Sərvət  
insanları salmasa bəndə Ənam  
veriləndə daha çox gəlir. Gözəl  
şərablar da çox içiləndə İnsani  
özündən çıxara bilir.

Hafız də zülmətin içində bir şam, Yol  
aşdı düz yola gəlməyənlərə.

Söylədi sözünü hər səhər-axşam Sözün  
dəyərini bilməyənlərə. Kin-küdürət  
içində gül tək solsam da Ümid  
kəsilməsin, yorulmasın təb. Tanrıya nə  
qədər yaxın olsaq da Tərkidünyahğa  
görmürəm səbəb.

### **Ada arxayıñ olmaq**

Öncədən anlamı varmı bir adın,  
Canlanır körpəyə qoyulan anda. Mən  
gözəl olanı sevirəm lakin, Tanrıının əl  
izi vardırsa onda.<sup>46</sup>

Kinini yox edər rəhm diləmək, Mən  
düzlük yoluyla gedərəm əlan. Mənim  
peşəm deyil nifrət eləmək. Eləsəm,  
nifrətdən göyərəcək qan.

Yaxşını, yamanı ayıร sözümdən İnsan  
doğru yolda əyilir. Nədən?  
Ali dedikləri - elin gözündə Hələ çox  
uzaqdı bu mərtəbədən.

Haqqə qovuşmağın bircə yolu var, O  
da haqq söyləyən qanunlardadı.  
Görən necə bitir bunca alaqlar Görən  
bu pisliyin kökü hardadır?

Sərhədlər silinib illərdən bəri  
Ağılı - zillətdə, ağılsız-harın Heyif  
cəmiyyətin ən iyrəncləri Tutubdur  
yerini ən yaxşılarım.

Xalqın istiqbalı deyil uzaqda Di gəl,  
başsız toplum sürüdür, heyif, Zehni  
qurumuşlar belə bir çağda Hər kəsi  
içindən çürüdür, heyif.

İstər Alman söylə, ya Alaman de  
Vətəndaş baş qoşmaz belə qurğuya.  
Bir köməksiz şərqiçi də küçədə  
“Köhnə hamam...” mahnisini oxuyar.

## Məcnun

O gənc dəliqanlı aşiqdı, şəksiz, Adına  
bağlıdır dəlilik dərdi.  
Mənim sözlərimdən çəkinməsəniz  
Qürurla özümə Məcnun deyərdim.

Ağıl - narahatlıq, aşılık-qorxu, Bir  
azadlıq eşqi sararsa məni.  
Qışqırıb deyərlər: Məcnun imiş bu  
Gətirin, tez taxın zəncirləyəni.

Seyr etmək zəncirlə gəzən Məcnunu.  
Qəlbi gicitkən tək dalasa hər gün.  
Belədir ağılı olmağın sonu, Deyib,  
darıxarsan istiqlal üçün.<sup>47</sup>

Qan sizi savaşa tələsdirən an Mən də  
uğurlayıb “gedin” dedimmi?  
Yorğunlar barışa can atan zaman  
Bunu ayıblayan söz söylədimmi?

Torunu dənizə atır balıqçı, Durub  
sormuşammi bu peşə nədir?  
Oymaçı ağacda yüz naxış açır, Seyr  
etmək maraqlı bir əyləncədir.

Bəs mənə tanrıdan ərmağan gelən  
Ağlı, istedadı sorqlamaq nə?  
Mən özüm-özümə cəza verirkən Yer  
qalmır kiminsə söz-söhbətinə.

Varmı bir gücünüz, gücümə bənzər,  
Yoxdursa, paxıllıq, həsəd, qəm sizin!  
Görün nə söyləyir yazdığını əsər,  
Gedin o yol sizin, cəhənnəm sizin!

### **Yolçunun dincliyi**

Yolçu, sapma öz yolundan  
Şikayətin yox mənası.  
Güclü olmuş suçlu olan, Belə  
yazılıbmış yazı.

Sərvət oğruları sevir, Yaxşı qalar, pisə gedər.

Nağılları evir-çevir İşinə yarayan qədər.

Yolcu! Belə səfalətə Gütün varmı qarşı dursun? Boş ver! Yenə tufan ötər Çör-çöp gəlsin, yel uçursun.<sup>48</sup>

### **Kim nə gözlər dünyadan**

Kim nə gözlər bu dünyadan Min xəyal qur, birdir sonu Sağa, sola burulmaqdan İtirərərsən öz yolunu. Həyat xızla axıb gedir Topal insan, di gülsənə! Illər öncə möhtac idin Əvəzini verir sənə.

### **Özünü mədh etmək**

Bir günah olsa da özünü öymək İş görən günahdan çəkinməzancaq. Sırrını faş edən olmasa, demək Yaxşılardan yenə də yaxşı qalacaq.

Səfehlər! Gəldimi, nəğmənin dəmi?  
Yol verin özünü alim sayana!  
Sizin tayınızdır! Heç fərq eləmir O da  
uyacaqdır şirin yalana.

### **Dildən-dilə yüz rəng alan rəvayət**

Dildən dilə yüz rəng alan rəvayət Bir  
tanrısal elmə dönsün, olarmı? Ey zavallı!  
Gözünü aç nəhayət, Gör qurama  
sözündən iz qalarmı. Hökmə bağlı  
başlanqıcı sən anla! Nağılda da ağıl  
yoxsa bir heçdir. Bu inancın zincirindən  
ağılla Qutara bilərdin! O da ki, gecdir.

### **Fransızlıq, İngilislik yapanlar**

Kim fransızlıq yapır, kim ingilislik,  
Satışda almanlıq, italyanlıq var. Zərrəcə  
fərqi yox bu gəvəzəlik Boş şeydir!  
Söyləsin lovğalananlar!

Nə ürəyə yatır, nə də təsvirə Ağilsız  
kəslərin bu ucuz mali. Niyə vaxt itirir  
insan boş yerə? O, öncə özünü  
tanıtmalı!

Bu gün yarımcıqlar fürsət taparaq Vəzifə tuturlar. Qorxu nahaqdır! Sabah güc toplayıb ədalətlə haqq Onları yerində oturdacaqdır!

Üç min il! Keçilən yolun işığı Cahili zülmətdən qoparmadısa.  
Axıdın siz onu sular aşağı Ardinca boylanıb batmadan yasa.

### **Quranın iqtibası**

Müqəddəs Quranın hər kəlməsi haqq Dilindən düşmürsə sənin heç zaman. Sehrlı sözləri təkrarlayaraq, Rahatlıq arayır hər bir müsəlman.<sup>49</sup>

Dərvişlər boşuna gəzib-dolaşır, Çənə yormaqdadır indiki gənclik. Beləcə cəmiyyət imansızlaşır... Hardasan ey Quran! Əbədi dinclik!

### **Peyğəmbər deyir ki**

Allah Məhəmmədi qomdu hər an,  
Şübhəkar əl çəksin öz inadından.<sup>50</sup>  
Yaradan ona da bir yol göstərib Evinin tirinə bağlaşın bir ip.  
Salsın boğazına özünü assın, Yazıldır,  
qəlbində qəzəb qalmasın.

## **Timur deyir ki**

Yalançı mollalar! Cavabım kəsə! Mənim  
qüdrətimə şübhəniz vardı.  
Tanrının hökmüdür!Əgər istəsə Mən də bir  
soxulcan yaradılardım...

الْحَكَمَةُ مِنْ أَعْلَمِ الْأَشْيَاءِ  
كُلُّ حَكَمٍ غَرَبَ

Hikmətlər kitabı:  
**“Hikmətnamə”**



*Bir tilsim kitabı yazıram mən də  
Taraz cavab versin qocaya, gənçə.  
Qoy fala baxanlar vərəqləyəndə Söz  
tapa bilsinlər ürəklərinçə.<sup>51</sup>*

Bu gündən, bu gecədən nəsə ummaq günahdı,  
Qismətini dünəndən ayınb sənə baxtin...<sup>52</sup>

\*\*\*

Kim dünyaya gəldisə pis vaxtda, pis günlərdə  
Onun xoşu gələcək hər zaman pisliklərdən.<sup>53</sup>

\*\*♦

İşə qiymət vermək deyildir asan, Öncə işgörəni  
tanımalısan.

\*\*\*

Dənizlər çağlayır, qabarıb daşır. Sahil uduzacaq  
onla yarışı.<sup>54</sup>

\*\*\*

Niyə ara-sıra batıram yasa?- Günümüz uzundur,  
ömrümüz qısa.

Ürəyin sinəmdən uçub gedərdi, Bəlkə özündən də  
qaçıb gedərdi. Yarımın köksündə tutardı qərar,  
Yarın sinəsindən gözəl yermi var? Sanki göy  
üzündə bir ulduz uçur, Bəzən də məqsədsiz,  
şüursuz uçur. Süzür asimanda,qızaranda dan  
Xəbərsiz, gurlayan qasırğalardan... Qazansa,  
uduzsa, fərqi yox ancaq Geriyə kirlənmiş adı  
qalacaq.

Tale səni sınayırsa, demək bunun səbəbi var, Öz nəfsinin hakimi ol, öz içində cavab axtar.

\*\*\*

Hələ gündüz vaxtıdır, qeyrət etməli insan,  
Ruzusunu yığmalı qaranlığa batmadan.

\*\*\*

Nə qurursan dünyada? Dünya qurulub çoxdan  
Tamamlayıb hər iş! Xəlq edib bizi yoxdan.  
Sənin püşkün atılmış, tale vermiş qisməti, Yol da  
verilmiş sənə, tamamlı səyahəti.  
Bu ələm, bu qəm-qüssə dəyişməz qədərini  
Taleyin bəlirlənmiş, rüzgar sovurur səni.<sup>55</sup>

\*\*\*

Biri ümidiñi üzərsə yerdən, Əl tutun, üstündə  
olsun gözünüz.  
Xilas eləməyə onu kədərdən  
Bitməsin sevgiyle dolu sözünüz.

“Tənbəlsən, iş vaxtı sıxılır canın, Bəs niyə  
xoşbəxtlik döyür qapını?”  
Xoşbəxtlik tanrısı incimir ancaq, Qapını  
döyməkdən yorulmayacaq..<sup>56</sup>

Mirasım tükənməz! Çaydır, ümmandır!  
Mənim malım - zaman, mülküm - zamandır...<sup>57</sup>

\*\*\*

Sevgi qarışdırısan yaxşılığına, Bunu nəslinə də  
etsən nəsihət Miras qoymasan da uşaqlarına  
Nəvələr xeyrini görəcək əlbət.

Könlü zənginlər var, əzəldən bəri Nə dedi  
müdriklər şahı Ənvəri: “Harda olursan ol, ayrılma  
haqdan, Haqdan su içəni qurutmaz zaman.”

\*♦\*

Düşmənin alçaqdır, bil bundan belə, Sənə dost  
oldumu? Harda, nə zaman?  
Yazılıq, gecə-gündüz min sitəm ilə Yalanlar  
uydurur sənin arxandan.

Savaşa çəksə də səni bir axmaq, Bataqlıq səbrlə  
keçilməlidir.  
Ariflərhər yerdə elmindən qabaq, Könül  
toxluğuya seçilməlidir.

\*♦\*

Bizlərə pis qonşu olsayıdı Tann Ya sənə, ya mənə  
bənzəsəydi, bil, Çox az şey qalardı, şərəfimizdən,  
Çünki o hər işə qarışan deyil.

◆ \*\*

Şərqiş şairləri öndədir, şəksiz Söyləsək  
əskiklik gətirməz bizə. Bərabər gələrik ancaq  
nifrətlə, Badalaq gəlməkdə bir-birimizə.

»\*»

Hamı birincilik yarışındadır...

Ləyaqəti varmı? Soruşma əbəs. Dünya milyon  
kərə gözəl olardı Bacardığı işi görsəydi hər  
kəs.

\*\*\*

Tanrı, qəzəbinlə bizi az sına, Biz də bənzəyirik  
Çalıquşuna...

Qısqanlıq yeməkdirsə özü-özünü içdən Qoy  
qısqansın rəqibin, sən darıxma qətiyyən.

\*◆\*

Haqqı qorumağın bircə yolu var: İnaddan əl  
çəkmə, olacaq xeyri, Şahinlə ovlanır vəhşi  
heyvanlar Bircə gönüqlən qabandan qeyri.<sup>58</sup>

Yolumu bağlayan, önumü kəsən Papaz  
zümrəsinə nə söyləyim bəs?

Əgər müdriklərin diliylə desək Oğru tutulmasa,  
suçlu bilinməz.<sup>59</sup>

Bir kişi cəsarətlə anırsa qəhrəmanı Özü də  
qəhrəmandır, o da tərifə dəyər. İnsanı necə  
duysun ömür sürüb dünyanın İstisi  
soyuğundan bircə yol keçmiyənlər.

\*\*\*

Malını sərf elə yaxşılıq üçün Göz dikmə  
əkdiyin bağın barına. Sərvətin özünə xərclənsə  
bu gün Sabah nə çatacaq övladlarına.

◆ \*\*

İnancını, yolunu, altınını qorusan Onda  
övladlarının həyatı olar asan.

\*\*\*

Elə ki qulağına yalan təriflər dəyir  
Bil ki zaman dəyişib, karvanlar ötüb keçmiş.  
Yaşlıların sözünü cavanlar hütüləyir, Sonra elə  
bilirlər özləri icad etmiş.

\*\*\*

Çətinsə də yolunu get birtəhər, İxtilafa qoy  
qatmasın səni şər. Cahillərlə dərtışında alimlər  
Cəhalətin girdabına düşərlər.

\*\*\*

Bizdən niyə bu qədər uzaqdadır həqiqət, Öz  
dərin səbəbində gizli yaşayır əlbət.



İnsan tez ucalardı sevincin qanadında Zamanında  
anlaya bilsəydi həqiqəti.

Yaşasardı ömrünü daha rahat, arxayın, Qəlbi  
daha yumuşaq, addımı daha qəti...



Yaxşı əməlinlə qaynasın qanın, Ürəyin yanmasın  
verdiklərinə.

Suya buraxdığını halal loxmanın Əvəzi nə vaxtsa  
çatacaq sənə!



Günahsız hörümçəyi öldürdüm, eh vay, Anladım  
səhvimi, halim dəyişdi.

Tanrı mənim üçün ayıranda pay Ona da yaşamaq  
haqqı vermişdi.<sup>60</sup>



“Gecə zülmət dənizi, Tanrısa - nur dənizi!”  
Nurunun zərrəsinə həsrət buraxdı bizi.



Rəngbərəng bir topluluq, hərə öz ləhcəsində  
Mehriban laf edirlər Tanrıının süfrəsində.



Sizin fikrinizcə tamahkaram mən, Onda  
vermirsiniz borcumu nədən?

İstəsən ucadan baxaq dörd yana Dirman nərdivanla  
evin damına.<sup>61</sup>

\*\*♦

Şükr edən xoşbəxtdir yəqin həyatda İnsanlar gizlidir  
dilinin altda.

\*\*\*

İki xidmətçisi varsa bir bəyin  
Yaxşı xidmət nədir heç bilməyəcək.  
Evdə iki xanım! İki örpəyin  
Qiptəsi, qeybəti kəsilməyəcək.

»»»

Qalın bu minval ilə, ey sevimli insanlar, “Autos  
epha!” -“O bilir, mənsə bilməm” deməkdir<sup>62</sup> Qadın ilə  
erkəyin yalnız bir anlamı var.

Hər kəs üçün bu sözlər Həvva, Adəm deməkdir.<sup>63</sup>

\*\*\*

Tanrıya şükr etməli, bilirsənmi heç niyə Elm ilə  
iztirabı ayırıb, böldüyündən. Xəstələr məhv olardı  
dalıb ümidsizliyə Anlasa özü haqda həkimin  
bildiyindən.

Axmaqlar lovğalanıb öz-özünü öyməkdə... Beləsinin  
qisməti yalanında gömülmək. Əgər İslam-Tanrıya  
təslimiyyət deməksə O zaman İslamdadır həm  
yaşamaq, həm ölmək.

Doğulandan çalışdın, bürüdü qayğı səni Hər nəslin yeni evi, ancaq olmadı doyan. Oğlu da tez-tələsik ucaltdı yenisini. Ancaq öz tikdiyini olmadı tamamlayan.

\*\*\*

Sevirəm evimin hər qonağını, Hətta hər əşyada qüsür tapanda.

Ancaq, o itirsə etibarını  
Onu saxlamaram heç bircə an da.

\*\*◆

Tanrim, bu kiçik həyat Sənin də öz evindir.  
Ona da ver bərəkət, Bu bəndəni sevindir!

\*\*»

Şərab qədəhiylə şeir kitabı  
Varsa məclisimiz çatarmı sona? Bu gün  
unudaraq hər iztirabı, Dalaram həyatın  
mutluluğuna.

\*◆\*

“Loğman çalışdı ancaq  
Çırキンlik yerindəydi.”  
Şirin olan qamış yox Şirin olan şəkərdir.

Şərq çox möhtəşəmdir, tərifə dəyər Biz də  
qərblilərə sevdirdik onu. Hafizi oxuyub dərk  
eliyənlər Bilir Kalderonun nə olduğunu.<sup>64</sup>

\*\*\*

“Ürəyin bir əlin üstündə əsir O ikinci əli  
unutmusan sən”. Sol əlin qalırımı başqa çarəsi.  
Sağ əlin sol əli süsləməyirsə.

\*\*\*

Məkkəyə aparsalar İsanın eşşeyini Bilirsən nə  
olardı?

Onun təbiyəsi artmazdı əsla, Yenə eşşək  
qalardı.

\*\*\*

Ayağın altında qalarsa təzək Yayılıb hər yanı  
iyləndirəcək. Sən onu qəlibə toplasan ancaq  
Sixılıb, quruyub kərpic olacaq.<sup>65</sup>

\*\*\*

Üzülməyin əsla siz, ey möhtəbər insanlar Kimin  
gəlmədiyini onlar yaxşı biləndir. Görsən ki  
sırانızda əskik olan yoldaş var Bu onun  
vərdişi idir, həmişə gec gələndir.

“Gözəl hədiyyələr verənlər çoxdur  
Kimsəyə təşəkkür etmədin nədən?” Çünkü  
bu sarıdan əndişəm yoxdur Unudan  
deyiləm yaxşılığı mən!

\*\*♦

Dünyada bir təmiz adın qalmalı, Fikrin  
beyinləri işıqlandırırsın, Sözdə yandırıldığı  
odun qalmalı.

♦ \*\*

Etiraz sulan gurultu ilə  
Bir sağlam ölkəni basdığı zaman Şeir  
inciləri saçır sahilə  
Bizim qazancımız budur dünyadan.

### **Sevimli dost**

Sənin zərərinə olduğu halda Yerinə  
yetirdin ricalarımı.  
Heyif ki,yaxşilar azdı mahalda Bu sadə  
insandan dərs alsın hamı.

### **Vəzir**


Onsuz da çox deyil yaxşı adamlar, Onun  
xahişini həll etsəm həmən O da aralanıb  
gedərdi məndən.

Heyif ki, reallıqdır, belə bölgüyə lənət  
Yalanların ardiyca sürüñürsə həqiqət. Çoxlarına  
rahatdır belə yaşamaq ancaq Belə gözəl qadını  
kimlər sorğulayacaq. Bəy-Yalnızlıq istərdi  
Həqiqətə ram olsun. Bayan-Həqiqət deyir qoy  
Həsrətdən qovrulsun.



Canımı bu durum çox sıxır, dostlar, O qədər nitq  
atıb, şeir qoşan var Şair də itirir etibarını.

Teymur kitabı:  
**"Timurnamə"**



## **Qış və Teymur**

Bütün qəzəbiylə, şiddətiylə qış<sup>66</sup> Başqa  
bir şiddetti araya almış. Buzlu ayazını  
endirmiş yerə, Bağırtmış amansız  
rüzgarlarını. Soyuğun yandıran qamçısı  
ilə, Yaymış qorxusunu belədən belə.  
Saldırılmış Timurun yiğincağına Baxmış  
istehzayla od-oçağına, Acı viyılıyla  
şaxta, boran, qar Ona hayqırılmışlar, ey  
qoca kaftar, Qalx isti yerindən, yaxınlaş  
mənə Qırğını, qəzəbi göstərim sənə.  
Amansız yanğınlar bəs etmədimi, Bunca  
qanlar gördün pəs etmədinmi? Çatığın  
alovlar - sənin qəzəbin. Hələ də dünyani  
yaxıb-yıxırsan Təkcə sən deyilsən  
lənətlənmiş ruh Qarşını kəsibdir səndən  
betəri.

Sən də bir qocasan, mən də bir qoca.  
Dondurduq ölkəni, insanları da İki  
ulduz vardır göydə bəduğur Sən Mars,  
mən Satum vuruşaq, buyur! Bu qorxunc  
ulduzlar savaş başlasa Ölkələr, qitələr  
batacaq yasa.

Sən insan qatili, ruh qatilisən, Bu işdə  
geriyə qalmaram səndən. Cəzam çox  
ağırdır sənin cəzandan. Sənin qan  
tökərək elədiyini Mənim soyuqlarım  
üstələr həmən.

Qəddar orduların ölkələr yenmiş,  
İnsanlar qırılmış, qan gölə dönmüş. İndi  
mən göstərim öz hünərimi, Dondurum,  
dünyanın nəfəsi donsun, İnsanın  
yaşamaq həvəsi donsun. Səni həbs  
eləyim öz otağında.

Yanına gələnin yolları bağlı, Qar alar  
üstünü yerli-yataqlı.

Ey kaftar, bir zərrə vermərəm aman,  
Sənər ocağının kor atəşləri Aralıq  
ayının şaxtalarından.

## Züleyxaya

Xanım ətirlənib, xoşbəxtdir bu gün,  
Baxan heyrətlənir, qaynayıq qani.

Kimsə düşünmür ki bu nəşə üçün  
Qurban verməlisən bir gülüstəni.

Çeçələ barmaqdır-ətri bir gülə, İçində  
qoxunu qoruyur ancaq. O qabı  
doldurmaq gül yağı ilə Min-min qızıl  
gülün sonu olacaq.

Baharın suyunda yeni həyat var,  
Budaqdan boylanır körpə tumurcuq.  
Kəpənək qanadlı çılgın butalar  
Bülbülün çağlayan səsinə uçur.

Burda kim haqhdır bitən, bitirən? Gül  
ömrü ıztirab verir adama. Uğrunda  
minlərlə can qurban gedən Timur  
ehtiraşamı düşür yadına.

Züleyxa kitabı:  
**Züleyxanamə**

*Görmək istəyirdim yuxuda ayı,  
Niyyət etdim bir axşam  
Oyanıb gördüm ki, günəş parlayır,  
Mən yuxuya qalmışam.<sup>67</sup>*

## Dəvət

Günləri nə üçün qovhaqovdasan.  
Onsuz da yanına tələsdiyin an  
Heçnəylə seçilməz əsla bu gündən  
Mənim bu dünyani dərk eləyərək  
Yaşam sevincini daddığım zaman  
Senin varlığınla doluydu ürək, Bu  
nəşə anından qopmamalısan. Bu gün  
bu gündürsə, sabah sabahdır,  
Tələsdirmək olmaz zamanı, vaxtı. Nə  
səni sürüklər, nə söyləyər qal,  
Kənardan səadət gözləmək xəyal.  
Gələn də, gedən də sənsən sevgilim,  
Getmə, ayrılmاسın əlindən əlim.

Züleyxa Yüsifə vuruldu birdən Ona  
əsir oldu min bir könüldən. O gəncdir,  
gəncliyin gözü çəkici Gözəldi! Xanım  
da bir gözəl inci. Nə bir söz dedilər, nə  
dilləndilər Eləcə, görünçə sehirləndilər  
Onlara bənzərlik xoş gəlir mənə.  
Çoxdandır sevdiyim, özlədiyim qız,  
Atəşli gözlərlə baxsa da yalnız Məni  
sevə bilər, xoşbəxt edərdi. Şerimi tək  
ona həsr eliyərdim.  
Nə sevgi tükənsin, nə sözüm solsun  
Bu gündən qoy adın Züleyxa olsun.

Sən ki Züleyxasan, sevimli mələk  
Mən də öz adımı dəyişəm gərək. Səni  
səxavətlə bol-bol öyürəm Bununçün  
adıma Hatəm deyirəm. Hatəməm!  
Sözlərim su olub axsin Nəğməm  
çiçək-ciçək başına yağsın! Özünə  
Şövalye Sen Gevərq deyən Səfəh  
cəngavərə bənzəmirəm mən Sərvətim  
yetişməz, eləmirəm qəm, Mərdlikdə  
kim olar Hatəm-i Tai,<sup>68</sup> Ya da  
zənginlikdə Hatəm Zoğrai?<sup>69</sup> Şerimlə  
onlara oxşarlığım var, Müdrüklük  
xəzinəm başımdan aşar. Xoşbəxtlik  
payını alıb-verirsən, Cənnət bağçasına  
burda girirsən. Bax budur Züleyxa  
adını qoymaq, Sevmək, mutluluğun  
dadını doymaq!

## Hatəm

Fürsat oğru yaratmaz, Çünkü özü  
oğrudur.

Sevgim qalmışdı bir az Onu da  
çalan odur.

Sənə verdi büstbüütün Nə ki  
qazancım vardır. İndi yoxsulam,  
lütəm, Sərvətim intizardır.

Almaz baxışlarından Oxunduqca  
mərhəmət. Bil ki, xoşbəxtəm hər an  
Sənin qoynunda fəqət!

## Züleyxa

Səni üzməsin duyğun Sirrimi sənə açım.  
Fürsətə uduzduğun Oldu mənim  
qazancım.

İnan xöşbəxtəm bu gün Yürü, gəl mənə  
doğru.  
Səni qazanmaq üçün Özüm olaram  
oğru.

Zənginsən mənim kimi, Daha nə qəmin  
olsun... Bütün gözəlliyimi Verirəm,  
sənin olsun!

Yoxsulluq dərd deyilmi, Bitmədimi  
həsrətin?  
Verirəm hər şeyimi, Mənəm sənin  
sərvətin.

## **Aşıq yolunu çashmayacaq**

Aşıq öz yolunu şaşırımayacaq, Kəssə də  
önünü zülmət ilə şər. Leyli ilə Məcnun  
sağ olsa ancaq Məndən aşiqliyi  
öyrənərdilər.

## **Mümkünmü**

Mümkünmü, sevgilim, səni oxşayım,  
Duyum səsindəki sonsuz yanğını. Çiçək  
öz ətrini gizlicə yayır, Bülbül cəh-cəh  
vurur, bəs özü hanı?

## **Züleyxa**

Sevgilim, mənim də taleyim dönük Acı  
bir zarafat etdi burulğan.  
Düşdü barmağımdan verdiyin üzük  
Firatta gəmiylə üzdüyüm zaman.

Röyada, ağaclar ardından, səhər, İşıq  
süzülürdü qaçırdı qorxum. Sən ey  
böyük ozan, ulu Peyğəmbər, Sən söylə,  
gör necə yozulur yuxum!...

## **Hatəm**

Bu tarix, bu yuxu tanışdır sənə, Venedik  
Dükası öz barmağından Üzüyü dənizə düşürən  
zaman Gülmüşdü dənizlə “evləndiyinə”<sup>70</sup>

Fırat da coşmuşdu iştahı ilə Sənin üzüyünü  
udduğu zaman. Ah, ey dadlı yuxu, məni  
minlərlə Məhəbbər nəğməsi yazdıracaqsan.

Sevgilim, yuxu da bağlayır bizi, İllərlə  
qəlbimə hakimdi kədər.  
Bir gün görmək üçün Qızıl dənizi Gəzdim  
Hindistandan ta Şama qədər.<sup>71</sup>

Bu çay, bu meşəlik, bu yer, bu göylər,  
Xoşbəxt ömrümüzə bir nişan olsun. Qoy  
puhum - sonuncu öpüşə qədər Sənə bütövlüklə  
ərmağan olsun!

## **Züleyxa**

Mənə çıxdan tanışdır kişilərin baxışı, Biri  
“sevirəm” deyir, biri tökür göz yaşı. “Qulunam”  
söyləyənlər, əslində əsir deyil. Bu yalvarış, dil  
tikmək, bir gənc qızə sirr deyil. Biri hiylə bulaşıq,  
birisi saf, düz baxır, Ancaq bu baxışlardan mənim  
könlüm darıxır.

Təkcə, əziz Hatəmim, sənin qəfil baxışın Ürəyimə od saldı, birdən firlandı başım. Anladım bu qismətin göylərdən endiyinə, Gözlərin şahid idi məni bəyəndiyinə.

Mənə qədər heç kimdən bunca xoşlanmamışan, Eşq nədir eşitmisən, lakin heç yanmamışan. Deyirdin əyləncələr məşğul etməmiş səni, Təkcə sənin xətrinə sevmişəm bu guşəni. “Güllərə boylanıram, zambaqlara baxıram Suların aynasında şəkil olub, axıram. Çiçəklərin ülfəti, yaşıl ormanın süsü, Səhər şəhli çəmənlər qəm saçır, ürək üzür Bu sərvilər, cökələr, yasəmənin saçları, Yollar boyu ucalan bu mersin ağacları Torpağı həyəcanla bəzəyən bu möcüzə Onunçün yaranıb ki, sevinc bəxş etsin bizə Bizə sağlamlıq versin, bizi xoşbəxt eləsin. Ancaq sağalanda da sözümüz deyim sənə Kaş yenə xəstələnim, sən sağalt “dönə-dönə” Bilmirəm, ovsun idi, söz idи, alqış idи Məni məndən qoparan nə sirli baxış idи. Dedin indi özünü unut getsin, Züleyxa, Sakitlik verməm sənə, bu dünyada bir daha. Məni ilham qatından öz səcdənə endirdin, Dərmanla sağaldaraq, eşqə xəstələndirdin. Aşıqlik sevinciydi oxuduğum gözündə, Bu təbəssüm ilk dəfə doğulmuşdu üzündə. Elə bil od vurulub, atəşdən yanır qanın, Züleyxa hiss elədi, sərrini baxışının Və söylədi sözünü: “Qəlbini sıxma hədər Heç kimdən xoşlanmadım, dünyada sənin qədər.”

## **Ginqo Biloba ağacı<sup>72</sup>**

Bağçamdakı bu ağaç Şərqiñ əlamətidir.  
Bacarsan sırını aç, Yarpaqda məna nədir?

Bənzəri yox, təmtəkdir, Möcüzədən  
siyirlmiş, Sanki, qoşa ürəkdir -- Həm bir,  
həm də ayrılmış.

Mən sənə demişəmmi Bu ağaç məni çəkir.  
Şeirimdən görmürsənmi Mən həm təkəm,  
həm iki.

## **Züleyxa**

Söyləsənə qoşduğun bunca gözəl nəğmənin  
Ünvanları bəllimi, xəbərin varmı sənin? Sanki bu  
vurgunluğun, bu dəli eşqin azdır Üstəlik kitabdakı  
çox şeri əllə yazdır.<sup>73</sup> Vərəqlər bəzənmişdir, neçə  
rəngli naxışla Kitab gözü oxşayır, səsləyir ilk  
baxışdan. Şeirlər neçə-neçə gizli duyğunun səsi  
Kimin şərəfinədir bu məhəbbət simgəsi?

## **Hatəm**

Bəli, o gözlər ki var, ağlımı alıb gedən Qızıl gül  
butaları - baş qaldırın sinəndən. Gül dodaqlar, ağ  
sinə, tanrı əsəri bədən Ağappaq incə dişlər, o yeriş,  
o təbəssüm, O can alan gülüşlər, yanağı öpən  
zülfün. Köksümdə ox yarası, Gör neçə təhlükədən  
keçməliyəm, nə yazış! İndi özün fikirləş, gör  
nələrdir ayıran, İndiki Züleyxanı o qədim  
Züleyxadan!

## **Züleyxa**

Günəş doğur üfüqdən! Ax nə müthiş mənzərə Ay da  
üzülüb dərddən, sıxıca sarılmış onu. Bu ilahi birliyi  
göstərən kimdir yerə, Kim açıb söyləyəcək, sırın nə  
olduğunu?

## **Hatəm**

Sultanda var bu dövlət, o zövq alır həyatdan'  
Möhtəşəmdir bu istək, misilsizdir bu arzu. O birlik  
yaratmaqçın, qoparıb kainatdan Gör necə  
qovuşdurmuş, hilal ilə ulduzu.

Taleyimiz bizi də tələsdirir görüşə Sənlə mən qoşa  
qanad, bir vurur iki ürək. Məni günəşim deyə,  
çağırmışan həmişə Gəl, ey dadlı hilalım, qoy qucum  
səni bərk-bərk.

\* Osmanlı imperatorluğunun ay-ulduzlu bayrağına işarətdir

## **Gəl, sevgilim, gəl**

Gəl, sevgilim, gəl ! Tülbəndi dola fəsə, Tülbənd  
əlində gözəl, bəzəyir barmağını. Heç İran  
hökümdarı Şah Abbas da istəsə Görməzdi belə  
zərif sarğı sarıldığını.

Bu sarğını başında gəzdiribdir gör kimlər, Ucunu  
tarix boyu çox rüzgarlar əsdirmiş. Onunla  
döyüşlərə gedib cavan İsgəndər, Onu bütün  
hakimlər başlarında gəzdirmiş.

Gözündən yayınmamış bizim malların adı, Birisi  
fəs söyləmiş, biri çalma! Fərqi nə? Əsas  
mucəvvərlərdir! Yoxsa kim baxır ada? İncilər göz  
büyülər! Düzülsə tünbəndinə!

Bax bu bəyazını seç, saçaqları saf gümüş Dola  
mənim alnıma! Daha mənim nə dərdim.  
Məndəki əzəməti hansı hökümdar görmüş  
Hökmüm, hakimiyyətim sən verdiyin qədərdi.

## **Az şey istəyirəm**

İstəyim çox deyil, bir zərrə yetər Bütün  
nemətləri bəyənsəm də mən.  
Bu kiçik istəyi görən nə qədər Dünya  
əsirgəməz öz bəndəsindən.

Çəkir ürəyimi dost məclisləri, Yalqız  
qalmağın da öz cəzası var. Ancaq hansı  
anda düşünsəm səni Surətin ruhumu  
qanadlandırır.

Sənin xidmətində dayansın hər an  
Timurun ordusu, dövəti tamam.  
Gəlsin yaqt payın qoy Bədaxşandan,  
Həm də Türk dənizi göndərsin ənam.<sup>74</sup>

Şərqin payı budur, ey alman qızı, Buxara  
meyvəsi-şirin, təzə-tər, Gəlsin  
Səmərqəndin ipək kağızı Üstündə  
yüzlərlə müdrik şeirlər.

Hürmüzdən yazdım yeni kitabı  
İstərdim həvəslə oxuyum sənə.  
Görəydin ticarət necə yol tapıb Gəzir  
ölkə-ölkə sənin xətrinə.

Yun və ipək üstə açar min çiçək,  
Brahman eşqiylə gül barmaqlardan.  
Hindistan həvəslə bəzəndirəcək Sən də  
bir bahara döndüyün zaman.

İnsanın eşqi də belə ucalır, Keçdikcə  
xəyanət bərələrindən.  
Daş, çıraqlı yuyulur, almazı qalır,  
Bəzənir Şumelpur dərələrində

Dalğıclar incilər axtarışında Gəzirşə dənizin  
dəfinəsini. Sözündən tac hörür biri başında İnci  
Divanına köçürür səni.

Dünyada Haqq verən nə nemət varsa Axır  
karvanlarla qədəmlərinə. Sonda hərəkətə  
gələcək Bəsrə, Baharat payıyla baş əyib sənə.

Hər yerdən axışan Xaqan malları İnsanın ağını  
qarışdırımda.

Ancaq unudaraq bu xəyalları, Gerçek səaqətə  
tələsir adam.

### **Əndişəm**

Buxara, Səmərqənd, Bəlx şəhərini Tərənnüm  
edərkən olsa əndişəm Sanma əl çatmayan  
xəyalla səni, Yolundan sapdırıb yol  
göstərmışəm.

Kimdə bu cəsarət olar dünyada, Ayrıdır, ucadır  
mənim niyyətim.

Hafızın sözünü salıram yada, Onu təkrar edir bu  
səxavətim.

Şəhərlər verirəm sənə, deməli, Buna cürət  
etməz heç bir hökümdar. Nə belə bir qızı  
yetişər əli, Nə də mənim kimi dilənçi olar.

## Gözəl yazdım

Cox gözəl yazdım, Qızıl ulduzla  
süslədiyim, Mənim fəxrim olan  
səhifələrə Gülümsəyirsən.  
Yoxdur vərdişimdə özünü tərif  
Verdiyin ilhamla, məhəbbət ilə  
Çaldığım qələbə öyünmək üçün mənə  
haqq verir.

Hər kəsin seçimi var  
Sözün də ətri var, sözün də canı,  
Qoxudan azacıq başı çıxanlar Tanıyır  
özünə aid olanı.  
Var olmaq nəşəsi müqəddəs bir yük.  
Həyatın sevinci Daha da böyük. Əgər  
sən, Züleyxa, Ehtirasınla Bəxtiyar edib  
məni, Eşqini atsaydın mənə top kimi.  
Şəksiz mən də onu Yenə atardım sənə,  
Özümü, istəyimi Atardım qədəminə.  
Bütün varlığım sənin- Budur  
xöşbəxtlik anı! Di gəl ki, sevgimdən  
qoparır məni Gah bir avropalı, gah bir  
erməni.

Ancaq sürər günlərcə illərcə davam edər,  
Sənə şeir yazmağım. Ey Züleyxa! Açıplə  
Kor düyü etdiyini. Onsuz da bunlar  
Eşqimin əzəmətli dalgalarıyla Həyatın boş  
sahillərinə Fırlatdığı zəif şeir inciləridir.  
Zərif barmaq uçlarıyla, Seçilmiş, Altın və  
qiymətli daşlardan Düzülmüş  
boyunbağlarıdır. Boynuna, sinənə tax!  
Allahın yağmur damları da Dönür inciyə  
Sadə bir balıqqulağında.

### **Eşqdən eşqə**

Sevgi sevgiyə, saat saata, Kəlmə kəlməyə,  
baxış baxışa, Ən bal dodaqdan öpüş öpüşə,  
Nəfəs nəfəsə, həvəs həvəsə... Xoşbəxtlik  
belə, fərəh də belə Axşam da belə, sabah da  
belə. Amma şerimdə gizli bir kədər Xoşbəxt  
olmuşammı mən Yusif qədər.

## **Züleyxa**

Xalqın, xidmətçinin, yetkin kişinin  
Etirafı fətqli, həqiqətsə bir.  
Kəs at ürəyindən bu əndişəni,  
Xüşbəxtlik insanın şəxsiyyətidir.

Bütün çətinliklər keçilə bilər,  
Keçilməz beş addım- unudularsa. Hər  
şey itib gedər, puç olar, əgər İnsan öz  
yerində sayıb duysa.

## **Hatəm**

Başqa cür düşünən bağışlar məni, Mən  
də öz fikrimi sizlə bölürəm.  
Dünyanın ən böyük səadətini Ancaq  
Züleyxada bula bilrəm.

Məndən əsirgəmir öz varlığını,  
Qiymətə minirəm, sevincim sonsuz...  
Ancaq üz çevirib unutsa məni, Məhv  
olub gedirəm bir anda onsuz.

Son verə bilsəydi burda eşqinə, Yenə  
meyxanada, Hatəm, əldə cam. Köhnə  
dünyasına qayıdar yenə, Cisminə  
dolardı başqa bir adam.

Məndən keşiş olmaz, söyləyim başdan  
Sözüm həqiqətdir, incimə, rəbbim.

Kimdir imperator, gizli savaşda: Haqlı  
Firdovsidir, ya Mütənəbbi?<sup>75</sup>

## Hatəm

Zərgərlər məhləsi, növ-növ simuzər, Hər cür  
cəvahirin, altının yeri.

Burdasa bir dəstə qənirsiz gözəl, Başına cəm  
olub qoca şairin.

## Qız

Şair! Züleyxanı öyürsən yenə, Sözünə bu  
qədər səbr etdik, yetər.

Bəli, qısqanırıq şeirlərinə, Biz layiq deyilik  
tərifə məgər?

Qarşına çıxsayıdı səfilin biri Sözlə  
bəzəyərdin sən onu hər gün.

Eynən buna bənzər çox tərifləri Cəmil  
söyləmişdir Boteyna üçün.

Gözəlik, zəriflik, azacıq duysan, Çəksən  
şəklimizi bizim də sözdən Lap öz yazdığını  
qiymət də qoysan Ən baha dəyəri alarsan  
bizdən.

## **Hatəm**

Yaxın gəl, əzizim, gözləri yaşıl, Sənin  
bir camiyə bənzəyişin var. Balaca  
qübbəyə oxşayır başın Onu süsləyibdir  
sırğalar, saçlar.

Sən də, sarışınım, boyun burma tək,  
Şeirimi bəzəsin sürətin sənin.  
Meydan kənarında boy göstərərək  
Qalxan minarəyə bənzər gərdənin.

Ey aralı duran, irəli yeri, Şəhirli  
baxışlar susdurar məni.  
Qoşa yol çəkərək sənin gözlərin  
Hərəsi bir səmtdə azdırar məni.

Elə bil ulduzu almış altına Xəfifcə  
qayılan göz qapaqları.  
Bir gözün hiyləylə çəkərkən yana, Biri  
oxlarıyla köksümü yarır.

Birisi yandın gur ocaq kimi, Birisi ən  
zərif duyğumu anlar.  
Dünyada xoşbəxtlik nədir bilərmi,  
İkili baxışdan məğrur olanlar.

Sizin başınıza gül ələyərəm, Zərif  
gözəlliyyə olaram heyran.  
Mən sizi ürəklə vəsf eliyərəm, Ancaq  
öz gözəlim çıxmaz yadımdan.

## **Qız**

Şairin istəyi xidmətkar olmaq, Ancaq hökm eləmək xoş səsi ilə. Niyə sevgilisi bizlərdən uzaq, Çıxmır ortalığa nəğməsi ilə.

O bizdən üstünmü? Anlayaq sözdən, Gözəl dodaqları söylərdi nəyi?  
Şübhələr oyadır ürəyimizdə, Gizlilik içində hökm eləməyi.

## **Hatəm**

Sözün qarşısında sözdür yüksələn. Şübhə həqiqətə güc gələn zaman.  
Onun öz şeridir içindən gələn, Süzülən bal kimi dodaqlarından.

Ey xanım şairlər, o baxır gendən, Yaza bilməzsiniz o söyləyəni.  
Sizlər özünüüzü tərif eyləyən, O isə nəğməylə yaşıdır məni.

## **Qız**

Nə deyim? Görürük vurulduğunu Cənnətin göz alan bir hürisini!  
Biz əvəz eliyə bilmədik onu Mədhiyyə desək də durmadan sənə.

## **Hatəm**

O zərif zülfərin ayrılıq salan Yenə də  
gizlətdi gözəl çöhrəni. Qəhvəyi  
hörükler sevimli ilan, Sən necə  
qorxuda bilərsən məni.

Ürəyim alışır sənincün hər an Yetər  
ki unutma, sən məni atma, Bu sisin,  
soyuğun, qarın altından Yenə sənin  
üçün fişqirir Etna.<sup>76</sup>

O dağ yamacından astaca ötən  
Şəfəqlər oyadır öz günəşini. Canında  
yenidən hiss edir Hatəm, Bahar  
nəfəsini, yaz atəşini.

Saqı! O qədəhi doldur bir daha,  
Doldur ki, qüssəylə doludur könül.  
Qoy sönmüş ocağa desin Züleyxa,  
Mənimçün yanın külüdür bu kül.

## **Züleyxa**

Necə ovundurum səni, əzizim.  
Sevginin cavabı sevgidir anla.  
Alışır ürəyim, titrəyir dizim Qarşısı  
alınmaz ehtirasınla.

Şairim! Sən mənim gözlərimə bax Şeirin  
ürəyimi səssiz ağladır.  
Həyat dedikləri sevgidir, ancaq Onun da  
varlığı ruha bağlıdır.

### **Yaqut dodaqların**

O yaqt dodaqlar lənətlə dolu İsrarın  
sonudur! Olmadı xeyri...  
Varmı eşq acısı çəkənin yolu. Dərdinə bir  
dərman tapmaqdən qeyri?!<sup>77</sup>

### **Sevgilindən ayrıldınımı**

Şərq Qərbdən aralı düşübdür nədən, Sən də  
ayrilırsan öz sevgilindən. Könlüm keçib  
getsə sonsuz çölləri Öyrənər, kəşf edər uzaq  
elləri. Şərqiñ sırlarını açarsa bir -bir Aşığa  
Baqğdad da uzaq deyildir.

### **Özünü tərbiyə etmək**

Bu çör-çöp dünyانız bizləri izlər, Hey dolur-  
boşalır, bu nə həvəsdir! Mənə işil-işil  
parlayan gözlər, Sevdamlı çırpınan bir ürək  
bəsdir!

## **Ah, nə qədər duyğular var**

Görürsən nə qədər duyğularım var  
Əriyir xoşbəxtlik hey yavaş-yavaş.  
Səni gördüyümdə qulaqlarım kar,  
Səni dinləyəndə kor olaydım kaş.

## **Uzaqlarda sənə yaxınam**

Uzaqda olsam da yaxındayam mən  
İztirab içimi bürüyür birdən.  
Sənin səsin üçün sıxılsa canım  
Yenidən qarşıma çıxırsan, xanım!

## **Necə sevilim**

Sevincə ümidim az Ətraf  
bomboş və soyuq. Nəsə yazmaq  
pis olmaz, İçməyə həvəsim yox.

Desə ram ol, itər qəm,  
Çəkdiyim əzab yalan.  
Əlimdə donur qələm, Sözdür  
dilimdə qalan.

Haydı, qədəhi doldur. Saqi,  
vaxtdır deməli.  
Mənim istəyim budur, Mənim  
niyyətim bəlli!

## **Səni xatırlayanda**

Səni yada salanda mən Sual verər saqı  
həmən: “Bəyim, söylə, nə sükutdur,  
Arzumu niyə unutdun Harda qaldı müdrik  
sözün?” Kəlgəsində sərvələrin  
Çağlayarkən nəğmələrim Deməmişdi  
istəyini. Hüzur dolu bir mühitdə Mən dil  
bilən Süleymanam, Hər kəlamım müdrik,  
yeni!..

## **Züleyxa kitabı**

Kitabı qısaltmağa, sövq etsə də həvəsim, Ancaq  
buna güc çatmır, baxma keçmiş çağlara. Cırıml  
hansı vərəqi, bu sözü necə kəsim. Məhəbbət  
çılğınlığı çəkirkən uzaqlara.

## **Barlı budaqlar**

Bu bağ meyvə evi, meyvə ünvani Sevgilim,  
şirindir hər ömrün bari. İzin ver göstərim  
sənə tikəni. Yaşıl qabığında şabalıtlann.

Yolu qırılmamış uzaq bir eşqin,  
Yarpaq məktublarda yazılı qalır. Zərif  
çiçəklərin bəhrəsi şışkin, Zərif  
budaqlardan asılı qalır.

Azadlıq arayan bu ev dustağı Buna  
möhələt istər, buna çağ istər.  
Qəhvəyi şabalıt yarib qabığı Yol açıb,  
günəşə boylanmaq istər.

Uçar sənə doğru düşüncələrim,  
Ruhuma azadlıq verər gizlicə.  
Ürək qabığını partladan şerim Sənin  
qucağına düşər beləcə.

## Züleyxa

Bulaqdan fişqiran, nəşəylə axan,  
Ağaca, buluda bir gözlə baxan Suların  
səsində bu sehir nədir, Niyə ürəyimi  
belə göynədir?

Bəlkə əllərinlə yapıldığından Daşda  
da əlinin istiliyi var.  
Burda ahəngini dəyişir zaman,  
Səssizcə çağırır boş xiyabanlar.

Ordan göy üzünə baxdım bir anlıq,  
Aman, sevgimizi təkəlli tutma.  
Gördüm ki çox zərif yazılmış yazım,  
Unutma, unutma! Məni unutma!

## **Hatəm**

Dalgalanan, fişqıran su Nəğməsinə  
yaya-yaya Görür uzanmada yolum  
Züleyxadan Züleyxaya!

## **Züleyxa**

Axı sənin yanındayam, Öpüçüyüm,  
nəğməmlə mən. Öz içində çekilmişən,  
Darıxmırsan orda nədən?

## **Hatəm**

Ah Züleyxa, necə deyim Nədən sıxlır  
ürəyim. Hər şerimi sən duyardın  
Yalnız məni oxuyardın. Bunlar da pis  
deyil, ancaq Aramızı soyudacaq.  
Oxuyursan bilməm kimi? Nə Hafizdir,  
nə Nizami, Nə Sədidi, nə də Cami  
Neçə başqa böyüklər də Tamam  
mənim əzbərimdə. Sən onlardan  
uzaqlaşdın, Kimin sözünə bulaşdın.  
Şərqdən gəlsə, bilərdim mən. İstəyini  
bölərdim mən.

Ancaq bunlar tamam yeni, Kim toruna  
salıb səni?

Yenə sevgi, yenə bir hiss... Dəyişdini  
burda mənsiz? Oxuduqca heç  
duymursan, Əlindən yerə qoymursan,  
Söylə ürəkdən gəlirmi Mən deyənə tən  
gəlirmi?

## Züleyxa

Hatəm atmış, çıxıb getmiş, Ayrılıq qızı  
kövrəltmiş. Bu qəm üçün, sitəm üçün.  
Şeir yazmış Hatəm üçün. O şeirlər  
səninkidir, İz azdırır, mənim adım.  
Buna görə səndən sonra Başqasını  
oxumadım.

## Qafiyəni Bəhramgur tapmış

Sözün bənzəyişini, qafiyə vərdişini<sup>78</sup> Bəhramgur  
kəşf eləmiş, sözə bir nəfəs vermiş. Deyirlər  
Dilaram da öz ürək sirdaşına Onun səsinə  
bənzər, bir avazla səs vermiş.

Duyunca Sasanidən gələn bu rəvayəti Qısqansam  
da, içimdə qalmadı ağrı-acım.

Sən də Dilarəm kimi səsimə səs verəndə Qafiyə  
axtarmağa mənim nə ehtiyyacım?

Həyatın ayna kimi əks edir sözlərimdə,  
Yazdığını bu kitabı sən vermişən hədiyyə,  
Baxsan ancaq özünü görərsən gözlərimdə Hər an  
baxışa baxış, qafiyəyə qafiyə.

Danişsan uzaqlarda yanğı verəcək səsin,  
Gözlərin əkizidir dalgalanan dənizin, Güllü  
parçaya oxşar ulduz dolu göz üzü - Ən gözəl  
bənzəridir ləkəsiz eşqimizin.

### Baxışına baş əymək

Gözündəki arzunun ardiyca düşüb getmək,  
Səsin qulaqlarımızda qalacaqdır deməli.  
Dodağına, qəlbini özümü təslim etmək Olacaq  
bu dünyada ilk işim, son əməlim.

Elə dünən burdaydı, ah, sevgili rəfiqəm, Bu  
günsə içimdəki atəş və işiq sönmüş. Dünənki  
əyləncəmiz, hər gülməli lətifə İndi özü-özünün  
ağır bədəli olmuş!

Bilmirəm ki, Allahın bizdən nə istəyi var, Onun  
qadır hökmünü gözləyir iki bəndə. Sənsiz  
mənim iş-güçüm ancaq ağlamaq olar,  
Ağlayaram Dünyanı, Günü, Ayı görəndə.

## Züleyxa

Nədir ürəyimə dolan həyəcan Şərqdən  
əsib gələn səhər yeliylə? Bəlkə  
dərdlərimə o olar dərman Yaramı sarıyar  
öz əlləriylə...

Titrəyir önündə toz burulğanı Sonra  
bulud kimi sovrulur göyə.  
Asma çardaqlara böcəklər girir Bizə  
aman vermir kölgələnməyə.

Azaldır günəşin qızmarlığını Yanan  
yanağıma su vurub qaçırlar.  
Öpür təpələrdə üzüm bağını Evlər  
arasında burulub qaçırlar.

Axşama sərinlik çökəndə, anla, İstiyilə  
savaşrı rüzgar bitirmiş.  
Keçir yan-yörəmdən bir həyəcanla,  
Sanki dostlarımıdan xəbər gətirmiş.

Yolunla gedərkən edərsən xidmət,  
Məmnun olanlara, olmayanlara.  
Sevgilin qarşına çıxar nəhayət, Nöqtə  
qoyarsınız ayrılıqlara.

Bəlkə başlanacaq yeni bir həyat  
Canlanan bir eşqin həvəsi ilə.  
Bəlkə ilhamım da taxacaq qanad Bu  
sərin rüzgarın nəfəsi ilə.

## **Uca simgə**

Yunanca Helius, bizdə isə Gün Gøyün  
ortasında hey yana-yana Caharı özünə ram  
etmək üçün Boylanır diqqətlə öz ətrafinə.

Görür ki, İrida - o gözəl pəri Buludların qızı,  
ərköyün uşaq Yeddi rəngi ilə sarıb göyləri  
Gözündən selləmə yaşı axıdaraq.

Ah qəm görüntüsü! Günəş də yanır  
Unutdurmaq üçün onun yasını.  
Öpür damla-damla göz yaşlarını Ovudur  
gözəllik tanrıçasını.

Milyon şüa keçir, milyon incidən Əyilir zövq  
ilə göyün qurşağı.  
İrida tək idi, indi bəs nədən Hər damla  
gözündən bir pəri baxır?

Gözəllik çələngi! Gøyün qurşağı Günəşin  
sevgidən ürəyi gedir. Bu çələng onundur,  
onudur axı, Di gəl yaxınlaşsa bu çələng itir.

Sən qaçdır, mən qovdum! Düşdüm çöllərə  
Alın yazısıdır! Yandıqca yanım!  
Möhtəşəm Helius olsam nə çarə Nəyimə  
gərəkdir təxti-rəvanım.

## **Əks səda**

Hanı o şair ki, ruhu göylərdə Günəş  
iddialı, krallara tən. Üzündə üzgünlük,  
qapılmış dərdə Ələmli gecədə səssiz  
gəzirkən.

Göy qəmlə qapalı, buludlar ağlar, Nə  
üfüq, nə mənzil, nə yol yoldaşı,  
Quruyub, saralıb, solmuş yanaqlar  
Bulanıq könlündən axır göz yaşı.

Bu qəmli gecədə məni tərk etmə,  
Sevgilim, ay üzlüm, ömrün bahan.  
Məni bu zülmətdə, tək qoyub getmə  
Ey göylərin şamı, sən sönmə ban!

## **Züleyxa**

Ey Qərb, qışqanıram səhərlər əsən O  
qəmli, o nəmli rüzgarlarına.  
Çünki aynlığın ruhumu əzən Dərdini  
çatdırıa bilirsən, ona.

Qanad çalmağından ürəyim sizlər,  
Sinəmdə bir həsrət dincəlmir nədən?  
Ormanlar, təpələr, çiçəklər, gözlər  
Göz yaşı axıdar bu titrəyişdən.

Yaralı qanadlar gözümü bağlar, Ancaq bir təsəlli qatırsan yasa. Məni məhv edərdi bu iztirablar Bir də görüşməyə ümid olmasa.

Uç get arxasınca sevdiciyimin  
Danış! Qoy dağılsın könlündəki qəm Ancaq  
qoy bilməsin dərdim olub min, Bilməsin  
mən onsuz nələr çəkirəm.

Danış, ürəyini incitmə ancaq, Sevgisi  
həyatdır... Xoşbəxt idim mən. Ona yaxın  
olmaq, yanında olmaq Daha xoş duyğudur  
hər inciklikdən.

### **Qovuşmaq**

Bu gerçekmi görəsən, ulduzların ulduzu  
Quağımı enibdir yenə uca göylərdən. Əriyir  
ürəyimdə donan sevincin buzu Tanış ələ,  
bədənə toxunuram yenə mən. Sona çatan bir  
gecə, İtib gedən uçurum...  
Harda qaldı çəkdiyim o əzablar, o kədər?  
Yox oldu ayrıqlar, Yenə səni qucuram.  
Günəşlə görüşə də sevinməzdim bu qədər.

Dünya zülmət, qarşıq, yeniliyə müntəzir, Bir  
ilham uyumada tanrıının sinəsində.

Heykəltaraş, qurucu, özü eşqinə əsir, Zaman,  
məkan, ilkinlik titrədi gur səsindən.

“01!” Əmrini verincə bir ah yüksəldi sirdən  
Yoxları var elədi, bir ehtışam, bir qüdrət. Öncə  
ışıq parladı, qaranlığı əridən.  
Nizama düşdü xaos, başlandı bir hərəkər.

İşığı bəyənincə ayırdı qaranlıqdan, İşığı -  
gündüzlərə, qaranlığı gecəyə.  
Səhər, axşam, qovhaqov, saymaq öyrəndi  
zaman.

Başlandı sonsuz ucuş o andan gələcəyə!

Məkan ucsuz-bucaqsız, nə əvvəli, nə sonu.  
Vəhşi, qorxunc sonsuzluq bir səslə ləpələndi.  
Dünən birləşən olanlar bu gün həsrətdən yanır.  
Zərrələrə bölünüb boşluğa cəpələndi.

Hər şey bir anda oldu, hər şey dəyişdi birdən  
Ətraf səssiz qaranlıq! Bom-boş bir kainatdı.  
Ya ilhamdan doğulduq, ya tükənən səbirdən.  
Tanrı yalqız qalanda, bu həyatı yaratdı.

Mavi göy qübbəsini aynalara çevirdi, Yanıb  
sönən şəfqədə öz əksini tapanlar Bir vaxt  
ayırdığına görüş imkanı verdi, Qovuşa bilsin  
orda bir zərrədən qopanlar.

Bir vaxt tələm-tələsik dərdlə qopub gedənlər  
İndi eyni həvəslə geriyə qayıdırı.

Duyğusunu itirib özləri də itənlər Birliyə səsləyirdi, sevinci oyadırdı.

Duyğu duyğu içində, baxış baxışda gedər Bir yerdə yaşasınlar, eyni taleyə şərik. Yaradanın işinə ehtiyac yoxdur, yetər. Onun başladığını biz davam etdirərik.

Beləcə gül şəfəqlər aldı al qanadına, Məni bağladı sənə, gəldik dodaq dodağa. Bir xoşbəxtlik bəlgəsi! İkimizin adına... Yazıb möhür də vurdu! Məhkumuq bir olmağa.

Sevinc, birləş, xoşbəxtlik! Çəkilən dərdə əvəz, Qovuşan şəfəqlərlə bəzənibdir yer üzü. Daha bir-birimizdən bizi ayıra bilməz Yaranışın ilk əmri, yaradanın “ol!” sözü.”

### Bədirlənmiş ay

Söylə, bu piçilti nədir, sultanım, Dodağın tərpənir, alışır qanım, Arada dolaşan sözün qanadlı, Ən dadlı şərabdan dodağın dadlı! Deyir ki, bənzərim qoy sorsun məndən Soruşsa duyardı nə istəyirəm, “Öpmək istəyirəm! Öpmək deyirəm!”

Bir bax! Qızarmada budaqlar səssiz, Çiçəklər açılır qaranlıqlara,

Ulduz da ulduzun üstünə yağır, Ümidlər  
göyərir gələn bahara. Zümrüd yaşıllıqda  
atəş böcəyi- Kiçik savaşında əks edir  
aləm, “Öpmək istəyirəm, öpmək  
deyirəm!

Sınanmış sevgilin İraq olsada Talehsiz  
eşqimi salacaq yada Ayna tutan zaman  
bədirlənmiş ay, Səni də görəcək özündən  
savay. Əhv edib, söz kəsmək vaxtıdır indi  
Bu müqəddəs anda nə istəyirəm? “Öpmək  
istəyirəm, öpmək deyirəm!

### Şifrəli yazı

Çalışın, diplomatlar,  
Yorulmadan bütün gün,  
Sərəncamlar, qanunlar Yazın  
hökümdarıçün. Qan axır  
yarasından, Zəif güclüyü əsir.  
Ölkələr arasında.  
Gizli şifrələr gəzir.

Mənə bir şifrə gəldi O sevgili  
xanımdan, Ax, sırrı də gözəldir,  
Əzizdi öz canımdan. Ürəyim əsir,  
aman,

Kəlmələrə qulaq as. Hər şifrədə  
oxunan Sevgi, vəfa, ehtiras...

Neçə rəngdən toxunan Bir çicək  
dəstəsidir. Mələklərdir oxuyan, Ya  
ruhların səsidir? Lacivərd qanadlarla  
Bəzənibdir göy üzü. Dəniz  
nəğməmim əksi, Nəğməm duyğu  
dənizi!

Bir cütlük arasında Sevginin yanan  
dili, Həsrətlər yarasında Sızlayan  
günün dili. Bu, sırlar çıxdan açıq,  
Aşıqlər vurmaz üzə, Siz də duyun  
azacıq Şifrə açıqdır sizə.

### **Əks etdirmək**

Yazdığınış şeirlər, şəhirli güzgü- Boylanıb  
baxıram mən də arabir. Döşümə taxdıığım  
aylı, ulduzlu Nişan hökmdardan bir  
xatırədir. Özüm biz deməkdir, duymadınmı  
bəs, Sinəmdən, sinəndən qopdu hər yazı.

Bundandır nəğməyə sevgim tər-təmiz.  
Çünki nəğmələrdə biz ayrılmazıq.<sup>80</sup>

Nə olsun bu evdə dulluq havası, Səssiz  
otaqlarda yalqızlıq gəzər.  
Yenə də o köhnə gənclik sevdası  
Üzümə aynadan baxar gülümsər. Sonra  
da çevrilir bir anlıq yana Aynadan  
çəkilir, sevgilim birdən. Yenə əlac qalır  
söz aynasına Çünki çıxa bilməz  
nəğmələrimdən.

Yenə vüsalımız şeirdən keçir, Dünyada  
nə qalır sözümdən uca? Xırda qazanc  
üçün, xırda tənqidçi Sözümü iyələyib  
yazsın doyunca. Boyalar vururam mən  
sevə-sevə, Saçma gül düzər hər yeni  
əsər. Mənim nəğmələrim gözəl çərçivə  
Rəsmini qoruyar ölənə qədər.

## Züleyxa

Şerimdə bu odu o yandırıb ki, Səsinə  
səs verim hər səhər, axşam. Yüz dəfə  
and içim, inandırıım ki, Özümü mən  
ancaq onda tapmışam.

Bizdən uzaqlarda, ötlərdə də Eşqin  
mutluluğu yaşıdır onu.

Məni xatırlayır uzaq ellərdə Bilir hər  
şerimdə var olduğunu....

Dostum, ürəyini açanda qəmə Mənim  
qəlbimə də ayna demişdin. Sənin  
dodaqların yanar sinəmə Üst-üstə busələr  
möhürləmişdi.

Sözün aynasına güvənək, sonda Məni lal  
etsə də səni dindirir.  
Şeyrin saf qumaşı öz toxusunda Sevgini  
beləcə şəkilləndirir.

### **Dünya aynasını böyük İskandəra ver**

Bu dünya aynasıdır, bu da Böyük İskəndər Gör  
bu nəhəng aynadan nə savaşlar boylanır. Onun  
zoru önündə baş endirən ölkələr Neçə xalqın  
günahsız qanlarına boyanır.

Niyə örnek alırsan özünə bu yadlan,  
Oxuduğum hər nəgmə, dediyin hər söz sənin.  
Bu eşqin göylərində yorulmaz, qanadlarıım,  
Sənsən Böyük Fatehi sevgi dolu qəlbimin.

## Dünyaya tamaşa

Doymursan dünyanın gözəlliyindən  
Ondan da gözəldir şair dünyası.  
Torpaq öz rəngini gizləmir səndən,  
Buludlar hüsnünü işıqla yazır.  
Bu gözəl dünyaya sevərək baxsan Ona  
min qat artıq vurulacaqsan!

## Minlərcə şəkildə

Özünü gizləsən də şəklini dəyişərək Yenə  
səni, sevgilim, anında tanıyaram. Gizlənsən  
də gözümüzdən başında zərli örpək Əgər hələ  
sağsansa cahanda, tanıyaram!

Ucalığa can atan sərvlərin arzusunda Ey  
ucalar ucası, boyundan tanıyaram.  
Bağçalardan dolanan kanalın uyqusunda  
Astaca ləpələnən suyundan tanıyaram.

Fantanın nəgmələri qəmimizə qəm qatsa, Bu  
tökülən yaşlardan gözünü tanıyaram. Buludlar  
qaynaşaraq min-min şəkil yaratsa, Hər şəklin  
camalında üzünü tanıyaram.


Çəmən xalılılarında saysız çiçək naxışı, Səni  
özünə bənzər çiçəkdən tanıyaram. Mavi göy  
qübbəsinin ulduzları sayısan, Sənə salam  
gələndə fələkdən, tanıyaram.

Yollar boyu hər yanda gül açıbdır sarmaşıq,  
Min rəng alan bağçada gülümü tanıyaram.  
Dağların zirvəsində oynayanda gur işıq.  
Sənə nəğmələr qoşan dilimi tanıyaram.

Görürəm batinini mən üzünə baxanda Ey  
aləmi öyrədən, səndən anladım səni. Allahın  
yüz ismini dilim söyləyən zaman Sənin  
xatırən baxır Allahın hər adından..

اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ  
رَحْمَةَ الْمُرْسَلِينَ  
لَا تُؤَخِّرْنَا فِي الْعَذَابِ

Saqi kitabı:  
**“Saqinamə”**



## **Bəli, mən də meyxanada oturdum**

Bəli, mən də meyxanədə içirdim, Dostlar ilə  
günüümüz xoş keçirdi. Küskün, susqun, çoxdan  
başdan keçənlər, Meyə qatıb göz yaşma  
ümidini içənlər... Mən də orda ! Qəmxanəydi  
gördüyüm. Nəşəxana, dəməxanaydı gördüyüm.  
Bəxti qara, bəxti donmuş, bəxti qar. Təkcə  
məndim meyxanədə bəxtiyar. Vurulmuşdum,  
qalbib eşqlə doluydu. Bir başqası sevgi  
bilməz! Kor-koranə qul idi. Saqi, durma  
qədəhimə şərab söz, Hanı, kağız! Hanı qələm!  
Hanı söz!

## **Yalnız oturarkən**

Yox iztirabım, Gəlsin şərabım, Oturmuşam  
tək, Özüm-özümə sağlıq deyərək! Nə məni  
dindir, nə məni dinlə, Qoy yalqız qalım,  
fikirlərimlə.<sup>8'</sup>

## **Mullanın gətirdiyi**

Molla sərsəm, bilgisiz, öz-özünə qızırı, Sərxoş durumunda da gözəl xətlə yazırı.

## **Quran əzəli mi**

Əzəli, əbədi kitabdır Quran Bu deyil dərdim...

Göydənmi göndərdi onu yaradan?  
İlgilənmədim.

Kitablar kitabı olduğunu da Eşidib  
bilmışəm müsəlmanlardan. Oysa  
meyxanədə batmayaq yasa, Mey də  
əzəlidir, şübhəm yox bundan. Şərab  
mələklərdən öncə gəldisə Burda şairlərin  
günahımı var? Onu bilirom ki, mey içən  
kəslər. Tanrıya öz ayıq üzüylə baxar.

## **İçib sərbəst olmalı'yıq hamımız**

İçib sərbəst olmalı'yıq hamımız. İçək!  
İçək bizə nuş, Gənclik - içmədən  
sərxoş.

Şərab ki aşib daşır, Yaşlı da cavanlaşır.  
İçək, içki çağıdır Mey kədəri dağıdır.

Amma saqi uzaqdır, Bu gün şərab  
yasaqdır.

Yasaqları keçib, iç, Yaxşısını seçib, iç.  
Pis mey içsən azacıq Cəhənnəm yolu  
açıq!

### Ayıq olanda

Ayıq olanda insan Pis də xoşuna gəlir.  
Görünür doğru, yalan. Şərab boşuna  
gəlir. Qədəh ki, gəldi ələ, Oyadacaq  
duygunu. Hafız, mənə də söylə, Hardan  
öyrəndin bunu?

Sərxoşsan, yoxsa ayıq, Həqiqəti deməli.  
Burda bir şışırtmə yox, içməyən  
sevməməli. Bu su qutsaldır bir az  
Ruhsuzlar keçməməli, Sevmirsə içmək  
olmaz, içmirsə seçməməli!

## **Züleyxa**

Nəyə görə yalnız sən bir bu qədər bədbəxtsən?

### **Hatəm**

Söylədim, söyləmədim, duymalısan sən məni  
Bilirsən ki, zindandır insanların bədəni,  
Ruhumuz aldadılıb bu zindana salınmış Suya  
təşnə, tədirgin, azadlığı alınmış.

Bəlkə ona xoş idi, zindanı görə-görə Ordan çıxıb  
getmədi, baş vurdu təfəkkürə. Sevənin taleyişə  
bundan iki qat ağır, O ikiqat məhkumdur, buna  
görə darıxır.

### **Bədən bir zindan isə**

Söylədiyin düzdürsə, bir zindansa bədənin, Onu  
suda boğmaqdə niyyətin nədir sənin? Rahat  
yaşamaq istər ruh vücudun içində Ona əzab  
verirsən gecə-gündüz içəndə. Əvvəl bir şüşə  
şərab, sonra da gəlir biri. İçki bəhsəbəhsinin  
yazıq ruhdur əsiri. Sahibinin əlində qalsa  
çarəsiz, naçar. Parçalayar qəfəsi, vücudu qoyub  
qaçar...

## **Aşpaza**

Söykəmə bumuma çirkli təpsini, Kobudsan bu  
halda kim sevər səni! Eilfer şərabi çıxar  
yadımdan, Mənə xoş baxmalı şərab paylayan!

## **Saqiyə**

Boylanma qapıdan, tez içəri keç, Burda saqi  
olmaq qismətsə sənə. Elə xidmət elə, elə şərab  
seç, Ey cavan, yaraşsın gözəlliyinə.

## **Saqı deyir ki**

Çekil, mey süzüm bəyə, Qəhvəyi saçlı  
sürtük. Can atma xoş gəlməyə, Əndamını  
çox gördük. Bəy öpəcək alnimdan. Hər  
rəftarı xoş, incə. İçmək çıxar yadından  
Səni burda görünçə.

Sənə qaynamır qanım, Çox da şövqlə  
qucursan. Astanada uzanım, Görüm hara  
qaçırsan.

## **Sərxoşluq üzərinə**

Hamı şikayətçidir, hamı məndən narazı. Düşdüm dilə-ağıza, çox içirəm, deyirlər. İçkidənmi sərxoşam, varmı bunun çarası. Nədən çəkir meyxana? Bir yol söz etmədilər. Bildikləri sərxoşluq! Şərabə məğlub olmaq... Mənsə nə məğlub oldum, nə başımı itirdim. Bəli, mən də sərxoşam, dön mənim halima bax. Gör hansı mey-məzədi, məni yeyib bitirdi. İçdim, yatdım, ayıldım! Yenə iç, yenə söyül, Mənimki ayrı badə! Şərabdan gəlmir xoşum. Məni kefləndirən nə? Kimsə anlayan deyil. Bəli mən də sərxoşam! Ancaq sevgi sərxoşu! Bu elə şərabdır ki, nə azalar, nə bitər, Bircə damlaşsı ilə illər boyu yanarsan.

Dağlıq meyxanələr, saqi çəkilib gedər, Ağrıyla yatıb durar, ağrıyla dolanarsan. Ancaq kefli olsam da, nəğməm qabarıb daşır. Bacarsanız doldurun ömrümdəki boşluğu. Hanı o meyxanəçi, ayıqlıq yaxınlaşır, ilahi, məndən alma, bu xoşbəxt sərxoşluğu!

## **Balaca dəcəl**

Ax, sən balaca dəcəl, Fərqindəyəm hər şeyin. Bilirom məndən ötrü Narahatdır ürəyin.  
Nəşə, sevinc, sonra qəm,

Mən bu yolu keçmişəm...  
Yanımdasan xöşbəxtəm, Nə olsun ki,  
icmişəm.

### **Bu sabah erkandan**

Meyxanədə bu sabah Qopdu səs-küy,  
gurultu. Heyrətdən baxanların Qurudu  
matı-mutu. Gəl bu savaşı anla,  
Qəzəblə dayanıb xalq, Meyxanaçı  
cavanla Gecələyən qızə bax! Ney  
inlər, vur davulu, Ara qarışan anda.  
Könlüm nəşəylə dolu Oturmuşam bir  
yanda. Məzhəb davasıdır bu, Ya  
meyxana adəti, Ona görə də susub, İşə  
qarışmam qəti!

### **Saqi**

Nə günə düşmüsən? Nə haldır belə?  
Sürüşüb getməyin nə mənası var. Farslar bu  
halına “bıdamaq” söylər “Başını itirib”  
deyər almanlar!

## **Şair**

Sən də kənara dur, ey dəliqanlı,  
Yaşanmaz görünür bu dünya mənə.  
Daha nə gullərə həvəsim qalır, Nə də  
bülbüllərin qəmli səsinə!

## **Saqi**

Danışaq, bilirəm toxhayacaqsan,  
Coşacaq könlündə duyğular yenə. Bu  
təzə badamın dadına baxsan Verdiyim  
şərab da xoş gələr sənə.

Sonra artırmada, təmiz havada Nəfəsin  
açılar, doydum deməzsən Ötən günlərini  
salaraq yada Saqidən busəni  
əsirgəməzsən.

Dünya öz səbriylə hər dərdi çözər  
insanın istəyi evdir, ocaqdır.  
Gül yenə ətirli, yenə də gözəl Bülbül də  
cəhcəhlə oxuyacaqdır.

## **Bu çırkin cadı**

Eybəcər cadugər - işvəbaz dünya.  
Mənim arzumu da salmadı saya. Məni  
də aldatdı çoxları kimi.  
Dinimi, sonra da ümidlərimi

Aldı, eşqimə də indi göz dikib. Ancaq  
anlamır ki, burda gecikib... Çoxdan  
paylamışam öz xəzinəmi, Yan Züleyxala, yarı  
Saqiyyə Onlar da yanşır aralannda Vergini kim  
artıq ödəyir deyə. Mən daha zənginəm  
həmişəkindən, Dinimi buldumsa, yox oldu  
acım. Yenidən qayıtdı onun, ürəkdən. Məni  
sevdiyinə olan inancım. Bu anın hissləri,  
sözlə deyilməz, Verdiyi qədəhdə hər sırrımız  
var. Daha ümidsizlik nə isə yarar?

### **Saqi**

Doyunca yemisən bu gün, əlbəttə, Cənnətə  
yol açır şərab! Gerçəkmiş. O şey ki, unutdun  
bu ziyafətdə- Şərab kasasının dibinə çökmüş.

Körpəcə quş əti, - yesən, yeməsən Ziyafət  
sənindir, iştahına bax! Çəkilən sularda  
mağrurca üzən Mənim Qu quşuma qismət  
olacaq.

Qu quşu oxuyur ölüm qabağı Əcəl zəngi  
kimi oyadır səni. Bu qərib nəğmədən ayrılıq  
yağır, Amandı oxuma, Qu nəğməsini.

## **Saqi**

Hər kəs “böyük şair” söyləyir sənə,  
Həsədlə boylanır yoldan keçənlər. Mən  
heyran qalıram hər bir kəlmənə Sussan  
da gözümü çəkmirəm səndən.

Bircə öpüşünlə dağilar kədər, Darıxsan  
o gözəl günləri düşün!  
Özün ki bilirsən söz uçub gedər Sinəmə  
ruh kimi dolar öpüşün.

Qafiyə aradın hər şerində sən, Qafiyə  
keçici, təfəkkür əzəl.  
Vəsf elə hər kəsi, oxu könüldən. Saqıylə  
baş-başa susmağın gözəl.

## **Şair**

Mənə bir qədəh də mey gətir, saqi.

## **Saqi**

Bəyim, Sən içmirsən yertəri qədər,  
Durmasan, sənə də əyyaş deyərlər.

## **Şair**

Kimsə söylədimi “Şair sərxoşdur?”

## **Saqi**

Məhəmməd içkini yasaqlamışdır.

## **Şair**

Dostum!  
Kimsə eşitməsin! Sırr açım sənə!

## **Saqi**

Burda zarafata yer qalmır, bəyim! inanmaq,  
istərəm dediklərinə.

## **Şair**

Qulaq as! Müsəlman öz namazında, Əyilib-  
düzəlir! Bızsə dəliyik. Təklənib bu qutsal  
savaşımızda Qalib gəlmək üçün  
keflənməliyik!

## **Saqi**

Bəyim! Bilirsənmi sən içən zaman Üzün  
həyəcandan od tutub yanır. Qəzəb fişqıranda  
dodaqlarından Gözlərin atəşlə qığılçımılanır.

Ruhunun ən uzaq guşələrindən Axan  
sözlərində min həqiqət var. Di gəl ki,  
qaranlıq köşələrində Keşişlər arxanca  
donquldanırlar.

Gənclərin içində yüz qeybət yatır.  
Lovğalıq - günaha çəkir onlan. Nə haqqı  
duymağə gücləri çatır, Nə də bəyənirlər  
ağıllıları.

Bəyim, zirvədədir sözününün taxtı,  
Nəğməndə dünyanın sırrı çəglədi Nə bu  
yalanlan yaxın buraxdın, Nə də düz  
sözünü gizli saxladım...

### **Hatəm**

Elə buna görə, yenə mey gətir, Gənc  
qal, ağıllı ol! Sayqılı davranış.

Allah vergisidir - şair sənəti,  
Ömürsə ötəri, şirin bir yalan.

Ruhunu qoruyar kəlmədə, səsdə  
Gizlənmək salacaq yüz dərdə səni. Şair  
öz sırrını qızləmək istər, Şeirsə qaldırılar  
sərr pərdəsini.

## **Yay gecəsi**

### **Şair**

Gün üfüqdən aşşa da Qızartı  
çəkilməmiş. Hara qədər sürəcək, Nə  
zaman bitər bu iş?!

### **Saqi**

istəsən çıxaram mən alaçıqdan, Xoşdur  
gecələrin səssiz sərini. Deyərəm qaranlıq  
boğdu nə zaman, Uzaq üfüqdəki son  
şəfəqləri.

Bilirəm, ilhamın gəlir göylərdən Sonsuzluq  
həsrəti dolur yazına Vurgunsan tanrıının  
nurunu içən, Üfűqün astaca qızarmasına.

Göydəki ən parlaq ulduza bir bax, Alışır,  
danışır işiq diliylə.

“Səni də mənimtək sevsəydi Allah Sən də  
işiq saçılı yanardın belə”

Allah möhtəşəmdir, bir bax, hər anda  
Hamiya tükənməz qayğısı çatır Bu kiçik, bu  
böyük yuvalarında Minlərlə qanadlı yavrular  
yatır.

Uca budağında sərv ağacının Yuvasız  
qalanın halını duy sən.

Yarpaqlar içində sızlayır canı Uyuyar  
sübh çağrı şəh düşənəcən.

Sənin üslubunun mənası dərin  
Öyrənmək, canımı sıxmayacaqdır.

Mənə söylədiyin nəsihətlərin Biri də  
yadimdən çıxmayaçaqdır.

Bayqus da olaram sənin xətrinə,  
Qismətim yalqızlıq, səsimdə kədər.

Xəyalım dolaşar Ağ yolda yenə Sənin  
Dan ulduzun doğana qədər.

Gecələr oyanıb yatdığını yerdən Astaca  
qızaran dan yerinə bax! İlahi möcüzə  
doğaraq Şərqedən Bütün yer üzünü  
heyran qoyaraq.

## Şair

Açılır, saçılır gül dalınca gül, Ətirdir  
gecəni səssizcə gəzən.

Sabahı nəğməylə açacaq bülbül, Sən  
bütün gecəni gözləməlisən.

Şahiddir Flora - Çiçək tanrısi. Qədim  
Yunanların miflərini an.

Dul qalmış Avropa yolunu azır Resperin  
atəşin ehtirasından.

Gör necə tələsir, gör necə gəlir, Gəlir addım-addım bizlərə səri. Üfüqlər ardından işıq yüksəlir Qatır qabağına qaranlıqları.

Öz zərif, qızılı addımlarıyla Tələsir, çağırır sanki ardından. Görüşmək istəyir hər kəs yarıyla Bu eşq şəfəqləri yayılan zaman.

Get, sevimli övlad, vaxta az qalib, Gizlən, qapı açma! Ruhunu süslə! Şəfəq Resper kimi xəlvətə salib Sənin Avroranı qaçırməq istər.

### **Saqi(yuxulu)**

Dedin ki hər hikmət gəlir Tanrıdan, Sirləri gözümdə açdın birbəbir.

Sevməyi öyrətdin bizə hər zaman Bundan da gözəli məni sevməndir.

### **Hatəm**

Nə şirin yatırsan, haqqın var buna, Dəliqanlı dostum, meyxanədə sən. Çox erkən yetişdin olqunluğuna, Bir məktəb, müəllim, cəza görmədən.

Ondandır sağlamlıq yağır üzündən,  
Bədənin qüvvətli, ürəyin təmiz.  
Susdum bütün günü, yuxudaydın sən,  
Hələ də içirəm sakit və səssiz.



الْمَيْوَنُ الشَّرِيفُ  
لِكَوْلَفِ الْغَرْبِ

Məcazlar boyu kitabı:

**"Məcaznamə"**

## **Bir damla düşdü göydən**

Baharda dənizə yağanda leysan Bir  
damla ayrıldı, dolğun və ağır Onu  
ovu kimi udaraq o an. içində bəslədi  
balıqqulağı. Tanrı bu səbatın örnəyi  
olub, Dünya incisini doğmuş aramla,  
indi kralların bəzəyi olub.  
Bir zaman göylərdən düşən o damla.

## **Bülbülün gecə nəğməsi**

Tann da vuruldu bu şaqraq səsə, Məst  
oldu bülbəlün nəğmələrindən. Öz uca  
taxtından əmr etdi, həmən Bülbülü  
saldılar qızıl qəfəsə.

Bizə də pay düşür qəmli nağıldan,  
insan bədəni də bir qızıl qəfəs. Bülbül  
ürəyimiz dincəlim deməz Gözəl  
nəğməsini oxuyar hər an...

## **Möcüzə inancı**

Sevinc qanadında uçduğum zaman  
Gözəl bir kasanı saldım əlimdən.  
Dünya gözlərimdə qaraldı yaman.  
Dad etdim iblisin əməllərindən.

Sonra da ağladım, səbr ilə, xəlvət, Xırda  
parçaları yiğdiqca soldum Allah  
möcüzəylə etdi mərhəmət Sınıqlar  
qovuşub bir bütöv oldu.

### **Sədəfdən çıxan inci**

Sədəfdən çıxan incinin Ən gözəli,  
ən zərifi Düşüncə zərgər əlinə  
Söyləmişdir bu tərifi:  
“Dəyərləndim udulunca Sənsə  
deşdin ürəyimi. Sapa taxıb  
hamıyla bir Sıraladın əskər kimi”  
Zərgər dedi “Qazancım bu, Yoxsa  
bitən deyil qayğı, Mərhəmətli  
olsam bir az Yaranarmı  
boyunbağı?”<sup>82</sup>

### **Tovuz quşunun lələyi**

Quranın içində tovuz lələyi... Görüncə  
heyrətdən əsdi ürəyim. Söylədim  
Tovuzun lələyinə mən: Özünə müqəddəs  
bir yer seçmişən. Tanrı ki ulduzla bəzədi  
göyü, Gözdən qaçırmadı yerdə heç nəyi,  
Bütün zülmətlərə bir işıq verdi

Ən xırda varlığa yaraşq verdi. Görsün ki,  
yaratmaq nə zərif işdir. Bu quşu bir simgə  
xəlq eləmişdir. Ona heyran olub şahlar,  
krallar, Yüz təqlid, yüz ləzzət, nə mənası var!  
Sevin, təvazöylə, bu şöhrətinə, Gör necə bir  
dəyər verilmiş sənə!

### **Bir kralın iki xəzinədarı varmış**

iki yaxın adamı var imiş bir kralın, ikisi də  
yaşarmış içində cah-cəlalın. Birisi vergiyığan,  
birisi xəzinədar, Bir gün olmuş pul bölən, kralın  
macalı dar, Etmiş vergi yiğana bu işi də etibar...  
Tədarükü varlanmış, şöhrət, qüdrət, pul-para,  
Tezliklə bu əhvalat car olmuş insanlara. Bir  
neçə vəzifəni biri alarsa ələ, Necə yaşaya bilər  
bu qədər altun ilə Xəzinə dolub daşır! Anlamاق  
çətin deyil, Millətə çatmalı pay, artıq millətin  
deyil. Hökümdar çox düşündü, vaxtı boş  
itirmədi. Daha o vəzifəyə kimsəni götürmədi...

### **Qazan qazana demiş**

Köhnə, qara qazana Sataşır təzə  
qazan: “Şişirdərək qamını Qapqara  
qaralmışan...

Köhnə söylədi: “İçin Təmiz qalsada, axmaq, Lovğalanma bir belə Dönüb bir arxana bax.!”

### **Bütün kiçik və böyük insanlar**

insan da bir hörümçək... Özünə ev quracaq.  
Hörüb bir incəcik tor, içində oturacaq.  
Ev rahat, özü məğrur,ancaq ağırdır gerçək.  
Bu sarayın nəşəsi çox uzun sürməyəcək.  
Gəlincə süpürgəçi dadlı həyat bitəcək,  
Süpürgənin ucunda ilmələnib itəcək...

### **Göydən endirdi İsa**

Səmavi kitabıyla bir həsrəti bitirdi, incili xilas kimi insanlara götirdi. İlahi kəlamları işlədi ürəklərə.

Söylədi gecə-gündüz, dinlədilər yüz kərə.  
Əzbərlədi incili həvəslə həvarilər, Sonra da təkrarladı hər kəs bildiyi qədər. Yaddaşlara həkk olan qutsal mətnlər azdı, Hərə öz yaddaşında qalan sözləri yazdı. Yaddaş da, bacarıq da fərqlidir hər adamda Bu gün əzbər bildiyin, sabah çıxır yadından. Xristian olanlar alışdı bu səhbətə Bütün sualları da qalıbdır qiyamətə.

## **Yaxşı oldu**

Cənnətdə yuxuya getmişdi Adəm, Yahova səssizcə yanaşdı ona, Ayın işığında üzəndə aləm Yatmış bir Həvvacıq qoydu yanına. Bu cütlük həyata gec gəldi niyə? Tann əməlindən qürurlanmadı “Yaxşı!” deyə-deyə bu gözəlliyə Ayrılıb getmək də düşmədi yada. Bunlar şahəsəri coşqun ilhamın Seyr edir bəşərin ilkin çağını. Zamanın sonunda görür insanın Hansı mənzillərə varacağını.

Bu gündən mən həyat verirəm sizə Yaşayın, sevişin, artıq varsınız. Eşqlə sarüşanda bir-birinizə Tanrı fikrini də unudarsınız.

Farslar kitabı:  
**"Farslar boyu"**

## Fars inancından qalan miras

Ölüm döşeyindəki o zavallı dindardan<sup>83</sup> Hansı vəsiyyət qalar dünyadan köçən zaman. Ona qulluq edərkən səbr elə gecə-gündüz Bax gör o nə düşünür, sizlər nə düşündünüz.

Kralları çox gördük, at üstə seyrə çıxan,  
Yanında əyanları az olanda darixan.  
Hərəsi öz üstündə bir xəzinə gəzdirir, Bu səfər  
tez qurtarsın, incilər tələsdirir.

Səhərin qanadında qızıl günəşdir uçan  
Dəməvəndin başına yüz cür incilər saçan.  
Hərəyə bir göz payı, bu günəşdən, dənizdən.  
Bu sərvəti qısqanmaq keçdimi qəlbinizdən.

Bu xəzinən, sərvətin şahiddir əməlinə  
Dəyməz, əlbəttə dəyməz günəşin bir telinə.  
Dünya gözəlliyyini torpaqlardan düzəldən,  
Odur, o möcüzədir bizə bu ömrü verən.

Odur, bizim Tanrıımız, ona əyilirik biz. Gəzir  
ərşi-əlada Hakimi-mütləqimiz.  
Bütün qaranlıqlara bu işiq axıb dolsun,  
Əməlimiz, işimiz bu işığa tay olsun.

Ancaq atəş cəmbəri göylərin ortasına, Varınca  
göz qamaşır, baxmaq olmayırla ona. Onda  
güclü qolların, duyur, yaxır canımı, Torpağa  
sərilirəm, yerə qoyub alním.

Burda yada düşəcək o ayrılıq, o hikmət, Nə  
söyləmiş o müdrik, nə imiş o vəsiyyət?  
Vəhy-i ilahi deyib yol gözləmək vərdişi...  
Əvəz eləyə bilməz zəhməti, halal işi!

Yeni doğulan körpə, çığırsa üzdə nəşə,  
Anında çevirirlər onu üzü günəşə.  
Təmizləsin ruhunu atəşgah hətarəti, Beləcə  
duyulacaq hər sabahın rəhməti...

Bütün ölüleri də tapşırın canlılara, Məzar  
örtsün hər şeyi, torpağın üzü qara. Ya atəşə  
verilsin, yansın oddan gələnlər, Torpağa  
tapşırılsın, toipaqdan dikələnlər.

Tarlanızı şumlayın, pak torpq üzə çıxsın  
Qaranlıqlar işığa, gecə gündüzə çıxsın!  
Ağaclar sıra-sıra, su arxları boyunca, Açsın  
qol-qanadını, işiq əmsin doyunca.

Günəşə tapınanda biraz idrak olmalı,  
Kanallardan axan su, ruh kimi pak olmalı.  
Arxlarda bitən otlar, qamışlar biçilməli,  
Bataqlıq qurudulub, təmiz su içilməli.

Torpaqları, suları təmiz saxlayan kəslər,  
Günəşi parıldadar, işığı yerə səslər.  
Dağların arasından billur kimi çıxır su..  
Olmasın Zindərudtək bulanıqlıq qorxusu!

Zəhmət ara vermədi, çalışıb yorulduuz, Hər  
şey paka çıxıbdır, buna əmin oldunuz, indi bir  
Muğ inadla toplayıb cürətini Daşa köçürməlidir  
Tanrıının sürətini!

Elə ki atəş yandı, alov yüksəldi göyə, Bir  
aydınlıq, rahatlıq gələcəkdir hər şeyə. Ocağa  
odun atın, azalmasın hərarət, Bərəkətli qazanda  
bişsin səbzə ilə et.

Qırılmış budaqları çəkin ocaq yanma Günəşin  
toxumudur hopmuş onun canına.  
Pambığın yiğan zaman, nəğmə də deyin ancaq:  
“Bu balaca fitildə bir atəş yaşayacaq.”

O uca işiq ki var, yayılır çıraqlardan Ruhunuzu  
dincəldir, çağırır uzaqlardan.  
Yer yerindən oynasın, əngəl olmaz bu işə  
Səhərlər Tanrıımıza - Günəşə sitayış!

Bizim varlığımızda şahlıq möhürüdür bu  
Tanrıının aynasında saflıq ilə qorunur.  
O ucunu ucaldan nəğmə söyləyən dillər, Cəm  
olmuş sıra-sıra, iç-içə bütün ellər.


Zindərudun selləri daşmağa fürsət bəklər,  
Dəməvəndin üstündə qanad çırpır mələklər.  
Qarşılıamaq günəşi - ilkin ordan doğacaq, Sizi  
öz işığının rəhmətində boğacaq.

## **Qədrini bilməli dünyanın insan**

Günəşdən nurlanan gözəl dünyani  
Sevmeyə çatsayıdı ağlı insannın Bəlkə  
anlayardı ona zövq verən Yaşıl budaqların  
yalnız olarkən Bıçaq yarasından  
ağladığını. Bunu dərk etsəydi coşardı qanı,  
Yandırıb qəlbinin son çırağını Şükr edib  
durmazdı var olusundan Çalışar, vuruşar,  
qurardı hər an Avara sərxoşun dili söz  
tutmur, Nəğmə oxumağıancaq unutmur!

اللَّهُمَّ أَنْشِئْنِي  
لِلْجَنَّةِ لَا تُؤْخِذْنِي  
لِلْجَنَّةِ لَا تُؤْخِذْنِي

Cənnət kitabı:  
**"Cənnət"**



## **İki ləzzət**

Saf ürəklə inanır axırət dünyasına, Sanki özü  
cənnətdə yaşamışdır bir zaman. Bu inançla  
tapınmış peyğəmbər yazısına. Yorulmadan  
cənnəti vəsf edən hər müsəlman.

İslamda təməl budur, Peyğəmbər bilir bunu, Nə  
günah işlətmişik görür sonuna qədər.  
Quran ürəyimizdən silir qara qorxunu, Deyir  
imanınızı qaraltnasın şübhələr.

Burdan doğur Tanrıının gəncləşdirmək istəyi,  
Hər kəsi həvəs ilə göndərir ki, Cənnətə Özü öz  
gözləriylə orda görsün hər şeyi Hürilər  
qucağında, uyunca məhəbbətə.

Cənnət ruhuma dolmuş, bu istəyi duyar kim,  
Qovuşum o varlığa, xoşdur bu yolda ölmək.  
Mən cənnət vurğunuyam, tələsdirir ürəyim  
Əbədi sevgili mi öpmək, durmadan öpmək!

### **Cənnətə haqqı çatan kişilər**

**Bədr qəzaşından sonra aylı bir gecədə  
Həzrəti Mühəmməd deyir:**

Qoy öz ölülərinə matəm saxlasın düşmən, Onlar  
ölüb getdilər bir də düşməzlər yada.

Bizim şəhidlər üçün üzülmürəm əsla mən  
Çünki onların ruhu gəzir ərş-i əlada.

Yeddi qatlı göylərin hamısı birdən-birə Ağır  
qapılarını açdı sonuna qədər.  
Sazlı-sözlü aşıqlar ruh verib nəğmələrə  
Cənnətin qapısını tez tələsik döydülər.

Mən də sevinc içində vida deyib həyata Bu  
qutsal yolçuluğu, bir bəxtiyar an sandım. Bırak  
məni bir anda ucaldı səmavata.  
Orda Tanrıya layiq sayqıyla qarşılandım.

Gördüm hikmət ağacı sərv ağacından uca  
Uzadır budaqlardan qızıl almalar sənə.  
Yaşıl həyat ağacı kölgəsini yaydıqca Çiçək  
sovqatı səpir bağların üzərinə.

Oynasır dəstə-dəstə, huriləri cənnətin Dadlı bir  
Şərq rüzgarı əsincə üzərindən.  
Bu gözəllik önündə dayanıb durmaq çətin Nə  
də onlar tələsik getməyir nəzərindən.

Hesabını sorarlar neçə keçmiş illərin, Qanlı  
cihadımı etdin, ya xoşniyyət olmusan? Gəlmisən,  
qəhrəmansan, bəs başqa əməllərin? Qəhrəman  
olanın da cavabı deyil asan.

Baxınca tanmırısan, düşür gizli pərdələr Şərəf  
nişanəsidir cismindəki yaralar.

Mahn, mülkün - hər şeyin heçə çevrilib gedər  
Təkcə iman yolunda aldığın yara qalar.

İşıq sütunlarının üzərində qurulan, Köşklərə,  
çardaqlara dəvət edilər qonaq. Önünə şərab gələr,  
əsl üzüm suyundan, İçini nurlandırsın, buyurub  
dadına bax!

Ey cavanlar cavani, gənc qonaq, xoş gəlmisən.  
Şəffafdır, nurdur hər şey, dillə söyləmək çətin.  
Sənə yollar açılmış, buraya yüksəlmisən, Onda,  
dostum, gördüyüüm hər şey sənin qismətin.

Çəkdiyin o əzablar düşürmü yada indi?  
Çox da ki bəyənmirdin, indi bəhrin görərsən. Bir  
nəşə aləmində, səmimiyyət içində Ağla gəlməz  
ləzzətlə durmadan əylənərsən.

Ancaq səni gözləyən başqa ziyafət də var, Əbədi  
bir mutluluq duyarsan bu dəvətdən. Dincliklə  
süslənmiş ev, qulluğunda xanımlar, Kaş belə bir  
cənnətə düşəsən axırətdə.

Beləcə, hüzr içində yaşadıqca doymazsan, Nəyə  
dəyişmək olar bu zövqü, məhəbbəti. Qızların  
ağuşunda nə yorğunluq? Duymazsan Xoş gələr,  
sərxoş etməz şərabları cənnətin.

\*\*\*

Müsəlman olmaqla öyünən kəslər, Duysun xoş  
xəbəri, məna dərindir.  
Cənnətdə hər kəsi səadət gözlər, Ən böyük səadət  
şəhidlərindir!

## Seçilmiş xanımlar

Ümid itən, şübhə solan, Cənnət  
yolu qapanmamış. Orda çoxdan  
sakin olan Dörd xanım var bizə  
tanış.

İlk sakini Züleyxadır Könlünü  
Yusifə verdi, Ordada ucadır adı,  
Nur içində ömür sürdürdü.

Ordadır bakırə Məryəm,  
Xilaskar elçi anası.  
Gözlərində əbədi qəm, Qəlbində  
çarmıx yarası.

Bir də Peyğəmbər zövcəsi-  
Onunla bir etdi iman.  
Həm sirdası, həm sevgisi  
Çəkilmədi arxasından.

Dördüncü də Fatimədir, Baxın  
Peyğəmbər qızına!  
Mələklər də qıbtə edir  
Doyulmaz bal sarısına.

Axırətin sırrı budur, ibrət olsun  
qalanlara.  
Kim onları əziz tutur,  
Gedib qoşular onlaça!

## **Cənnətə qəbul**

### **Hüri**

Növbə çəkirəm bu gün Qapısında  
cənnətin. Bura gəldin, nə üçün?  
Varmı görüş sənədin?

Bəlkə keçdin cihaddan, Mükafatın  
hansı iş?

Yoxsa sənə müsəlman Cənnət  
haqqını vermiş.

Qəhrəmansan? Sübutun?  
Yaranı göstər barı.  
Göstər, taybatay olsun Cənnətin  
qapıları.

### **Şair**

Açın, qapını açın, Tərəddüb nəyə  
dəyər? Hər insan bir savaşçı Olmalı  
deyil, məgər?

Şairi bilmirsənmi  
Sözünə axar qanı.  
Köksündə görmürsənmi, Eşqin  
yaralarını.

Sözümün canı iman, Haqq  
dedim yaza-yaza. Sevgilimlə  
hər zaman İnandıq Tanrıımıza.

Ömrüm boyu can atdım  
Sevməyə, sevilməyə.  
Atəşdə yanın adım Yol tapsın o  
ürəyə.

Durmusan qabağında Əlini bəri  
gətir.  
Qoy zərif barmağında Sayım  
əbədiyyəti.

## **Uzlaşma**

### **Huri**

Orda, o dış dünyada  
Səninlə ilk dəfə danışdığınım gün.  
İtaət edib əmrə  
Növbədə gözləyəndə Bir piçilti  
duymuşdum, Bir də bir qarışq səs. İçəri  
girmək üçün biri çalışır əbəs. Kim duyd  
piçiltini, o səsi kim eşitdi? O an əriyib  
getdi.  
İndi xatırlayıram.  
Bəlkə də o piçilti sənin nəğmələrinmiş.  
Bəlkə əriyib gedən yep-yeni əsərinmiş!

## Şair

Əbədi sevgilim! Gül kimi incə! Məni yaddaşında qorudun necə? Palçıqlar içində doğulan səslər Hamısı yuxarı yüksəlmək istər. Zəiflər bir yerdə, ayaq altında Qalsa da, ruhlan nur qanadında Eyni Burak kimi uçurlar göyə, Meraca yetişib, üflərlər neyə... Qapıda yenə də belə səs duysa, Ərin də bu səsi aşağı yaysa Onda təsiriyələ bu incə səsin Çöhrəsi dəyişər yerdə hər kəsin. Gözlərdə alışır əbədi bir nur Hər iki dünyaya xeyirli olur. Sevgiylə, sayqıyla, mərdi-mərdana Verilən mükafat nuşdur insana. İzin də verirlər, girib içəri Onların yanında oturmasına.

Mənim qismətimə yazılmışan, bil, Əbədi dincliyin pozulan deyil. Ayrıl qapıdakı öz növbətindən Bakırə birini göndər ora sən!

## Şair

Eşqin, öpüşlərin ağlımı aldı, Sənə sormadığım bir sorum qaldı. Heç yoxdur marağım özgə sərrinə, Ancaq kimliyini aç, söylə mənə,

Yadında nə qalmış yer həyatından, Sən  
bizim dünyadan qopdun nə zaman? Mən  
dəqiq bilirəm kimsən, ey qadın, Züleyxa  
olubdur Yerdəki adın.

## Hüri

Su, od, torpaq və hava...  
Doğrudan doğruya, bu dörd ünsürdən  
Yaransaq da biz  
Dünyəvi deyildir ilk cövhərimiz. Biz  
qohum olmadıq yerdəkilərə, Yəqin buna  
görə enmədik yerə. Siz dinclik axtarış  
gələndə bizə Neçə iş-yüklənər  
kürəyimizə.

Peyğəmbər əmriylə müjdələnənlər  
Cənnətdə buldular hər cür muradı.  
Möminlər əvvəldən almışdı xəbər. Bize  
də sevinmək növbəsi çatır. Elə işığıylıydı,  
xoşbəxtdi hər kəs Hətta mələklər də  
tanıya bilməz.

Birinci, ikinci, üçüncüün də Gizli  
gözləntisi var idi yerdən.  
Çirkin görünürlər bizə nisbətdə Lakin  
pay alıblar hər hürriyyətdən Gerini  
unutduq, verərdik aman Qayıtmaq istəsə  
yalnız, müsəlman.

Uca yaratmışdır bizi yaradan, Yaraşmaz bu  
sayaq tərs davranışları. Biz öz andımızdan  
dönmərik bir an, Bununçün fikrimiz yenilik  
xoşlar Elə ki, Meraca girdi Peyğəmbər Onu  
təqib etdik axıra qədər. Geriyə dönərkən  
peyğəmbərimiz Bir anlıqdayandı, xoşbəxt  
idik biz.

Onu aramıza alıb durmuşduq, Nurlu  
camalına dalıb durmuşuq. Peyğəmbər  
ortada dostca və ciddi, Qısa bir baxışla bizi  
seyr etdi. Hamı sehrindədir bu qutsal şəxsin,  
Hamı çalışır ki, xoşuna gəlsin. Bizlər də  
gözəllik əsəri idik Sizi sevənlərin bənzəri  
idik.

Özümüzə sayqı yox oldu birdən Qızlar  
üzülürdü məhcubiyyətdən. Əbədi həyata  
düşürsə varlıq Onun ilk görəvi itaətkarlıq...

Onun gördüğünü seyr edir hər kəs, Başına  
gələnlər bizdən yan keçməz. Bizlər  
sarışınıq, əsmərik, bəli Həm xoşbəxt, həm  
gözəl, həm də nəşəli Naz-qəmzə içində  
gəzirkə bəzən, Sanki, qopmamışıq öz  
evimizdən.

Burnuna evinin havası dəyir, Elə  
xoşbəxtlik də buna bənzəyir.

Yüz məna, yüz hava varsa sözündə, Mən  
cənnət əhliyəm sənin gözündə. Baxışım,  
öpüşüm könlümü çəkir Züleyxa deyiləm  
nə fərqi var ki, Haqqın var bu sözü  
deyəsən şəksiz İki damla kimi bənzəyirik  
biz.

### Şair

Nədən kimlikləri araşdırırsan, Nurunla  
gözümü qamaşdırırsan.

Sənə heyranlığım - bilirsən bu gün  
Sevdik, nəyə görə salmayaq səsə. Burda  
nə günah var, bir Alman üçün Bir hüri  
dörd misra söz söyləyirsə.

### Huri

Cənnətdə mənimtək düşünür hamı Öz  
təmiz əxlasqm güc verdi sənə. Qafiyə  
önəmli olmadı əsla Sözün güzgü tutdu  
əməllərinə Hətta heyvanlar da anlaya bilir,  
Əgər sadıqdırsə sahiblərinə.

Beş-altı kəlmədən üzülməz Huri Çoxdan  
alışqanlıq hər istəyinə. Bax gör  
bulaqlardan nə öyrənirsən, Cənnət nə dad  
verir nəğmələrinə.

## **Huri**

Əlimi bərk-bərk sıxıb demək istədiyin nə Özün  
bilirsən ki, sonsuza qədər Sadiqəm, bağlıyam,  
bağlıyam sənə!

## **Şair**

Bu sözü bir daha söyləmə əsla! Hər gün yepyeni  
görüş, Bakırə, zəif öpüş Bədənim ürpəşir bu  
gözəllikdən Çoxmu davam edər, soruşum,  
nədən?

## **Hüri**

Yox, artıq burdasan, qalmadı dərdin, Sevgin  
əbədidir, sözün əbədi. Orda tərk etmədi səni  
ümidin Həmişə Tanrıya qovuşuq idin O kiçik  
şeirini bitirmədinmi, İndi sevgilinlə ehtiyatlı  
ol. Qapıda, səslənən o mahnı hanı? Ürəyini  
sıxmaq niyyətim yoxdur. Bil ki, Züleyxanın  
şeirlərini, Cənnətə gətirmək fürsətin yoxdur!

## **Qismətli heyvanlar**

Müjdə gəldi cənnətdən<sup>84</sup>  
Heyvanların dördünə.  
Keçib yüz əziyyətdən Yetirlər  
xoşbəxt günə.

Eşşək başda gəlirdi Seçilmişlər  
içində.  
İsanı gətirirdi, Özü qalib biçimdə.

Qurd bükmüşdü boynunu  
Məhəmməd demiş, “unut Kasıbin  
qoyununu, Zənginin qoyununtut!

Gəlir nəşəylə, keflə, Sahibi cəsur  
igid.  
Bir vaxt Əshab-i kəfdə Etibarla  
yatan it.

Əbu Hureyra hanı, Pişiyi də  
yanında.  
Çıxarardı ağrını Peyğəmbərin  
canından.

## Daha yüksək, ən yüksək

Çox şeylər öyrətdin, bir ümidim var  
Cəzadan qurtula biləcəyəm mən. Çətinə  
salanda sizi sorular Pərdəni qaldırın hər  
sirrinizdən.

Kimsə pisliyini gətirməz dilə Öncə özünə  
bax, özünü tanı.

Onda görəcəksən sən heyrət ilə Hər kəsin  
özündən razılığını.

Yalqız buraxmadın dünyada məni,  
Dincəlmək gərəkdir, yorulduq, yetər. Mən  
burdan həyatın hər ləzzətini Aparmaq  
istərdim əbədiyyətə.

Zövqün zirvəsidir burda bağçalar, Bax,  
güllər içində itən uşağa!  
Burda bəyəndiyin nə gözəllik var  
Gəncləşən ruhların payıdır daha.

Qocah-cavanlı dostlarım gələ, Burda  
məclis quraq, dayana zaman. Öz alman  
dilimin sərt sözləriylə Danışam cənnətin  
kəlamlarından.

Necə anlaşırlar mələklə insan? Gizli  
qramerlə söhbətlər şirin. Ölümün, sevginin  
ətirlər saçan Afyon güllərini, çiçəklərini

Anlatmaq, deyildir insan gücündə. Sözlər də gizlidir baxışlarında Bu qədər səmavi həzzin içində, Səslər də, sözlər də itir bir anda.

Xoşbəxt bir cəmiyyət - sözsüz anlayan,  
Bütün həqiqətlər açılar sənə.  
Sözlərdən, səslərdən arınmış insan,  
Qayıdar əbədi olan əzminə.

Əbədi bir eşqə qovuşan zaman Hər şey  
əriyəcək, itib gedəcək. Cənnət beş  
duygunun içində əsir, Beş duyğu- əvəzi  
milyon həvəsin Ürəyim elə bir ucalıq  
gəzir Cənnət duyğusuna uyuşa bilsin.

Elə ucalıq ki, elə məna ki Əbədi aləmdə  
güvənim ona.  
Yəni təmas qurum, yetişə bilim Nur  
saçan ilahi kəlamlarına.

### **Əshab-i Keyf (Yeddi uyuyan)**

Altı gözətçisi bir gün sarayın Qaçır  
hökmdarın son qərarından. Hökmdar  
özünü ilahi sayır.  
Bunu isbat etmək gəlmir əlindən. Qalib  
bir milçəyin əlində əsir,

Bir nahar yeməyə sevinə bilmir. Əlində yelpazə neçə xidmətçi Milçəyi qovmağa çalışsalar da O elə ətrafda dolanıb durur Sancır, vizıldayıb, hamını yorur. Ziyafət əhlini gətirir cana Məclisə saldırır o təkrar-təkrar. Elə bil əlində iblis əmri var.

Gənclərin dilində sual dolaşır, “Tanrısa, Tannya milçəkmi cumar? Xalqı ələ salır saxta Tanrılar. TannNEYİB-içsin, başqalantək? Buna inanaqmı? Bu necə olur? Əsla! inanılmaz! Bu mümkün deyil. Təkcə bir Tann var öz qüdrətiylə Bütün varlıqlara hərəkət verən, Səmada Günəşi, Ayı yaradan Göyləri bəzəyən ulduzlarıyla Odur Allahımız! Qaçalım burdan!” O zərif, o təmiz yeniyetmələr, Yolda bir çobanla qarşılaşdılar, Onlann fikrini anladı çoban. Gizlədi gəncləri bir mağarada. Di gəl ki, əhvalat bununla bitmir. Çoban da, iti də ayrılib getmir. Yolda əzilsə də itin ayağı O yenə yüyürür sahibiyle bir. Mağara əhlinə yoldaşlıq edir.

Hökümdar qəzəbdən sığmır ölkəyə, Can atır gəncləri doğrasın deyə.

Ancaq mağaraya girmir qorxudan.  
Hördürür ağızını min bir təlaşla, Mağara  
qapanır kərpiclə, daşla!

Gənclər yol yorğunu, yuxuya dalmış,  
Ümid qoruyucu mələyə qalmış. Özünü  
yetirmiş Tanrıya həmən, “Demiş ki, onları  
qoruyuram mən. Gah sağa, gah sola  
çevirirəm ki, Nəm çəkib zülmətdə  
çürüməsinlər. Orda iyənməsin gənc  
bədənləri Mağara üstündə dəliklər açdım.  
Qoy nəmlı kahada hava dolaşın Hər  
səhər, hər axşam gün düşsün ora Dərisi  
solmasın gənc üzlərinin...” Xoşbəxt bir  
yuxuya getmişdi onlar İt də çöməlmişdi  
bir yanlarında Yuxuda yenə də keşikçi idi.

Ay ötdü, il keçdi Dolandı zaman. Nişan  
da qalmadı O divarlardan.  
O uzun yuxudan oyandı gənclər. Yemliha  
- hamidan ağıllı idi.  
Çoban tərəddüdlə ona söylədi: “Mən  
qaçım sizlərə yemək gətirim Altınım,  
həyatım fədadır sizə!” İllərdən bəridir  
Efes dirçəlmiş, Səfəh hökmdardan  
qurtarmış canı. Sonsuz əzabları  
unutdurmağa

Tanrı göndərmişdi böyük İsanı. Şəhər  
peyğəmbərin hökmü altında Dəyişmiş!  
Heyrətə sahr çobanı. Gördüyü o qala hasarı  
hanı? Qapılar, qüllələr, bəkçilər yeni,  
Tanımır şəhərin küçələrini. Yanaşdı  
dükanın satıcısına. Bir qızıl uzatdı çörəkçün  
ona Çörəkçi bağırdı “dolama məni! De  
hardan tapmışan bu xəzinəni? Səni ələ  
verər, göstərmə onu. Əlindəki pulun yarısın  
versən Mənim dükanımı ala bilərsən!”  
Beləcə qızışdı mübahisələr Xəbər hökmdara  
yetənə qədər... Onun fərqi yoxmuş çörək  
satandan Dəfinə eşqinə düşdü həmən an!

Neçə xatırlatma, neçə həqiqət, MÖCÜZƏ  
onlara çatdı nəhayət. Bütün əlamətlər,  
dəlillər bəlli, Onlar qohumdular, bilir  
hökmdar. Yeni xəzinəyə əl qoymaq çətin.  
Birdən iddəalı varislər çıxar. Elə ki,  
gənclərin yeri soruldu Hökmdar taxtı da  
orda quruldu. Bütün şübhəlilər bu sırrı bildi.  
Nə qədər soy-sop var o yerə gəldi. Yemliha  
hamidan soruşdu bir-bir. Görsün  
gəncliyindən neçə il keçir Gördü hökmdarın  
babasından yox,

Ulu babasından qaçıbmış onlar. Ancaq bu cəzənə hökmdar bilmir, Nə də bu ətrafda xatırlayan var. Ölkənin nə qədər həqiqətsevər, İgid xalqı varsa durmuş müntəzir. Atadan babaya, ondan nəvəyə, Nə çatmış hamısı dillərdə gəzir. Dəlillər, sübutlar... Bildiyini de, Qalmamış zərrəcə şübhələrə yer Artıq sona kimi açıldı bu iş Hər kəsin kimliyi təsdiq edilmiş.

Yemi iha bu yerdə vidalaşaraq Təkrar dönəcəkdir mağarasına. Hökmdar xalq ilə canbir qəlb olub Yaxşı yol deyirlər birlikdə ona. Səhərə dönməyə yollar açıqkən Yeddi gənc geriyə qayitmir nədən? Bir də köpəkləri, üç yüz il boyu Onlar təcrid olmuş bu cəmiyyətdən. Cəbrayıł çatdırıldı Allah əmrini Onlara cənnətin yolu görüldü.  
Yenə ağuşunu açdı mağara, Divarlar ucaldi, qapı hörüldü...

## **Xeyirli gecələr**

Ey şerim, ayrılırıq, daha mən yadam, Xalqın  
yaddaşına tapşırdım sizi. Orda yer bulmayan  
zəifinizi Cəbrayıl qoruyar buludlarında... Şairin  
ruhu da dincələr onda... Bölgər sevincini Bermutatla  
tən. Yol açar qayada cənnətə gedən, Bütün  
zamanların qəhrəmanları. Yanaşı dayanıb onlarla  
hər an Yürüsün cənnətin dərinliyinə. Duyub  
gözəlliyi dörd tərəfində, Şirin bir ləzzətlə yaşasın  
yenə. İnsan topluluğu onu görünçə, Sevinsin  
cənnətə verilən iznə. Qoy bu sədaqətli köpək də  
orda, Yoldaşlıq eləsin əfəndisinə.

## ŞƏRQ VƏ QƏRB DİVANINA AÇIQLAMALAR

1. Bermekiler, Abbasilər dövründə, hicri 97-ci ildən 187-ci ilədək vəzirlik məqamına kimi yüksəlmiş türk əsilli bir sülalədir. Yüz il ərzində İsləm aləminə son dərəcə dəyərli mədəni abidələr bəxş etmişlər və “Bərməkilər çağrı qədər gözəl” ifadəsi dillərə düşmüştür. Şöhrətlərinin zirvəsindəyən Harun-ür Rəşidin zülmünə uğramışlar.

2. Biri birini əvəz edən hakimiyətlər arasındaki qanlı savaşların, Şərqi bürüyən fəlakətlərin ortasında, Şirazda Hafız nəşəli və güvənlə bir həyat sürür, Şirazının gül bağçalarını tərənnüm edirdi.

3. Qədim zamanlarda Peygəmbərlərin, doğrudan- doğruya, Allahdan dinlədikləri sözlərlə danışdıqlarına inanırdılar. Şairin fikrincə Allahdan gələn söz öz saf halında yalnız Şərq xalqarı, o cümlədən ərəblər arasında mühafizə edilməkdədir.

4. Höte Şərqi zəngin folklorundan xəbərdar idi. Buna görə də aforizimlər və hikmətli sözlərlə danışmağa çalışır. “Şərq-Qərb divanı” buna bir misaldır.

5. Şair Şərqi ideallaşdırır, ömrü boyu dənizlərlə əhatə olunmuş, hər cür toqquşmalardan uzaq, təbiətinin bakıraklıyi qorunan, azad bir ölkəyə can atmışdır. Yaşadığı dövrün insanlığı təhdid edən savaşları içindən o, üzünü Şərqə çevirmiş və hicrətə qaçıb Şərqə sığınmağa bir ümidi yeri kimi baxmışdır, öz mühitindən qaçmaq, özgürlük axtarışı onun əsərlərinin ruhuna hopmuşdur. “Hicrət” söylərkən o, eyni zamanda. Həzrəti Məhəmmədin Mədinəyə köçünü də nəzərdə tuturdu.

6. Əqid daşı qədim zamanlarda şəhirlə və qeyri-adı gücü olan bir zinət əşyası sayılırdı. Özəlliklə əgər onun üzərinə Allahın adı və ya bir dini aya yazılırsa ona tilisman kimi baxılır və medalyonlarda, həmaillərdə boğazdan asılır.

### 7. Cadu sözü.

8. Höte bu misraları yazarkən Qafqaz xalqlarının hürriyyət istəyini ifadə edən bir cümlədən təsirlənmişdir: ”Papağımın üzərində yalnız ulduzları görmək istəyirəm”.

9. Bu misralar Quranın Əl-Bakara surəsindən ”Şərq də, Qərb də Allahındır hansı yönə dönərsən dən, Allahın üzü ilə qarşılaşırsan” ayətinin təkrarıdır.

10. Bu misralarda Sədinin “Gülüstan” əsərinin təsiri var: alnan hər nəfəs ömrün uzanmasına, verilən hər nəfəs vücudun rahatlaşmasına səbəbdür. Demək ki, hər nəfəsdə iki nemət vardır. Hər nemət üçün də şükər etmək gərəkir.
11. Şair Asiya şeirini qidalandıran üç ünsür, yəni savaşma gücü, eşq və nifrətə dördüncü bir ünsür olaraq “şərab”ı əlavə etmişdir.
12. Elohim İbranicə Allah demək olan “Eloha”nın cəm şəklidir.
13. Şair palçıqdan yaradılan anda insanın soyuqdan asqırduğu haqqında bilgini Hammerin Ərəbcə, Farsca, Türkçə qaynaqlardan istifadə edərək tərtib etdiyi kitabdan oxumuşdur.
14. Şairə görə içmək Adəmin yoğrulduğu xamurun mayalanmasına kömək edən bir işdir. Bu iş görülməsə insan dadsız, bərk bir kütlə olub qalacaqdır.
15. Burda söhbət işiq Tannsı Apolondan gedir və saflıq anlamına gəlir.
16. Meri savaş Tannsı, Cupido isə eşq tannsı Zöhrənin oğludur. Cupido ilə Meri arasındaki anlaşılmazlığı Şərqi şairləri, o cümlədən Hafız dəfələrlə dildə göttirmişlər.
17. Hafız bir qəzəlində yazar: “Şərab ver... silaha güvənib fələyin hiyləsindən əmin olmağa dəyməz. Kimsə qədərdən qurtula bilməz.”
18. Güл və zanbaq qədimdən dünyəvi və ilahi sevginin rəmzi sayılmışdır.
19. Burda şair Piqmalyon mifinə işaret edir. Heykəltaraş olan Piqmalyon fil dişindən öz əlləri ilə yaratdığı qızı aşiq olmuşdur.
20. Bu şeirdə Məhəmməd Peyğəmbərin yaşı adamlara verdiyi dəyər örnək alınmışdır. Şeirdə eyni zamanda Hafizin də təsiri duyulur.
21. Toz-torpaq Hafizin şeirlərində çox fərqli mənalarda işlədilir. Bu yerdə də Höte Hafizdən təsirlənmişdir. “Ey səhər rüzgarı, sevgilimin qapısından toz getir ki. Hafizin də qəlb qapısı açılsın” mətni ilə Hötenin bu şeiri arasında yaxınlıq göz önündədir.
22. ömər Xəyyamdan tutmuş Yunis Əmrəyə kimi Şərqi müdrikləri sırrı ancaq anlayan və yetkin insanlara açmayı tövsiyyə etmişlər.
23. Şərqdə çox məşhur olan “Şam və Pervanə” məcazi əsasında yazılmış bu şeir “Divan”ın ən gözəl şeirlərindən ysayıdır.

24. Qərb ölkələrində yazarlar qaz lələyini qələm olaraq işlədirdilər. Şərqdə isə qələm üçün şəkər qamışı seçilmişdir. Buna görə də Şərq poeziyasında qələmdən süzülən sözlərin şirinliyi tez-tez məcəz olaraq işlədir.
25. Hafizin əsl adı Məhəmməd Şəmsəddindir. Hafiz adını ona Quram əzbər bildiyi üçün vermişdilər.
26. Şair qutsal simgə deyəndə Xristian dinində bəlli olan bir olaya işarə edir. Əfsanəyə görə Həzrəti İsa çarmixa aparılkən Əzizə Veronika onu pəncərədən görmüş, tanmış və yanına gələrək örtüyünü ona vermişdir. Həzrəti İsa çarmixa çəkilirkən çəkdiyi əzablar görünməsin deyə üzünü bu yayhqla sarmışdır. Sonra bu yaylıq açıllarkən onun hər qatında İsanın rəsmi qahibmiş.
27. Romalı şairlər inzivaya çəkilmək və toplumdan uzaqlaşmaq istəyəndə yansı keçi, yarısı insan olduğuna inanılan ilahilər və Demona bənzər varlıqlarla üzləşmişlər. Şərqdə də dağlarda, dərələrdə, qaranlıq yerlərdə cinlərin, pərilərin yaşadığına inanırdılar.
28. Qədim Şərqdə tiryəkdən ilan zəhərinə qarşı dərman kimi istifadə edərdilər.
29. Fridrix Ditsin İstanbuldan Almaniyaya apardığı əlyazmaları ilə tanış olan Höte bir çox Şərq mütəfəkkirləri və şairləri haqqında məlumatlı ididir. Fitvaları ilə məşhur olan Osmanlı Şeyxüislam Əbüüsüt haqqında da həmin dövrdə məlumatlanmışdı. Əbüüsüt İstanbul ətrafında bir köydə dünyaya gəlmış 1545-ci ilədən başlayaraq tam 30 il Şeyxüislam olmuş və Kipns şəfərinə xeyir-dua vermişdir.
30. Deyilənə görə Niyazi Misnnin şeirlərinin Qurana qarşı olduğu haqqında şaiələr yayılında Şeyxüislamı fitva verərək bu şeirlərin mənasım şairin özündən və Allahdan başqa kimsə bilməz demişdir.
31. Bu misralar Hafizin öz şeir dəyirmanlarının abu-həyat suyuyla işlədiyi haqqında fikrindən qaynaqlanmışdır.
32. Hafiz qəzəllərinin formasını bəyəndiyini deyən Alman şairi əslində şeirlərində qəzəllərin qafiyə sistemini qorunamışdır. Hafiz Divanını tərcümə edən Hammer də qəzəl forması və qafiyə tərzindən imtina etmişdir. Höte bir neçə qəzəl yazdıqdan sonra bu formanı cansız adlandıraraq, kənara qoymuşdur.

33. Höte bilirdi ki, Hafız təkcə Şiraz iqtidarında olan ailə deyil, bu ailənin yaxınlarına, vəzir-vəkilə də mədiyyələr yazmışdır.

34. Bu sevgi cütlüklerini sadalayarkən Alman şairi bəzi yalnızlıqlara yol vermişdir.

35. Deyilənə görə, Cəmилə Boteynanın dillərə düşmüş eşqindən xəbər tutan xəlifə Boteynanı hüzuruna çağırır və bu yaşlı və sisqa qadında nə tapdığım soruşur. Botayna deyir: bu xalq niyə səni xəlifa seçir, səndən yaxşısını tapa bilməzlər? Eşq ruh işidir. Almaz kimi parıldar və heç bir ləkə onun parıltısını azalda bilməz.

36. Davud Peyğəmbərin oğlu olan Süleyman peyğəmbər haqqında bu əfsanə geniş yayılmışdır. Süleyman peyğəmbərin sabah məleykəsi Belkislə tanışlığı Şanapipik quşu vasitəsilə olmuşdur. Bir dəfə Süleyman peyğəmbərin çox sevdiyi quş uzaqlara Sabah ölkəsinə uçmuş və həmin ölkənin məleykəsi Belkisdən ona xəbər götirmişdir. Süleyman günəş tapınan Belkisi öz dininə gətirmiş və onunla evlənmişdir.

37. Vamiq və Əzra Sasanilər dövrünə aid məşhur bir eşq həkayəsidir və dəfələrlə müxtəlif şairlər tərəfindən qələmə alınmışdır.

38. Süleyman peyğəmbərin məktubunu Belkisə aparan quşun bir adı da Çalı quşudur.

39. Şair burada Dük Karl Auqus və onun həyat yoldaşı Lüsini nəzərdə tutmuşdur.

40. Müəllif bu şeirdə qəzəl vəznindən istifadə edir.

41. Şeirin ilk iki misrası Firdovsinin “Şahnamə”sindən tərcümədir.

42. Bu dördlüklə Mövlənənin “Məsnəvi”sindən Alman dilinə çevrilmiş bir parçanın sərbəst şəkildə yenidən işinmiş variantıdır.

43. Burada müəllif “Şərqi-Qərb divanı”nı yazarkən hansı mənbələrə söykəndiyinə işarə edir.

44. Fars krallarının müsiqiciləri məclislərdə həm də şeir söylerdiler və özlərini həm də böyük şair hesab edərdilər. Höte buna işarə etmişdir.

45. Bu misralarda Xristian keşləri və müsəlman xocalarının cübbələrinə işarə edilir.

46. Bu şeir pis işlərə etirazdır. Almanları münaqışalərdən və fitnə- fəsaddan uzaqlaşdırmağa çağırışdır. Şair panteist inancına uyğun hər şeyin tanrıya bağlı olduğuna inanır.

47. Bu şeirdə də Hafız divanının və türk Oğuznaməsinin açıq təsiri duyulur.

48. “Şərq-Qərb divanı”nı incəliyənlər bu şeirin “Qabusnamə”nin aşağıdakı sətirlərinin təsiri ilə yazıldığını söyləyirlər: “Fələk bir qasırğa kimi döndüyündə, təklik aradım. Bəxtin çör-çöpü dünyanın toz-dumanından daha pisdir”

49. Müəllif burada Allah haqqında bilgilərə yetişmək üçün rəvayətlərə uy-mamağı məsləhət görür.

50. Hötenin bu şeiri Ölsenerin “Məhəmməd” adlı kitabından qaynaqlanmışdır. Həmin kitabda yazılır: “Allahın Həzrəti Məhəmmədi qoruyub, ona yardım edəcəyinə kim şübhə ilə yanaşırsa o, özünü bir iplə bağlaşın, onda hirsı yatacaq.”

51. Avropa tədqiqatçıları Quranda taleyəbaxma, taleyioxuma və ya fala- baxma işinə heyrətlə yanaşırıldılar. Sonra Şərqdə bu bir vərdişə çevrilmişdi və hətta Hafızın divanına da bir fal kimi yanaşırıldılar.

52. Bu misralar Şərqdə bir karvansara divarına yazılmış.

53. Höte burada Ditsin kitabından oxuduğu bir türk atalar sözündən qidalanır: “Xoş gün görməyənlər pis günləri də yaxşı zənn edərlər.”

54. Bu beytin kökündə Oğuznamənin bir deyimi dayanır: “Dəniz olub daşma, alindən gəlməyən işə bulaşma”

55. Bu misralar "Şahnamə"nın təsiri altında yazılmışdır.

56. Burda xösbəxtlik ilahəsi Fonuna nəzərdə tutulmuşdur.

57. Bu misraları yazarkən müəllif Hammerin Şərq poeziyası haqqında araş-dırmalarına əsaslanmışdır. Hammer bu əsərində atəşli ilhamı və böyük xitabət gücü olan Xaqani Şirvanidən danışarkən onun başqa bir Şərq şairinə müraciətlə dediyi misraları xatırladır.

içində yaşadığımız il və zaman  
Mənim ilim və mənim zamanımdır.

Zaman və məkana zəka öyrədirəm  
Başqa cür bacarmaram, zaman mənim zamanımdır.

58. Dits Xəzər dənizi ətrafındakı quşlardan bəhs edərkən ov şahinlərinin hətta vəhşi atları belə qanadlan ilə vuraraq dayandırıldıqlarından və ovçuların onları ələ keçirməsindən bəhs edir.
59. Bu misralar da bir türk atalar sözünə əsaslanır.
60. Bu misralarda şair Qurandan ilhamlanmışdır.
61. Bu kimi hikmətlərini müəllif Şərqi xalqlarının atalar sözlərinin təsiri altında yazmışdır.
62. Pifaqor tənliyinin cavabını tapa bilməyəndə şagirdlərin həmişə müəlliimlərinə müraciət etdikləri nəzərdə tutulur.
63. Burda bir kəlmə oyunu vardır. Müəllif Türk, Ərəb, Fars, Tatar və Monqol dillərində Adəm sözünün həm də insan anlamını daşıdığını bildirdi.
64. Burda Şərqi və Qərbiin birliyinin zərurəti və İspaniyanın fəthindən sonra Şərqi ədəbiyyatının Qərbədə oyaldığı çox böyük maraq nəzərdə tutulur.
65. Bu hikmətin kökü Ditsin topladığı türk-tatar ata sözlərinə dayanır.
66. Hötenin dostlarından biri "Qiş və Timur" şeirini Napalyonun Moskva şəhərinə hücumu ilə bağlayır. 11-13 Dekabr 1814-cü il tarixində yazılmışdır. Şair Divana yazdığı "Qeydlər və araşdırılmalarında göstərir ki, əslində "Timur kitabının yazılması üçün bir neçə ilin keçməsi lazımdı". Hötenin qeydlərində görünür ki, o, "Teymumama" bölümünü genişləndirmək istəyirmiş. Dünyanı lərzəyə salan bu sərkərdənin acı faciəsini yazmaq istəyirdi. Teymurun qarşısına böyük zəka və ağıl sahibi Nəsrəddi Xocanı çıxarmaq istəyirdi. Onların qarşılaşmasına nümunə olaraq Teymurun aynada çirkin üzünü görəndə ağlaması haqqında lətifəni xaturladır. Nəsrəddin Xoca ona deyir: Sən üzünü bir kəs görüb ağladın. Bəs səni hər gün görən bizlər nə edək? Bundan sonra Teymurun gülməkdən başqa yolu qalmır.
67. Bu epiqraf Türk sultani Yavuz Sultan Səlimə aiddir.
68. Tay - Hatəmin qəbiləsinin adıdır. Əsil adı İbn Abdulla Bin Saddır. Peyğəmbərimizin zamanında yaşasa da ancaq Həzrəti Məhəmmədin

peyğəmbərliyini qəbul etməmişdir, müsəlman deyildir, lakin zənginliyi və şairliyi ilə şöhrət qazanmışdır.

69. Hatəm Zoğrai də zəngin bir şair olmuşdur, ehtimala görə bu Zoğrai deyil Toğrai adında isfahanlı bir şairdir, Qəznəli Mahmudun xəttatı olmuşdur.

70. Burada Venedik Dukasının dəniz səfəri zamanı barmağından üzüyünün sürüşüb suya düşməsinə işarə edilir, güya bu yolla Venedik dövləti dənizlə nişanlanıb birləşir.

71. Hindistan deyiləndə böyük Moğol imperatorluğu nəzərdə tutulur.

72. Bu ağaç Çində yetişir və yarpaqları ürək şəklindədir.

73. Şərqdə kitablann çox gözəl cildlərlə süsləndiyinə işarədir.

74. Türk dənizi deyəndə müəllif Xəzər dənizini nəzərdə tutur.

75. Hammer “Osmanlı ədəbiyyatı tarixi” adlı çoxcildlik əsərində Mütənnəbbiyi Ərəb ədəbiyyatının zirvəsi sayır. Mütənnəbbi şeir sənətiylə peyğəmbər mərtəbəsinə yüksəldiyini iddia edirdi.

76. Araşdırmaçılara görə bu şeir Mirzə Kazım adlı bir türk şairinin Hammerin Almancaya çevirdiyi şeirindəndir.

77. Bu şeir Ditsin Alman oxuculanna təqdim etdiyi Katib-i Ruminin təsiri ilə yazılmışdır.

78. Əfsanəyə görə qafiyə ənənəsi Fars ədəbiyyatının ilk şairi olaraq tanınan, Sasani hökməarı Bəhrəm Gurdan başlanmışdı.

79. "Şərq-Qərb divanı"nın bir çox şeiri dini motivlər əsasında yazılmışdır.

80. Bu şeirdə söhbət Ay-ulduzlu və səkkiz guşəli Osmanlı medalından gedir. Bunu şairə Türk tüccarı vermişdir.

81. Şərab və eşq haqqında yazılmış Saqi kitabı. Hafızın bu mövzulu lirik şeirlərlərinə nəzirədir.

**82.** Burada Şərq poeziyasında geniş yayılmış Sədəfdən çıxarılan incilər nəzərdə tutulur. Şərq poeziyasında misraya düzülən sözlər ipə düzülən incilərlə müqayisə edilir.

**83.** Bu şeir Hötenin Atəşpərəstlik və Zərdüşt haqqında dərin bilgiyə sahib olduğunu təsdiq edir.

**84.** Şair hələ gənc yaşılarından müsəlman inancına görə bəzi heyvanların cənnətə gedəcəyi haqqında məlumatlarla tanış idi.

JOHANN WOLFGANG

# WEST-ÖSTLICHER DIVAN

Güvən və təslimiyyət hər möhtəbər dinin əsəslı təməlidir. Ağıl və hövsələmizin üstündə olduğundan qavraya bilmədiyimiz olayları düzənləyən yüksək bir iradəyə təslimiyyət; bəli İslamiyyət və islahatçı din (Protestanlıq) ən çox bu nöqtədə bənzəməkdədir.

Məhəmmədin dini, mifologiya və əxlaq şeir üçün bir dəryadır. Bu şeir illərcə məni məşğul etdi. Allahın bütünlükə dərk etməsən də, onun iradəsinə mütləq surətdə təslimiyyət, dairəvi və spiralvari təkrarlanan dünyəvi fəaliyyətlərin açıq panoramı, eşq, iki dünya arasında qalmaq, real olan hər şeydən arınmaq, özünü rəmzi olaraq əritmək... Hər şey buradadır.

İnsan özünə qapanıb qaldığı bir müddətcə hər durum üçün yardımçı bir düstur aramaqdadır. Məhəmmədin dini onun üçün ən gözəl dəlilləri verir.

Höte

